

Qasimov Həsən

Kəram MƏMMƏDOV

ANTROPOLOGİYANIN ƏSASLARI

Azerbaycan Respublikası Təhsil
Nazirliyinin 08.11.2006-cı il tarixli
814 sayılı emri ilə əlli məktəblər üçün
dərslik kimi təsdiq olunmuşdur.

Qanun - 2006

Rəyçilər:

Q.S.İsmayılovadə,

tarix elmləri doktoru, professor

Ə.M.Dadaşov,

tarix elmləri doktoru, professor

Elmi redaktor:

Y.M.Mahmudlu,

tarix elmləri doktoru professor, eməkdar elm xadimi

M.N.Mirzəyev,

tarix elmləri namizədi, dosent

Redaktor:

A.C.Bayramov

Məmmədov K. Antropologiyanın əsasları (Ali məktəb tələbələri üçün dərslik). Bakı, Qanun, 2006, 192 səh.

BDU-nun doseri tarix elmləri namizədi Kərəm Məmmədovun bu kitabı Azərbaycanda antropologiyaya hasr edilmiş ilk dərslikdir. Kitab tələbələr, araşdırıcılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Q 0500050014-097 06-216

AB 022051

Az2

© QANUN – 2006

© Məmmədov K.

GİRİŞ

Antropologiya sözü yunan mənşəli olub, hərfi mənası "insan haqqında elm" deməkdir. Bu termini ilk dəfə işləmiş Aristotel bu söz altında daha çox insanın ruhi təbiətinin öyrənilməsini nəzərdə tuturdu. Antropologiya sözünün insanın fiziki quruluşuna tətbiq olunmasına Magnus Xundt tərəfindən yazılmış, 1501-ci ildə Leypsiqdə latın dilində nəşr olunmuş "insanın ləyaqət, təbiət və xüsusiyyətlərinin antropologiyası və insan bədəni elementlərinin hissələri və üzvləri haqqında" əsərində rast gelir.

1533-cü ildə italyan Qaleatso Kapellanın insanların fərdi dəyişikliyindən bəhs edən "Antropologiya, yaxud insanın təbiəti haqqında fikirlər" əseri isə üzü görmüşdür.

1594-cü ildə Kosmanın əvvəlcə "Antropoloji psixologiya və ya insan ruhu haqqında təlim", sonra isə "insan bədənin metodik təsvirlə quruluşu haqqında" əsərləri çap olunmuşdur.

Bununla da Qərbi Avropana bir tərəfdən insan bədənini, digər tərəfdən isə onun ruhi təbiətini öyrənen elm kimi, hələ

erkən dövrlərdən antropologiyanın ikili anlayışı meydana gəlmişdir. Məsələn, 1655-ci ildə çap olunmuş, "Ayrılmış antropologiya və ya qısa fəlsəfi və anatomik nəticələrdə eks olunmuş insan təbiətinin ideyası haqqında" ingilis dilli, müəllifi məlum olmayan əsər bu cür ikili məna daşıyır.

Hələ ləp qədim zamanlardan insanlar fərqli çizgilərə və rəngə malik insan qrupları ilə rastlaşdıqda öz fiziki quruluşlarına da diqqət yetirməyə başlamışlar. Artıq üst paleolitdə öz qəbilə üzvlərinin sifətlərinə daha çox fikir verməyə başlayan insan onların heyranedici reallığı ilə seçilən sümük heykəllərini yonmağa başlamışdı. Üst paleolitə aid olunan Buret düşərgəsindən tapılmış qadın heykəlində monqoloidlərə xas olan enli sifət və yastı burun açıq-aşkar sezilir. Bu xüsusiyyətlər Qərbi Avropanın üst paleolitə aid düşərgələrindən tapılmış insan heykələrində o qədər də pəzərə çarpmır.


Üst paleolit dövrünün incəsənətindəki realizmə neolit dövründə rast gəlinmədiyindən, neolit dövrü heykəlləri hər hansı bir antropoloji tədqiqat üçün yararsızdır. Belə ki, bu dövredə Tripole və eləcə də Türkmenistanın eneolit dövrü insan təsvirləri ümumi cizgidi verilmişdir. Daha ifadəli və parlaq incəsənət nümunələri Qədim Şərqdə ilk dövlətlərin yaranma dövrünə təsadüf edir.


Qədim İkiçayarasından tapılan rəsm və heykəllərdə ensiz sifətli, uzunbaşlı şumerlərlə enli sifətli, yumrubaşlı akkadlar arasındaki morfoloji fərq kəskin şəkildə nəzəre

çarpir. Buradan aşkar edilmiş Qutı padşahının heykəlini tədqiq edən fransız alimi T.Ami onu antropoloji baxımdan Şuşa şəhərinin azərbaycanlıları ilə eyniləşdirir.

Ən zəngin heykəltaraşlıq abidələri və rəsm əsərləri Qədim Misirdən tapılmışdır. Misir heykəltaraşları qədim misirlilərin özlərinin mürəkkəb və uzun tarixləri boyunca qarşılaşdıqları müxtəlif xalqların təsvirlərini az versələr də, Misir rəngkarlarının onları əhatə edən xalqları gözəl tanımları, özləri ilə qonşu xalqlar arasında fiziki fərqləri bilmələri və bu fərqləri rənglərlə ifadə etməyi bacarmaları onların rəsm əsərlərindən məlum olur. Dövrümüzə qədər gəlib çatmış qədim Misir rəsm-lərində firona xərac verən xalqların antropoloji baxımdan müxtəlif olduğunu ifadə etmək istəyən rəssam qırımızı rənglə misirlilərin özlərini, ağ boyla ilə şimal xalqlarını, sarı boyla ilə şərqliləri, qara boyla ilə isə cənubdağı xalqları təsvir etmişdir. Meyitlərin mumiyalaşdırılması da qədim misirlilərin insan bədəninin quruluşu ilə dərin tanışlıqlarından xəbər verir.

Qədim Çin yazılı mənbələrindən məlum olur ki, milad ərəfəsində Mərkəzi Asiyada yaşayan xalqların bəziləri, xüsusilə də, hunlar monqoloid deyildilər və daha çox avropoidlərə benzəyirmişlər.





Qurucuları enlisifəli, qılıqgözlü əhali olan Krit mədəniyyəti də öz heykəltaraşlıq nümunələri ilə diqqəti çəkir. Sonralar bu mədəniyyəti əxz etmiş qədim yunanlar öz antropoloji müşahidələrini daha da genişləndirmiş və insan bədəninin quruluşunun öyrənilməsi sahəsində mühüm addımlar atmışlar. Məsələn, qədim yunan həkimi Hippokrat iqlimin insan orqanizminə təsirini öyrənmiş və insan bədənidəki dörd "şirənin" onun xasiyyətinə təsir etməsini yazmışdır. Temperamentlər haqqındaki bu təlimə görə, bədəndəki mayenin çoxunu qan təşkil etdikdə insan sanqvinik, sarı öd çox olduqda xolerik, qara öd üstünlük təşkil etdikdə, melanxolik, selik çox olduqda isə fleqmatik olur.

Miladdan əvvəl 484-406-cı illərdə yaşamış Herodotun "Tarix" əsərində isə qədim xalqların məişət və adətləri ilə yanaşı, həm də onların fiziki tipləri haqqında məlumat

verilir. Məsələn, Qara dənizin şərqində yaşamış qədim kolxları təsvir edən Herodot onların qara dərili, qıvrımsıçı olmalarını, Yuxarı Dondan Volqa (Idil) çayının orta axarına qədərki ərazidə yaşayan budinlərin (bu - qədim türk dilində tayfa deməkdir) isə (Herodot bu adda tayfanın Azərbaycanda da yaşamasını qeyd edir) "mavigözlü, sarısaçlı" olduğunu yazar. Bu cür məlumatlar paleoantropoloji bilikləri zənginləşdirirək, xalqların böyük köcünə qədərki antropoloji tiplərin müəyyənləşdirilməsinə imkan verir. Xalqların böyük köçü zamanı ayrı-ayrı xalqların antropoloji tiplərindəki fərqlər daha qabarıq şəkildə üzə çıxır. Bu köclərə "liderlik" edən türk tayfalarının adları Avropa dillərinin lüğət tərkibinə daxil olur. Məsələn, "hun" sözü alman, çex və slovak dillərində "nəhəng", "avar" etnonimi isə "obr" şəklində düşərək, Karpat slavyanlarının və macarların dillərində "bahcadır" mənasını verir ki, bu da bəzi alımların iddia etdikləri kimi, guya qədim türklerin klassik monqoloid irqinə mənsub olmaları fikirləri ilə ziddiyət təşkil edir. Bu baxımdan T.A.Tot və B.V.Firşteynin apardıqları tədqiqatların nəticələri xüsusilə, diqqəti çəkir: "**Hun və avarların əsas kütləsində faktiki oıaraq, heç bir monqoloid qarışığы yoxdur**". Çinlə qonşuluqda yaşayan, tsze - tsze adlanan şərqi türkleri klassik monqoloid olan çinlilərdən avropoid irqinə xas olan əlamətlərlə - dik burunları, qalın saqqalları, göz quruluşları və uca boyları ilə fərqlənirdilər. Orta əsrlərdə

Avrasiya əhalisinin əksəriyyətini təşkil etmiş türk xalqlarının avropoid irqinə mənsub olmaları artıq heç kəsde şübhə doğurmur. Xəzər ətrafındaki kurqlardan təpiyan, qıpçaqlara aid edilən kəllələri tədqiq edən antropoloq A.V.Şevçenko əldə etdiyi materiallarla bağlı yazırıdı: "İndi biz Cənubi Rusiya çöllerində XI əsrin sonlarından monqol hücumlarına qədərki dövrədə hökmranlıq etmiş qıpçaqların kranioloji tipi haqqında təsəvvürə malik ola bilərik... Təpiyan kəllələr kəskin çıxıntılı burunkarı və diş çökəkliyinin derinliyi ilə seçilir ki, bu da XI əsrde Avrasiya çöllerində məskunlaşmış türklərin avropoid irqinə mənsub olmalarını göstərir".

Avropada orta əsrlər qaranlıq və cəhalət dövrü olduğundan, elmi biliklərin mərkəzi müsəlman Şərqi idi. Burada İbn Sina, Biruni kimi, dəhilər fəaliyyət göstərirdilər. Müasir anatomiya ədəbiyyatında müsəlman Şərqinin elmi dili sayılan ərəbcədən keçmiş çox sözlərin olması bununa bağlıdır.

Avropada intibah dövrünün başlanması ilə anatomiya sahəsində də uğurlu addımlar atılmağa başladı. İnsan bədəninin dərindən öyrənilməsi nəticəsində anatomiyanın islahatçısı sayılan Vezali (1514-1564) "İnsan bədəninin quruluşu" əsərini yazdı. XV-XVI əsrlərdəki böyük coğrafi keşfiər irqlər haqqında mövcud olmuş fikirləri kökündən dəyişdirdi.

XVII - XVIII əsrlərdə F.Bekon, R.Dekart, İ.Nyuton və s. kimi alimlərin keşfiərilə yanaşı, insan haqqında biliklərin

zənginleşməsi, xalqların qohumluqları ilə bağlı tədqiqatların aparılması prosesi güclənir. Antropologiyaya daha geniş mənə verən fransız ensiklopediyaçıları bu ad altında Ümumiyyətlə insan haqqında bilikləri başa düşürdülər. XVIII - XIX əsrlərin alman filosofları, xüsusilə də, İ.Kant antropologianın tərkibinə əsasən psixoloji məsələləri aid edirdilər. XIX əsrde İngiltərədə, ABŞ-də və Fransada antropologiya dedikdə, birinci insanların fiziki quruluşu (fiziki antropologiya), ikincisi isə müxtəlif xalqların, tayfaların keçmiş və müasir mədəniyyətləri haqqında (mədəni antropologiya) elmi biliklər nəzərdə tutulurdu. Rus - sovet alımları isə antropologianı insanın bioloji xüsusiyyətləri, irqlər adlanan bölgülər əsasında insan organizmlərinin bioloji xüsusiyyətlərinin qruplaşdırılması, insanın mənşə məsələlərini araşdırın elm sahəsi hesab edirdilər. Onların fikrinə, "antropologiya dəyişkənliyin qanuna uyğunluqları və onu idarə edən amilləri öyrənən elm sahəsidir".

Hazırda antropologianın digər elmlər arasında yeri haqqında hamı tərəfindən qəbul ediləcək ümumi fikir yoxdur. Həm ABŞ, həm də Avropa alımları antropologiya adı altında üç sahəni - antropologianın özünü, etnoqrafiyanı və arxeologianı birləşdirirlər. Onlardan birincisində "bioloji və ya fiziki antropologiya", etnoqrafiya və qismən arxeologianı əhatə edən sahəyə isə "sosial antropologiya" deyilir. Antropologiya təbiətşünaslığının bir sahəsi olub, insanın mənşeyini və irqlərinin təkamülünü öyrənir. İnsa-

nın ali keyfiyyətlərə malik olmasını və onun həyatını içtimaiyyətsiz, birgə istehsal mexanizmi olmadan təsəvvür etməyin mümkünüzlüyü antropologiya elmini digər təbiətşünaslıq elmlərindən ciddi fərqləndirir. Belə ki, antropologiyanın vəzifəsi bioloji qanunauyğunluqların sosial proseslərə keçidini öyrənməkdir. Bununla da biologiya fənləri içərisində antropologiya xüsusi yer tutur. İnsanın özünü tədqiqat obyekti seçən bu elm təbii - tarix məsələlərinin öyrənilməsindən kənara çıxmaya bilməz: insanı öyrənəndə, antropologiya sosial - tarixi amillərin cərəyan etdikləri elm sahələrinə də nüfuz etməklə, ona oxşar elm sahələrinə də təsir edir. Yəni, bioloji elmlərə yaxın olan antropologiya, eyni zamanda ictimai elmlərlə sıx surətdə bağlıdır. Bu mənada sanki antropologiya elmi təbiətşünaslığının öyrəndiyi ən ali varlığı - insanı tədqiq etməklə, elə bu elmin tacı rolunu oynayır.

Antropologiyanın özü üç hissəyə ayrılır:

1. İnsanın morfoloziyası
2. İnsanın mənşəyi haqqında təlim və ya antropogenez
3. İraqşünaslıq və ya etnik antropologiya

Morfologiya antropologiyanın insan orqanizminin bütün sistemlərinin və bütövlükdə bədəndəki dəyişkənliliklərin qanunauyğunluqlarını öyrənən sahəsinə deyilir. O müəyyən mənada insanın normal və müqayisəli anatomiyası ilə sıx bağlıdır. Lakin bütövlükdə bədənin və orqanların tipik quruluşunu öyrənən anatomiyadan fərq-

II olaraq, insanın morfoloziyası insan bədənidəki ayri - ayri strukturların quruluşundakı əlaqəni, onların müxtəlif variantlarını, normal və pataloji dəyişkənliliklərin həddlərini müəyyənləşdirir. Yəni, əgər normal anatomiya insanın ümumiləşdirici şəklini öyrənərək, "orta" insanı cəmi xüsusiyyətlərini verirsə, morfoloziya əsas diqqətini bu "orta həddən" yayınmalara, onların səbəblərini müəyənləşdirməyə yönəldir. Qəbul olunmuş qaydaya görə, insanın morfoloziyası özü iki sahəyə - merologiya (qədim yunan dilində meros - hissə deməkdir) və somatologiyaya (qədim yunan dilində somatos - bədən deməkdir) bölündür.

Merologiya insanın orqan və toxumalarının çeşidiərini, onlar arasındaki qarşılıqlı bağlılığı öyrənir. Merologyanın bəzi bölmələri çox genişdir. Məsələn, həm antropogenez, həm də iraqşünaslıqda mühüm rol oynayan əlamətlərdən biri - insan kəlləsinin ölçülərinin hesablanması (kraniometriya), sümüklərin uzunluq arının ölçülməsi ilə məşğul olan osteometriya bu qəbildədir.

Somatologiya bütövlükdə insan bədəninin dəyişkənliliyini öyrənir. Onun tədqiqat dairəsinə bədənin çəkisi, forması, ölçüləri, antropologiyada konstitusional habitus adlanan bədən quruluşu, fiziki inkişaf, bədənin əsas komponentləri, yəni, ondakı sümük, əzələ, yağı toxumalarının, ağırlıq mərkəzinin müəyyən edilməsi və s. daxildir. Somatoloji tədqiqatlardan təbabətdə və geyim iştehsalında geniş şəkildə istifadə olunur. Məsələn, bəzi

xəstəliklərin müəyyən edilməsində konstitusional habitus və orqanızmin fiziki vəziyyət durumu mühüm rol oynayır. Digər tərəfdən, somatologiya insan bədəninin standartlarını, ölçülər kombinasiyasını müəyyənləşdirməklə, ayaqqabı, geyim, əlcək, çarpayı və s. kimi şeylər istehsalında mühüm əhəmiyyət kəsb edir.

Antropologianın ikinci böyük bölümü olan antropogenet qazıntılar zamanı aşkar edilən insan qalıqlarının tədqiqi ilə məşğuldur. Avropa və bəzi ABŞ antropoloqları "antropogenez" yerinə daha çox "paleoantropologiya", ya da "insanın paleontologiyası" terminlərini işlədirlər. III və IV dövrlərin geologiyası, ali əsəb fəaliyyətinin fiziologiyası, qədim daş dövrünün arxeologiyası, psixologiya bu bölmə üçün yardımçı rolunu oynayırlar.

Antropogenezdən fəqli olaraq, antropologianın üçüncü böyük bölümü olan irqşunaslıq insan bədəninin quruluşundakı dəyişkənlilikləri zaman deyil, məkan çərçivəsində öyrənir. Yəni irqlərin təsnifatı, Yer kürəsində məskunlaşmaları, irqlərin yaranma səbəbləri və irqi tiplərin dəyişmə qanuna uyğunluqları ilə yanaşı, sırf tarixi məsələlərin öyrənilməsi - xalqların mənşəyi və qarşılıqlı qohumluqları, qədim zamanlarda onların uzaq yerlərə köçləri və s. kimi, məsələlər irqşunaslığın tədqiqat sahəsinə daxildir. Çox vaxt irqşunaslıqla yanaşı, eyni mənada etnik antropologiya termini də işlədir. Lakin əslində, etnik antropologiya irqşunaslığın bir bölməsi olub, dünya xalq-

lərinin antropoloji tərkibini və etnogenez problemlərini araşdırır. Irqşunaslıq bir çox elmlərlə - genetika, biometriya, arxeologiya, etnoqrafiya, dilçilik və tarixlə sıx bağlıdır. Antropoloji metodikanın əsasında **antropometriya** (insan bədəninin ölçüləməsi) dayanır. Ölçüləcək obyektdən asılı olaraq, antropometriyada **somatometriya** (diri insanın ölçüləməsi), **osteometriya** (skeletin sümüklərinin ölçüləməsi), **kraniometriya** (kəllə qutusunun ölçüləməsi) kimi, sahələr vardır. Geniş mənada antropometriyanın tərkibinə həm də **antroposkopiya**, yəni, sıfət cizgiləri, başın forması, dərinin, gözlərin, saçların rəngi, saçların düzüm forması kimi, təsviri xüsusiyyətlərini öyrənən sahə də daxildir. Antropologiyada ölçülərin müəyyənləşdirilməsində yerinə yetirilməsi dəqiq tələb olunan fəndlər vardır ki, onlarsız edilən ölçmələrin nəticələri şübhə altına alınırlar.

Müasir antropoloji metodların əsasını fransız antropoloqu **Pol Brok** (1824-1880) qoymuşdur. XIX əsrin 60-70-ci illərində antropoloji araşdırmaların aparılması üçün geniş proqramlar hazırlayan alim, insan bədəninin ölçüləməsi üçün müxtəlif alət və cihazlar təklif etmiş, pigmentasiyanın müəyyən edilməsi üçün cədvəller tərtib etmişdir. Bu metodikanın təkmilləşdirilməsi və genişləndirilməsində alman alimi **Rudolf Martinin** (1864 - 1925) böyük xidmətləri olmuşdur. Özünün 3 cildlik "Sistemli şərhlə antropologiya dərsliyi" əsərində R.Martin antropometrik və antroposkopik araşdırmaların üsullarını geniş izah etmiş, ayrı-ayrı soma-

toloji, kranioloji əlamətlərin variasiyalarının rəqəmlərlə ifadə olunmuş məcmusunu vermişdir. Məsələn, boy uzunluğu və bədənin ölçülərinin müəyyənləşdirilməsində Martinin metal antropometrindən, baş və sıfətin ölçülməsində, eyni zamanda kraniometrik tədqiqatlarda onun sürüşkən pərgarından istifadə olunur. Eyni zamanda Sürix universitetinin antropologiya kafedrasının müdürü olmuş R.Martinin Cənub-Şərqi Asiya xalqlarının antropoloji tədqiqatında mühüm xidmətləri vardır.

Osteometriya və kraniometriya sahələrində İngiltərə biometriya məktəbinin banisi **K.Pirsonun** böyük əməyi olmuşdur. Lakin osteometriyada onun təklif etdiyi metodiki göstərişlər təkcə uzun sümüklərə aid edildiyindən, kraniometriya sahəsində əldə etdiyi uğurlara nisbətən zəif olmuşdur. Onun şagirdi **C. Morant** isə İngiltərə, qismən isə Avropa muzeylərində saxlanan çoxlu kranioloji materialları tədqiq etmiş, İngiltərə və Misir paleoantropologiyası sahəsində xeyli işlər görmüşdür.

Kəllə qutusundakı bucaqları ölçmək üçün sürüşkən pərgara bərkidilmiş Mollison qoniometrindən, alt çənənin ölçülməsində isə mandibulometrdən istifadə olunur.

Antropoloji tədqiqatlarda etibarlı nəticələr əldə etmək üçün həm də bir çox ümumi və xüsusi şərtlər (ışığılandırma dərəcəsi, tədqiqatın gecə və ya gündüz aparılması, tədqiq olunanın əhval - ruhiyyəsi, yaş həddi, patoloji qüsurları və s.) də nəzərə alınmalıdır. Antropometriyada

tədqiqat obyektinin strukturundakı elementlərin təsvirini əldə etmək üçün müxtəif üsullar - bədən və kəllə qutusunun qrafik təsvirləri, fotoaparatdan və ya videokamera-dan istifadə, müxtəlif qəliblər, dəri qırışlarının izlərini alma və s. vardır.

Antropologiyada ən geniş yayılmış metodlardan biri də ölçü materiallarının müqayisəli - statistik işlənməsidir.

MORFOLOJİ ƏLAMƏTLƏRİN TƏSNİFATI

BOY ~~stature~~

Boy və ya bədənin uzunluğu mühüm morfoloji əlamətlərdən biridir. Mühüm fərdi dəyişkənlilik malik olan bu əlamət yaşa, cinsə və coğrafi areallara görə fərqlənir. Antropoloqlar tərəfindən orta göstərici kişiler üçün 165 santimetr, qadınlar üçün 154 santimetr müəyyənəşdirilmişdir.

Yenice doğulmuş oğlan uşağıının boyu 51 santimetr, qız uşağıının boyu isə 50 santimetr olur. 7-8 yaşa qədər oğlanlarla qızlar arasında boyun uzanması fərqi müşahidə olunmur. 7 yaşdan 10 yaşa qədər daha sürətlə boy atan qızlar 10-11 yaşlarında oğlanları ölüb keçirlər. 15 yaşdan sonra oğlanlar boy artımına görə, qızlara nisbətən daha sürətlə inkişaf etməyə başlayırlar. Cinsi yetişkənlik dövründə həm oğlanlarda, həm də qızlarda boy artımı 5-6 santimetr olur. 19 yaşdan sonra qızlarda boy artımı 0,5 santimetr qədər azalır. Qadınlarda boy artımının zirvə nöqtəsi 18-19, kişilərdə isə 25-26 yaş hesab olunur. Boyun sabit artımı 45-50 yaşlarında dayanır və 55

yaşa qədər 0,5 santimetr, daha sonrakı hər beşilliklər orzində isə 0,7 santimetr azalmağa başlayır. Boyun belə kiçilməsinin əsas səbəbi fəqərə qığırdaqlarının öz elaslılığını itirməsi ilə bağlıdır.

Yer kürəsi üzrə boyun uzunluğu arasındaki orta riyazi fərq 182 santimetrdən 141 santimetrə qədər dəyişərək, 40-41 santimetrə çatır. Ən qısaböylü əhali Mərkəzi və Cənubi Afrikada, Amerikanın, Avropanın, Asyanın şimal ucqarlarında, Şərqi və Cənub-Şərqi Asiyada, Mərkəzi və cənubi Amerikada yaşayır. Çad gölündən cənub-şərqdə və tropik meşələrdən şimalda yaşayan zəncilər, Markiz adası sakinləri, norveçlilər və isveçlilər, Balkan yarımadası, Qafqaz sakinləri, pakistənlilər, Şimali Amerika hinduları öz əcaböylülüyülləri ilə seçilirlər. R.Martin boy uzunluğu ilə bağlı aşağıdakı şəhəri ölçüləri müəyyənəşdirmiştir:

Boy kateqoriyası	Kişilər üçün (santimetrlə)	Qadınlar üçün (santimetrlə)
CİRTDAN <i>dwarf</i>	129 sm-ə qədər	120,9 sm-ə qədər
ÇOX QISA	130 - 149,9	121 - 139,9
QISA <i>stunted</i>	150 - 159,9	140 - 148,9 sm
ORTADAN AŞAĞI	160 - 163,9	149 - 152,9
ORTA	164 - 166,9	153 - 155,9
ORTADAN YUXARI	167 - 169,9	156 - 158,9
HÜNDÜR	170 - 179,9	159 - 167,9
UCA	180 - 199,9	168 - 186,9
AZMAN	200 sm-dən yuxarı	187 sm-dən yuxarı

ÇEKİ

Kişilər üçün orta çeki 64 kilogram, qadınlar üçün 56 kilogram müəyyənləşdirilmişdir. Bu əlamətin orta riyazi dəyişkənliyi 6 kilogramdır. Çekinin sabitləşməsi 25-40 yaşlar arasında baş verir. 40 yaşıdan 55 yaşa qədər hər beş il ərzində çeki orta hesabla 0,5-1 kilogram artır. 60 yaşıdan sonra toxumalarda baş verən atrofik dəyişikliklər çekinin azalmasına səbəb olur.

Boylu çeki arasındaki müəyyən mütənasibliyi nəzərə alan müxtəlif düsturlar vardır. XIX əsrдə ən geniş yayılmış Brok indeksinə görə:

$$I = L - 100$$

I - optimal çeki

L - bədənin uzunluğu

Lakin nəzərə almaq lazımdır ki, müqayisə olunanlardan biri kütlə, digəri isə xətt ölçüsüdür və bu göstəricilərin düz mütənasib olması mümkün deyil. Bu yanlışlığı aradan qaldırmaq məqsədilə daha bir neçə düstur təklif olunmuşdur.

Livi indeksinə görə:

$$I = 100x\sqrt{P/L}$$

I - optimal çeki

P - bədənin qramla çəkisi

L - boyun santimetrlə uzunluğu

Rorer indeksinə görə:

$$I = 100x\sqrt{P/L}$$

I - optimal çeki

P - bədənin qramla çəkisi

L - boyun santimetrlə uzunluğu

Yarxo, Kaup, Kettle indeksinə görə:

$$I = 100x\sqrt{P/L}$$

I - optimal çeki

P - bədənin qramla çəkisi

L - boyun santimetrlə uzunluğu

Pinye indeksinə görə:

$$I = L - (P + T)$$

I - optimal çeki

P - bədənin qramla çəkisi

L - boyun santimetrlə uzunluğu

T - döş qəfəsinin ölçüsü

Sonralar P.Brok bu ölçüləri cinslərə görə fərqləndirmək üçün yeni indekslər təklif etmişdi. Bu indekslərə görə:

$$I = A - 0,2 \times (A - 52) \text{ (kişilər üçün)}$$

$$I = A - 0,4 \times (A - 52) \text{ (qadınlar üçün)}$$

I - optimal çeki

A - bədənin qramla çəkisi

Bu indekslər arasında "ideal çeki"nin müəyyənləşdirilməsində Lorens düsturu öz dəqiqliyi ilə seçilir. Lorens düsturuna görə:

$$P = (L - 100) - (L - 150) : 4$$

Burada P - bədənin optimal çəkisi

L - boyun uzunluğu

BƏDƏNİN MÜTƏNASİBLİYİ

Eyni uzunluğa malik olan fərdlərin bədənlərinin ayrı - ayrı hissəlerinin ölçüləri müxtəlif ola bilər. Bu fərqlər həm mütləq, həm də nisbi ölçülərdə özünü göstərir. Bədənin mütənasibliyi dedikdə, onun müxtəlif hissəlerinin - gövdə, ayaq, əl və s.) bir-birinə tənasübü nəzərdə tutulur. Adətən bədənin ayrı-ayrı hissəlerinin ölçüləri bədənin uzunluğu ilə tutuşdurulur. Hələ ləp qədim zamanlardan ideal insan bədənin ölçüləri ilə bağlı müxtəlif fikirlər söylənilmişdir. M.e. V əsrədə yaşamış yunan heykəltəraşı Polikletə görə başın uzunluğu bədənin uzunluğunun səkkizdə birinə, sıfətin uzunluğu isə bədənin uzunluğunun onda birinə bərabər olmalıdır. Qədim misirlilər isə hesab edirdilər ki, sol əlin orta barmağının uzunluğu bədənin uzunluğundan 19 dəfə, başdan göbəyə qədərki uzunluqdan 11 dəfə qısa olmalıdır. Frits - Ştras qaydasında əsas ölçü kimi, fəqərə sütununun uzunluğu götürüldü. Elmi cəhətdən daha dəqiq əsaslandırılmış **Manuvrie indeksinə** görə:

$S = (\text{ayaqların uzunluğu} \times 100)$: gövdənin uzunluğu

Əgər alınan rəqəm 84,9-a qədər olarsa, bu **braxiske-liya**, 85-89,9-a çatırsa, **mezoskeliya**, 90-dən yuxarıdırsa, **makroskeliya** hali sayılır.

Bədənin mütənasibliyinin müəyyənləşdirilməsində əl və ayaqların uzunluğunun, habelə kürəyin enliliyinin bədənin uzunluğuna tənasübü mühüm yer tutur. Bu ölçülər

əsasında bədən mütənasibliyinin üç tipi müəyyən-ləşdirilmişdir:

- 1 - **braximorf** (enli gövdə, qısa əl-ayaq)
- 2 - **dolixomorf** (nazik, uzun gövdə, uzun əl-ayaq)
- 3 - **mezomorf** (bu iki tip arasında orta göstərici)

Bədən mütənasibliyi yaşa, cinsə, coğrafi bölgəyə və məşğulliyətə görə, dəyişə bilər. Məsələn, kişilərdə kürək, qadınlarda isə çanaq hissə daha enli olur. Belə ki, antromorf göstərici, yəni kürəyin enliliyinin üç mislinin çanağın enliliyinə nisbəti, qadınlarla müqayisədə kişilərdə daha böyükdür. Ekvator boyunca yaşayış əhalinin əksəriyyəti nazik, uzun bədən quruluşuna malikdirlər. Kənd əhalisi ümumilikdə şəhərlilərdən öz bədənlərinin braximorfluluğu ilə seçilirlər.

BAŞ VƏ BƏDƏNİN DİGƏR NİSBİ GÖSTƏRİCİLƏRİ

Gövdə göstəricisi=(Gövdənin uzunluğu $\times 100$) : Boyun uzunluğu

Əgər alınan rəqəm 50,9-a qədərdirsə **braximorfiya** (qısa gövdə), 51-52,9 arasındarsa, **metrikormiya** (orta gövdə), 53-dən yuxarıdırsa, **makrokormiya** (uzun gövdə)

Çanaq göstəricisi=(Çanağın enliliyi $\times 100$) : Boyun uzunluğu

Əgər alınan rəqəm 15,9-a qədərdirsə **stenopeliya** (dar çanaq), 16,0-17,9 arasındarsa **metriopeliya** (orta ölçüyü çanaq), 18-dən yuxarırsa, **euriopeliya** (enli çanaq)

Çanaq formasını müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur: (Çanağın enliliyi x 100): Kürəyin enliliyi

Əgər alınan rəqəm 69,9-a qədərdirsə, **trapessəkilli çanaq**, 70,0 - 74,9 arasındarsa, **orta ölçülü çanaq**, 75 - dən yuxarıdırsa, **düzbucaklı çanaq**

Qol göstəricisi = (Qolun uzunluğu x 100) : Boyun uzunluğu

Əgər alınan rəqəm 44,9-a qədərdirsə, **braxibraxioniya** (qısa qol), 45-46,9 arasındarsa, **metrobraxioniya** (orta ölçülü qol), 47-dən yuxarıdırsa, **makrobraxioniya** (uzun qol)

Baş göstəricisi = (Başın eni x 100) : Başın uzunluğu

Əgər alınan rəqəm 75,9-a qədərdirsə, **dolixokefaliya** (uzun baş), 76,0-80,9 arasındarsa, **mezokefaliya** (orta ölçülü baş) 81,0-dən yuxarıdırsa, **braxikefaliya** (qısa baş)

İsveç alimi A.Retsius tərəfindən təklif olunmuş bu düstura əsasən kəllədə bu göstərici 1 vahid azdır.

Sifət göstəricisi=(Sifətin morfoloji hündürlüyü x 100) : Sifətin enliliyi

Əgər alınan rəqəm 83,9-a qədərdirsə, **euriprozopiya** (enli sifət), 84-87,9 arasındarsa, **mezoprozopiya** (orta enlilikli sifət), 88-dən yuxarıdırsa, **loptoprozopiya** (nazik sifət)

Burun göstəricisi=(Burnun eni x 100) : Burnun uzunluğu

Əgər alınan rəqəm 69,9-a qədərdirsə, **leptoriniya** (nazik burun), 70,0-84,9 arasındarsa, **mezoriniya** (orta ölçülü), 85-dən yuxarıdırsa, **platiriniya** (enli burun)

Kəllə qutusunun həcmini müəyyənləşdirmək üçün iki düsturdan istifadə olunur:

I. Pirson düsturuna görə:

$H_{cm} = 524,6 + 0,000266 \times U \times E \times H$ (kişilər üçün)

$H_{cm} = 812,0 + 0,000156 \times U \times E \times H$ (qadınlar üçün)

U - kəllənin uzunluğu

E - kəllənin enliliyi

H - kəllənin hündürlüyü

II. Manuvrie düsturuna görə:

$H_{cm} = (U \times E \times H) : 2,28$ (kişilər üçün)

$H_{cm} = (U \times E \times H) : 2,16$ (qadınlar üçün)

FASİLƏSİZ DƏYİŞƏN ƏLAMƏTLƏR

DƏRİ ÖRTÜYÜ

Dəri orqanızm üçün müxtəlif, eyni zamanda mühüm funksiyalar yerinə yetirir. Belə ki, dəri qoruyucu funksiyadan başqa, eyni zamanda orqanizmdə istilik rejiminin tənzimləyicisi, qaz mübadiləçisi və ləmisə orqanı rolunu oynayır. Dərialtı vəzlərdə su, yağ və çəşidli xloridlər ehtiyatı toplanır.

Bədənin müxtəlif hissələrində dərinin quruluş və qalınlığı fərqlidir : kürək, bud, xüsusiylə də ovuc və dabanda qalın olan dəri qatı dodaq, qulaq və göz hissələrində nazikləşir.

Dəri qatında piy və tər vəzləri vardır. Piy vəzlərinin, adətən, tük torbalarına yönəlik ifrazat borucuqları həm tüklərin, həm də epidermis qatının yağılanmasına xidmət edir. Tər vəzləri tər ifraz etməklə, bədəndəki istiliyi tənzimləyir, azot maddələrinin mübadiləsini təmin edir. Tər eyni zamanda epidermis qatını yağılayır. Bu vəzlər bədənin ayrı-ayrı hissələrində müxtəlif cür yerləşir. Belə ki, ovuc, daban və qoltuqların altında daha çox olan tər vəz-

ləri, gövdə hissəsində təxminən 1 kvadrat santimetre 40 dənə düşür. Qoltuq altındaki çökəkdə və qasıq nahiyyəsində tər, piy vəzlərindən başqa cinsi yetişkənlik dövründə yaranan apokrin vəzləri də vardır. İnsan yaşa dolduqca atrofiya nəticəsində dəri öz elastikliyini itirərək qırışmağa maruz qalır. Müxtəlif xalqlarda bu proses fərqli şəkildə baş verir. Dəriləri ən çox qırışq olan xalqlar buşmenlər və qottentotlar hesab olunurlar.

Antropologiya elmində dəri naxışlarını öyrənən sahə dermatoqlifikasiya adlanır. Dermatoqlifikasiya teminini elmi ədəbiyyatda ilk dəfə 1926 - ci ildə H.Kammins və C.Midlo işlətmışlar. Bu naxışlar iki qrupa : **fleksor və papilyar xətlərə** bölünür. Ovucların içindəki fleksor xətlər insanın rüşeym dövründə yaranır. Dabanlardakı və ovuclardakı papilyar xətlər fleksor xətlərə nisbətən çox olsalar da, daha nazikdirlər. Ovuclardakı, xüsusiylə də, barmaq yastıklarındaki papilyar xətlər üç növə ayrılırlar :

- 1 - qövsvari xətlər *arc lines*
- 2 - ilgəkvəri xətlər *finger hook*
- 3 - ikili ilgəkvəri və ya dairəvi xətlər *oi*



Müxtəlif istiqamətli papilyar xətlərin qovuşduqları yer delta və ya Üç radius adlanır. 1982-ci ildə F.Halton insanın ovuclarındaki və dabanlarının naxışlarının təkrarlanmadığını sübuta yetirdi. Papilyar xətlər o qədər təkrar olunmaz, fərdi xarakter daşıyır ki, kriminalistikada cina-yətkarların qeydiyyatı və aşkar olunmasında bu xətlərin işlənməsi ilə bağlı ayrıca **daktiloskopiya** adlı sahə fəaliyyət göstərir.

dactyloscopy

Ən geniş yayılmış papilyar xət növü ilgəkvari naxışlardır. Antropoloji əhəmiyyət kəsb edən naxışların hesablanması üçün müxtəlif düsturlar təklif olunmuşdur.

I. L. Penrouz düsturuna görə:

$$D+L=T+1$$

Burada

D - barmaqların sayı

L - "ilgək"lərin sayı ~ finger hook

T - delta və ya üç radiusların sayıdır delta -

II. M.V. Volotski düsturuna görə:

$$D=10 \times (L+2W) : (A+L+W)$$

Burada

A - "qövs"lərin sayı; arc

L - "ilgək"lərin sayı;

T - "dairə"lərin sayıdır

Yer kürəsi əhalisində bu göstərici 11-dən 18-ə qədər dəyişir.

Xalqlar	A	L	W	DL10
Qırğızlar	2,5	47,2	46,3	14,38
İngilislər	5	74,8	20,2	11,52
İspanlar	6,5	63,2	30,3	12,38
Piğmeylər	12,9	69,5	17,6	10,49
Buşmenlər	12,7	61,6	25,7	11,48
Ruslar	7,3	63	32,1	12,23
Çinlilər	4,2	57,1	38,7	13,45
Avstraliyalılar	0,9	38	60,9	15,98
Mayyalılar	7,6	59,2	33,2	12,57

TÜK ÖRTÜYÜ

Antropoloji tədqiqatlarda tüklərin forması, onun rəngi irqlərin müəyyən olunmasında mühüm əlamətlər hesab edilir. İnsanda həyatı boyu bir - birini əvəz edən üç cür tük örtüyü yaranır. *lastuq o kauçuk over*

Birinci və ya lanuqo tük örtüyü ana bətnindəki körpənin 4 aylığında meydana gəlir və 8 aya qədər gur inkişaf edir. Qaş, alın və üst dodaqda bu tük növü daha tez əmələ gəlir. Ovuclar, daban, göz qapağı, göbək və məmələr istisna olmaqla ana bətnindəki uşağın bütün bədənini örtən lanuqo örtüyü 0,03 millimetrdən çox olmayan yumşaq, rəngsiz tüklərdən ibarət olur. Doğuşa qədər lanuqo örtüyü itərək, ikinci tük örtüyü ilə əvəz olunur.

Qol, bel, ayaqların müəyyən hissəsini örtən açıq rəngli ikinci tük örtüyünə başın tükləri, kirpix və qasalar da daxildir. İkinci tük örtüyünün orta qalınlığı 0,03-0,05 millimetrdir.

Cinsi yetişkənlilik dövrünün başlanması ilə bədənin bəzi hissələrində üçüncü tük örtüyü yaranır. Buraya qoltuqların altı və qasıq hissəsindəki tüklərdən başqa, biğ, saqqal, qarın, sinə və kürəkdəki tüklər də daxildir. 40 yaşa qədər inkişaf edən bu tük örtüyü insan qocaldıqdan sonra seyrəlməyə başlayır.

Tük örtüyünün normal inkişafının pozulması iki cür olur. Bədəndəki tük örtüyünün həddən artıq inkişafı hipertrixoz, inkişafdan qalma halı isə hipotrixoz adlanır. Hipertrixoz lanuqonun qalması və böyüməsi ilə yanaşı, həm də ikinci və üçüncü tük örtüyünün gur inkişafı ilə bağlıdır. Hipertrixozun özü məhdud və universal xarakterli ola bilər. Məhdud hipertrixoz dedikdə, bədənin müəyyən hissəsində tüklərin gur inkişafı, universal dedikdə isə bütün bədəndə tük örtüyünün gur inkişafı nəzərdə tutulur. Universal hipertrixoz hali lanuqo qatının saxlanması ilə yanaşı, həm də diş sisteminin qüsurlu inkişafı ilə bağlı ola bilər. Tük örtüyünün cinslərə uyğun olmayan inkişafı, məsələn, qadılarda sıfət və qarında tüklərin bitməsi və ya kişilərdə qarının aşağı hissəsində tüklərin bitməməsi heterotrixoz adlanır.

Antropoloji tiplərin müəyyənləşdirilməsində tüklərin forması mühüm əlamətlərdən biri sayılır. R. Martinin tərtib et-


diyi sxemə əsasən formasına görə tüklər üç növə, hər növ isə öz növbəsində üç altgrup'a ayrılır:

I - düz tüklər (lisotrixiya) cod, düz, səthi dalğavari ~~straight hair~~

II - dalğavari (kimatotrixiya) enli dalğavari, six dalğavari, telli ~~wavy~~

III - qırırm tüklər (ulotrixiya) buruq, azacıq qırırm, çox qırırm, azacıq buruq, çox buruq - ~~curly hair~~

Tüklərin forması ilə tükün eninə kəsiyi arasında bağlılıq vardır. Düz tüklərin eninə kəsiyi dairəvi olduğu halda, dalğavari və qırırm tüklərin eninə kəsiyi oval şəklində olur. Saçların formasını müəyyənləşdirmək üçün başın əmgək hissəsindən elin içinin tutumu qədər bir çəngə tükü ayırrı və onun kökündən ucuna qədərki quruluşuna diqqət yetirilir. Bəzi hallarda isə bu əlaməti bir neçə saç kağız üzərinə qoymaqla müəyyənləşdirmək olar. Qısa və süni şəkildə burulmuş tüklərə görə, saçların formasını müəyyənləşdirmək mümkün deyildir.



Mərkəzi, Şimali və Şərqi Asiya, Amerikanın yerli əhalisinin saçları düz və cod, avropalıların saçları yumşaq və ya dalğavari, Avstraliya aborigenlərinin, habelə, Cənubi və Cənub-Şərqi Asiya əhalisinin saçları dalğavari, Afrikanın, Yeni Qvineyanın və Melaneziyanın zənci əhalisi saçları isə qıvrım olur.

Antropologiya elmində xüsusi əhəmiyyət verilən əlamətlərdən biri də bədəndə, xüsusilə də, sıfətdə tüklərin - yəni biğ və saqqalın inkişafıdır. Saqqalın inkişafı 5 ballıq sistemlə ölçülür:

I bal - çox zəif

II bal - zəif

III bal - orta

IV bal - güclü

V bal - çox güclü

Yer kürəsində bu əlamət üzrə ən aşağı göstərici Şimali Asiya, ən yüksək göstərici isə Avstraliya aborigenləri, aynalar, Ön Asiya və Qafqaz xalqlarında müşahidə olunmuşdur.

DƏRİ, TÜK VƏ GÖZLƏRİN RƏNGİ

Dəri, tük və gözlərin rənglərini formalaşdırın xüsusi maddə **melanin** adlanır. Melanin molekulu tirozin və zülalardan törəyən mürəkkəb polimerlərdir. **Melaninin sintezi** tirozinin fermentli turşulaşması nəticəsində baş verir. Bu sintez ultrabənövşəyi şüalanma və xüsusi hormonun - melanotropinin köməyiylə gücləndirilə bilər. Dəri,

albinos, (al bin os)

tük və gözlərin rəngləri melaninin dəridə, bəbəkdə və tüklərdə yerləşməsindən və miqdardından asılıdır. Bu orqanlarda melaninin olmaması pataloji hal sayılır və elmi ədəbiyyatda **albinosluq** adlanır. Albinoslarda dəri çox şəffaf, tüklər ağ, göz bəbəkləri qırmızı rəngdə olur. Göz bəbəklərinin qırmızı rəngdə olması bu orqanda melaninin yoxluğu nəticəsində bəbəkdəki qan damarlarının aşkar görünməsi ilə bağlıdır. Albinoslar günəş işığına çox həssasdırlar. Melanin maddəsi olmadıqdan onların dəriləri günəş şüalarından qaralmır. Albinoslara hem qara, həm də ağ dərili toplumlarda rast gəlinir. Melanin maddəsinin bədənin müəyyən hissəsində çatışmazlığına **qismən albinosluq** deyilir.

İnsanın yaşı artdıqca tüklərin rəngində dəyişiklik baş verir. 7-12 yaşlarında insanın tüklərinin rəngi tündləşir. Melaninin kökə yaxın yerdən başlayaraq, azalması nəticəsində tüklər ağarmağa başlayır.

felauvelaçın

sayfa el **DƏRİNİN RƏNGİ** *ader*

Dəri özü üst - epidermis və alt - derma qatlarından ibarətdir. Melanin maddəsi epidermis qatında yerləşir. Epidermisin buñuzvarılışmış hissəsində melanin olmadıqdan, hətta qaradərili əhalidə də buñuz qatı (dırnaqlar, gözlərin ağı) rəngsizdir. Melanin derma qatına nüfuz etdiqdə, dəri göyümsov rəng alır. "Mongol ləkəsi" adlanan bu cür göyümsov ləkəyə bütün irqlərin nümayəndələrinin uşaqlannın būzdum *tumbor* hissəsində rast

gəlinir. Melanin dəri qatında dənəvari olarsa, bu onun daha tutqun, diffuz vəziyyətdə olarsa, qırmızımtıl rəng almasına səbəb olur. Dərinin rəngi həm də qanın kapılışaların divarlarının işıqlandırılmasından və rütubətdən asılıdır. Bədənin müxtəlif hissələrinin rəngləri də fərqlidir. Məsələn, kürək və döş nahiyyəsində dəri daha tutqun rəngdə olduğu halda, ovuc və dabanlarda daha açıq rəngə çalır. Bədəndə melaninin ^{bütünə} ~~ətibarla~~ nahiyyələrində həddən çox ^{spots} ~~yığılması~~ xalların, feomelanin maddəsinin çoxluğu isə چillərin yaranmasına səbəb olur.

Xarici selikli orqanlarda da müəyyən miqdarda melanin olur. Ağ dərili əhalidə dodaqlar melanin qatından məhrum olduğundan qırmızı rəngdə olur. Qara dərili əhalidə isə dodaqlarda melaninin çox olması onun göyümtül rəng almasına səbəb olur. Melaninə həm də cinsiyət orqanlarının selikli qışasında rast gəlinir.

Bütövlükde, dərinin rəngi melaninin miqdardından deyil, onun fəallığından asılıdır. Günəş şüasının birbaşa təsiri melanin maddəsini fəallaşdırır, dağınıq, dəniz və ya qarda əks olunan şular isə melaninin fəallığını azaldır.

Yer kürəsi əhalisinin xalqlarının dərilərinin rəngləri ağap-paq rəngdən tünd qara rəngə qədər dəyişir. İrqlərin müəyyənləşdirilməsində mühüm əlamət olan dərinin rənginin təxmini müəyyənləşdirilməsi düzgün deyil. Hələ 1864-cü ildə Pol Brok tərəfindən dərinin dəqiq müəyyənləşdirilməsi üçün 34 rəngdən ibarət xromatlı cədvəl tərtib edilmişdi. Lakin bu rənglərin özlerinin yaxıldığı materiallar

tədricən öz rəngini itirdiyindən, get-gedə öz mötəbərliyini ilirməyə başladı. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Luşan tərəfindən 36 rəngli şüşədən ibarət xüsusi şkalə hazırlanıdı. Luşan şkalasına görə:

- 0 - ağap-paq dəri (№ 1 - 9) *scale*
- 1 - ağ dəri (№ 10 - 14)
- 2 - orta rəngli (bozumtul) dəri (№ 15 - 18)
- 3 - qara dəri (№ 19 - 23)
- 4 - qapqara dəri (№ 24 - 35)

Şkalanın 36-ci sayılı şüşəsi qapqara rəngdədir. Bu rəngdə dəriyə hələ rast gəlinməmişdir və bu rəng ancaq müqaiyisə xarakteri daşıyır. Bu cür təkmilliyyinə baxma-yaraq, Luşan şkalası da qüsursuz deyil. Belə ki, burada əks olunan şkalə - şüşələr parıltılı olduqlarından bəzən insan dərisinin rənginə tam uyğun gəlmir:

1	10		19	28	
2	11		20	29	
3	12		21	30	
4	13		22	31	
5	14		23	32	
6	15		24	33	
7	16		25	34	
8	17		26	35	
9	18		27	36	
10	19				
11	20				
12	21				
13	22				
14	23				
15	24				
16	25				
17	26				
18	27				
19	28				
20	29				
21	30				
22	31				
23	32				
24	33				
25	34				
26	35				
27	36				

LUŞAN ŞKALASI

Hazırda dərinin rəngini daha dəqiq müəyyənləşdirmək üçün xüsusi kalorimetrdən (ingilis dilində color - rəng, metro - ölçürəm deməkdir) istifadə olunur. Məsələn, 6850 A uzunluqlu dalğada Niger əhalisinin dərisi işığın 24%-ni, Mərkəzi Avropa əhalisinin dərisi isə 64%-ni əks etdirir.

Dərinin rənginin müəyyən edilməsi üçün bədənin güñəş şüasından daha yaxşı müdafiə olunan çiynin alt hissəsi götürülür.

TÜKLƏRİN RƏNGİ

Tüklərin rəngi də dəridə olduğu kimi onda melanin və feomleanin maddəsinin miqdərindən, habelə, xüsusiyyətlərindən asılıdır. Tükin kökümüzən qatında melanin dənəvari olarsa, o qara, diffuz şəklində olarsa isə qırmızımtıl rəng alır. Melanin maddəsinin özü az olduqda və feomleanin üstünlük təşkil etdikdə, tüklərin müxtəlif çalarlı qırmızı rəngdə olmasına səbəb olur. Feomleanının az və ya ümumiyyətlə olmaması tüklərin açıq bozumtul, ya da açıq kül rəngdə olmasına gətirib çıxardır.

Tüklərin rənginin müəyyənləşdirilməsində uzun müddət Fişer şkalasından istifadə olunmuşdur. 27 sayda rəngdən ibarət olan **bu şkalaya görə**:

Nº 1 - 3 kürən tüklər reddish-yellow

Nº 4 - qara - şabalıdı rəngli tüklər chestnut

Nº 5 - 7 - şabalıdı rəngli tüklər

Nº 8 - qara - sarışın rəngli tüklər → yellowish black

light
Nº 9 - 20 - açıq sarışın rəngli tüklər

Nº 21 - 26 - kül rəngli tüklər *ashy*

Nº 27 - qara rəngli tüklər *color*

Hazırda həm də melanin qatının feomelanini dəfələrlə üstələdiyi qapqara tüklərin çeşidlərini müəyyənləşdirməyə imkan verən kalorimetrdən istifadə olunur. Bu üsul dünya əhalisinin əksəriyyətini təşkil edən qara tüklər xalqların genofondunun daha dəqiq araşdırılmasına imkan yaradır. Tüklərin rənginin irlən keçməsi haqqında məsələlər geniş araşdırımlar tələb edir.

Yer kürəsi əhalisinin ən bəyaz tüklü əhalisi Skandinaviyada yaşayır. Məsələn, Norveç əhalisinin 75 faizi sarı tüldürler.

GÖZLƏRİN RƏNGİ

Gözlərin rəngi dedikdə, bəbəklərin nə rəngdə olması nəzərdə tutulur. Göz **5 qatdan** ibarətdir :

1 - gözün ön kamerası və ya endoteliya qatı

2 - qışalı qat stratum - folded layer

3 - damar qat - vein layer

4 - arxa qat - back layer.

5 - pigment qat - pigment layer.

Ön qatda melanin olmadıqda, gözlərin rəngi bozumtul-mavi, çox olduqda isə şabalıdı rəngdə olur. Antropologiya elmində spektrofotometriya tipli metodlar işlədimədiyindən gözlərin rəngi hələ də R.Martin tərəfindən

işənilmiş, V.Bunak tərəfindən təkmilləşdirilmiş şkalə vəsi-təsilə müəyyən olunur. Bu şkalaya görə, gözlərin rəngləri **3 tipə** (qara, keçid və açıq) və **12 növə** ayrıılır.

I tip *type*

Nº 1 - qara

Nº2 - tünd şabalıdı

Nº3 - açıq şabalıdı

Nº4 - sarı

Şkalə

II tip

Nº5 - boz - sarı - yaşıl

Nº6 - yaşıl

Nº7 - boz - yaşıl

Nº8 - boz və ya mavi

III tip

Nº9 - boz

Nº10 - boz - mavi

Nº11 - mavi

Nº12 - göy


Açıq rəngli gözlərə açıq rəngli tüklərə nisbətən daha çox rast gəlinir. Məsələn, qara tüklü Sibir əhalisinin 20 fərdən çoxunun gözlərinin rəngi II və III tiplərə uyğun gəlir.

Bütövlükdə, kişilərə nisbətən qadınların gözlərinin rəngi daha qaradır. İnsan qocaldıqca, gözlərin rəngi tünd-dən açığa doğru dəyişir.

BAŞ VƏ SİFƏTDƏKİ İRQLI ƏLAMƏTLƏR


İrqlərin müəyyənləşdirilməsində baş və sıfət ölçüləri mühüm yer tutur. Buraya həm müxtəlif antropoloji nöqtələr arasındaki məsafələr, həm də şkalalarla, gips və ya plastmasdan düzəldilmiş qəliblərlə, habelə, gözəyari müəyyən edilən əlamətlər daxildir.

Başda əsasən başın uzunluğu (172 millimetrdən 198 millimetrə qədər dəyişə bilər), eni (129 millimetrdən 159 millimetrə qədər dəyişə bilər), baş göstəricisi hesablanır. Avstraliya aborigenləri, Melaneziya, Hindistan, Afrika, Aralıq dənizi sahilləri, Skandinaviya əhalisi, Amerika qitəsinin yerli əhalisi, Azərbaycan türkləri və turkmənlər doli-xokefallıqları, Mərkəzi, Cənub-Şərqi, Ön Asiya, Qafqazın əsasən türk olmayan əhalisi, Balkan yarımadası, Alp dağları, Pireney yarımadasında məskunlaşmış əhali, Şimali Amerikanın Sakit Okean sahilərindəki ərazilərdə yaşayan hindular isə braxikefallıqları ilə seçilirlər.



Başın təsviri əlamətləri içərisində fizioloji baxımdan bir - birlə bağlı olan alının mailliliyi və qəşaltı sümüyün inkişafını qeyd etmək lazımdır. Yer kürəsinin ən mailli alına malik əhalisi Avstraliya aborigenləri, papuaslar, melanzyalılar və ermənilər hesab olunurlar. Cənubi Asiya, Afrika, Aralıq dənizi sahilərinin əhalisinin isə alınları düz və ya azacıq maillidir.

Sifətin enlilik ölçülərindən almacıq sümükləri, habelə, alt çənənin sağ və sol nöqtələri arasındaki məsafə müəyyənləşdirilir.



Nöqtələr:

V-vertex; T-tragion; Go-gonion; Gn-gnathion; Tr-trixion;
G-glabella; N-nazion

Anfas formasında ölçülər:

1 - kəllənin maksimal eni

2 - alının minimal eni

3 - gözün daxili küncləri arasındaki məsafə

4 - almacıq sümüklərinin arasındaki məsafə

5 - burunun eni

6 - alt çənənin eni

Profil formasında ölçülər:

1 - traqion nöqtəsindən və orbitin aşağıından keçən xətt yəni, Frankfurt xətti (başın ölçülməsində və təsvirində bu xəttin horizontal olması standartdır)

2 - başın maksimal uzunluğu (uzununa diametri)

3 - başın hündürlüyü

4 - qulağın uzunluğu

5 - qulağın eni

6 - burunun hündürlüyü (qəşin aşağı küncündən, naziondan və burunun üst hissəsinin ən dərin nöqtəsindən ölçülə bilər)

7 - üzün orta hissəsinin hündürlüyü


8 - üzün morfoloci hündürlüyü

9 - üzün fizionomik hündürlüyü

Yer kürəsinin daha enlisifətli əhalisi Şimali və Mərkəzi Asiyada, Şimali Afrikada, Balkan yarımadasında, Alp dağlarında, Şimali Avropada yaşayır. Mərkəzi və Cənubi Afrika, Cənubi Avropa, Hindistan, Cənub - Şərqi Asyanın qaradərili əhalisi isə ensiz sifət quruluşuna malik olmaları ilə seçilirlər.

Sifətin şaquli ölçülerinə **fizionomik** və **morfoloji hündürlükler** aiddirlər. Sifətin üfüqi profilliliyi də mühüm irqi əlamətlərdən hesab olunur. Bu göstərici birinci növbədə çənənin çıxıntısından asılıdır. Belə ki, çənə çıxıntısı qabağın doğru olduqda, bu hal proqnatlıq, ortadırsa, mezoqnatlıq, az çıxıntılı olduqda isə ortoqnatlıq adlanır. Cənub və Cənub-Şərqi Asiya, Afrika, Amerika xalqları öz proqnatlıqları ilə seçilirlər.

Göz sahəsində göz çuxurunun enliliyi, əyriliyi, yəni daxili və xarici bucaqların yerləşmə dərəcəsi, üst qapaqda yerləşən və gözün daxili bucağını örtən epikantusun müəyyənləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır.



Epikantusa Mərkəzi, Şərqi və Şimali Asiya xalqlarının 50 - 60 faizində rast gəlinirsa, bu bölgələrdən qərbə, cənuba və şərqə doğru getdikcə, onun müşahidə edilmə faizi aşağı düşür.

Burun sahəsində mühüm irqi əlamət onun uzunluğu, enliliyi və onların bir - birinə nisbəti hesab olunur. Burnun təsviri əlamətlərinə onun hündürlüyü, donqarlığı, profili və burun deşiklərinin forması aiddirlər.

İrqlərin ayırd edilməsində dodaqların qalınlığının, uzunluğunun, üst dodağın formasının müəyyənləşdiril-

masının mühüm əhəmiyyəti vardır. Antropologiyada üst dodağın qabağa çıxması hələ **proxeyliya**, arxaya meylliliyi **opistoxeyliya**, şaquli kontura malikliyi isə **ortoxeyliya** adlandırılır. Çox vaxt proqnat sifətli adamlar proxeyliya quruluşlu dodaqlara malik olurlar.

Öz quruluşu baxımından insanın qulaq ləyəni də bəzi xüsusiyyətləri ilə irqlərə görə fərqlənir. Qulaq ləyəninin ucları bükülərək, bəzən buruq şəklini alır. Bu buruğun lap uc hissəsi şəşə olur ki, buna da "**Darvin təpəsi**" deyilir. Qulağın digər **təsviri əlaməti** isə onun aşağı hissəsində məməciyin olub-olmamasıdır.

Dişlərin öyrənilməsindən bəhs edən odontologiyada mühüm irqi əlamət kimi, sarı (monqoloid) irqə xas olan qabaq kəsici dişlərin "kürəkvarılılıyi"nə və Aralıq dənizi sahilləri, Qərbi və Cənubi Asiya əhalisinin üst ažı dişlərində müşahidə edilən "Karabella təpəsi"nin olmasına diqqət yetirilir. Müəyyən yaş həddindən sonra insandakı 20 süd dişi 32 daimi dişlə əvəz olunur. İnsanın daimi dişləri aşağıdakı düsturla ifadə olunur:

I 2/2 C1/1 P2/2 M3/3

I (dentes uncisivi) - kəsici dişlər

C (dentes canini) - köpək dişlər

P (dentes premolares) - kicik ažı dişlər

M (dentes molares) - böyük ažı dişlər

QAN QRUPLARI

Hazırda antropoloqlar yaş həddinə görə dəyişməyən, ciddi şəkildə irsən ötürülən, təbii və ictimai-məişət şəraitindən asılı olmayan əlamətlərə xüsusi diqqət yetirirlər. Bu cür əlamətlərdən biri də müəyyən coğrafi yayılma arealına malik olan qan qruplarıdır.

XX əsrin əvvəllərində alman alimi K.Landşteynər, daha sonra isə Y.Yanski insanlarda 4 qan qrupunun olmasına müəyyən etdi. Məlum oldu ki, qırmızı qan cisimləri - eritrositlərlə qanın plazmasını qarışdırıldıqda, **aqqlyusinasiya** (latınca agglutinatio - yapışma) prosesi baş verir. Bu reaksiya eritrositin zülalları ilə (aqqlyutinogen və ya antigen) qan zərdabları zülalları arasında gedir. Əvvəllər cəmi 2 antigen (A və B), 2 anticisim müəyyən edilmişdi. Tezliklə məlum oldu ki, A və B antigenlərindən başqa eritrositlərdə həmçinin "ləl" 0 antigeni də vardır. Bununla da insanlarda 4 qan qrupu müəyyənləşdirildi.

QAN QRUPU	ANTİGEN	ANTİCİSİM ZƏRDABI
I və ya O	yoxdur	Anti A, Anti B
II və ya A	A	Anti B
III və ya B	B	Anti A
IV və ya AB	AB	yoxdur

Birinci Dünya müharibəsi illərində Solonik cəbhəsindəki səhra hospitalında çalışan ər-arvad L. və X. Nirş-

feldilər isə əsgərlərdən qan götürəndə, qrup amilinin millətlərə və irqlərə görə dəyişdikini müşahidə etmiş, bununla da faktiki olaraq, **antropoloji serologyanın** əsasını qoymuşlar.

Genlərin coğrafi bölgüsünün analizi göstərir ki, Avstraliya, Amerika, Asiya, Afrika və Avropa əhalisində qan qrupunun hər 4 növü vardır. Lakin Amerikanın yerli əhalisində daha çox I, avropalılarda və avstraliyalılarda II, Asiya xalqlarında isə III qan qrupunun üstünlük təşkil etdiyi aşkar olunmuşdur. Hazırda qan qruplarını müəyyənləşdirmək üçün 100-e qədər sistem vardır. Məsələn, 1955-ci ildə Diego adlı oğlanın qanında tapılması şərəfinə "Diego amili" adlandırılan antigen Cənubi Amerika hindularında daha çox olduğu halda, Şimali Amerika hindularında bu antigenə rast gəlinməsi cəmi 5-10 faiz təşkil edir. Avstraliya, Cənubi və Qərbi Asiya, Afrika xalqlarında isə "Diego amili"nə rast gəlinməmişdir. Bu antigenin Okeaniyanın yerli əhalisində ümumiyyətlə, olmaması məşhur Norveç alimi Tur Xeyerdalın bu bölgənin Amerika əhalisi tərəfindən məskunlaşdırılması fikrini alt - üst edir.

Başqa bir antigen - "Daffi antigeni" isə Amerika, Avstraliya, Yeni Qvineya və Şərqi Asiyadan yerli xalqlarının qanlarında daha çox aşkar edilmişdir. Bu antigenə Avropa və Afrika əhalisinin yarısında rast gəlinir.

Daha çox elmi maraq doğuran kəşf isə insan qanında **xüsusi rezus** adlanan amilin tapılmasıdır. Yer kürəsi əhal-

isinin 80 faizində rezus amili müsbət, 20 faizində isə mənfidir.

Bir çox hallarda qan qruplarının müəyyənləşdirilməsi varişlik məsələsinin dəqiqləşdirilməsinə kömək edir. Məsələn, əgər atanın qanı I, añañın qanı isə IV qrupdursa, onda uşağın qanı ya II, ya da III qrup olmalıdır. Əgər uşağın valideynlərinin hər ikisinin qanı I qrupdursa, onda onun da qanıancaq I qrup olur.

Qan qrupları ilə bədən quruluşu arasında da bağlılıq vardır. Məsələn, Amerika olimləri qanları II qrupa aid edilən qadınların, qanları I və III qrupa aid edilən qadılara nisbətən kökəlməyə daha çox meylli olduğu qənaətinə gəlmişlər.

Hazırda antropoloqlar qan qruplarının yayılma arealına uyğun gələn rəngləri seçə bilməmək xüsusiyyətini də araşdırırlar. Bəzi Avropa xalqlarında – latışlarda, norveçlilərdə, almanlarda, ukraynalılarda, ruslarda və yəhudilərdə qırmızı və yaşıl rəngləri seçə bilməmək halı daha çox müşahidə olunmuşdur. Antropoloji cəhətdən mongoloid qatışığı olan finlərdə (suomilərdə), estonlarda, çuvavaşlarda və komilərdə bu çatışmazlığı daha az rast gəlinir. Məcazi mənada "**rəng korluğu**" adlanan **daltonikliyin** iki növü vardır: **protoanopiya** (kırmızı rəngi seçə bilməmək) və **deyteranopiya** (yaşıl rəngi seçə bilməmək). Qeyd etmək lazımdır ki, "**rəng korluğu**" ırsən ana xətti ilə keçsə də ancaq kişilərdə müşahidə olunur. Avropada

"rəng korluğu"nun daha çox deyteronopiya forması geniş yayıldığı halda, şərqə doğru getdikcə, protoponluğun faizi artmağa başlayır. Antropoloji cəhətdən öyrənilməsə də, linquistikaya əşasən söyləmək olar ki, Altay xalqlarının əksəriyyətində deyteronopiya halı mövcuddur. Belə ki, bu dil ailəsinə daxil olan xalqlar, rəngləri yaşıl olsa da, tərəvəz növlərini ümumiyyətlə, "göyərti" adlandırırlar (Müqayisə et : rus dilində "zelen" - "yaşıl", Azerbaycan dilində "göyərti").

Diqqəti cəlb edən digər irqi əlamətlərdən biri də feniltokarbamid adlanan xüsusi kimyəvi maddəyə insanların dadbilmə reaksiyasıdır. Məsələn, əgər Amerika hinduları, polineziyalılar, koreyalılar, yaponlar, Hind – Çin xalqları feniltokarbamidin dadını acı, Avropa xalqlarının əksəriyyəti, Qafqaz, Ön Asiya və Hindistan xalqlarının bir hissəsi turşməzə, Avstraliyanın yerli əhalisi, Yeni Qvineya papuasları isə ümumiyyətlə, dadsız hiss edirlər. Bunun səbəbi isə hələ tam tədqiq edilməsə də, dadbilmədə fərqlilik ağız seliyinin və dilin dadbilmə məməciklərinin müxtəlif quruluşu ilə izah olunur. Tibbi araşdırmalar zamanı məlum olmuşdur ki, TT genləri çox olan insanlarda feniltokarbamidi acı, Tt genləri üstünlük təşkil edənlərdə turşməzə, tt genli Avstraliyanın yerli əhalisi, Yeni Qvineya papuasları və Böyük Britaniyada yaşayan uelslilər isə ümumiyyətlə, dadsız hesab edirlər.

Antropoloji tədqiqatlarının proqramları genişləndikcə, yeni - yeni morfoloji və fizioloji əlamətlərə də diqqət artmaqda davam edir. Bu əlamətlərə yuxarıda qeyd etdiyimiz kimi, irqlərə görə, dəyişmələrinin müşahidə olunduğu qulaq ləyəninin quruluşu, habelə əllərin, qolların çarpzlaşdırılma forması və s. daxildir.

ANTROPOGENEZ


İnsanın mənşəyi antropologiya elminin əsas problemi olmaqla yanaşı, eyni zamanda fəlsəfi dünyagörüşünün köklü məsələlərindən biridir. Meydana çıxması daha əvvəlki dövrlərə gedib çıxsa da, XX əsrin əsas fəlsəfi görüşlərindən biri olan materializm antropologiyada daha çox təkamülçülüyə əsaslanır. Təkamülçü alımlarə görə antropogenetik proses bütövlükdə 4 mərhələdən keçmişdir :

- 1 - Avstralopiteklər (Cənub meymunları)
- 2 - Pitəkantroplar (ən qədim və ya "meymun insanlar")
- 3 - Neandertallar (qədim insanlar)
- 4 - Neantroplar (müasir tipli insanlar)

Avstralopiteklər

1924-cü ildə Cənubi Afrikada Taunq stansiyasının yaxınlığında daş karxanasından xarici görünüşünə görə, həm meymuna, həm də insana bənzəyən azyaşlı ferdə məxsus kəllə qutusu aşkar edildi. Bu tapıntıni tədqiq edən Yohannesburg universitetinin anatomiya üzrə professoru Raymond Dart elmi məqalə ilə çıxış edərək, nə-

hayət "insanla onun meymun əcdadı arasındaki zəncirin çatışmayan həlqəsinin kəşf edildiyini" bildirdi.



Transvaal avstralopiteki, Promotey avstralopiteki, parantrop və pleziantrop aşkar edildi.


Avstralopiteklərin ən qədim formasının yaşı beş milyon beş yüz min olduğu halda son forması bir milyon il bundan əvvələ aid edilir. Bu qədər yaş fərqiinin mövcudluğu avstralopitekləri insanın ən qədim əcdadı olmasını qəbul edən təkamülçü alımlar arasında da şübhə doğurmağa başladı. Materializmi dövlət ideologiyası səviyyəsinə çevirən keçmiş SSRİ-də də antropoloqlar avstralopitekləri "**əllərinə dəyənək götürmüş meymun sürüsü**" adlandırdılar.

1959-cu ildə Tanzaniyadakı Olduvay dərəsindən ingilis tədqiqatçı Luis Liki avstralopiteklərin yaşı bir milyon yeddi yüz əlli min il olan yeni növünün tam şəkildə saxlanmış kəlləsini aşkara çıxardığını bəyan etdi. Bu tapıntıni tez-tələsik **zincantrop** adlandıraraq insanların əcdadlarından hesab edən təkamülçülər bir il sonra məyus oldular. Belə ki,

Onun işini davam etdirmiş R.Braun və F.Tobayas avstralopitek adını almış bu tapıntıının, sözün əsl mənasında, "hüquqlarının müdafiəsinə" girişdilər. Sonralar Cənubi Afrikadan avstralopiteklərə aid edilən daha dörd tapıntı -

fezliklə zincantropun qəllələrindən alt qatda avstralopiteklərə nisbətən daha mütərəqqi morfoloji quruluşa malik olan varlığın bütöv skeleti tapıldı. Məlum oldu ki, avstralopiteklərlə eyni dövrdə yaşmış, antropoloji ədəbiyyatda "**Homo habilis**" (bacarıqlı insan) adını alan bu varlıqlar zincantropları ovlayırmışlar. Zincantropun kəlləsi ilə qorilla kəlləsi arasındaki morfoloji oxşarlıq bu varlıqlar arasında həm də yaxın genetik əlaqə olduğunu söylemək imkanı verir.

Müasir meymunlarla avstralopiteklərin müqayisəsi göstərir ki, avstralopiteklər daha çox şimpanzeyə bənzəmiş, bəlkə də sözün əsl mənasında onların əcdadları olmuşlar. XX əsrin 90-cı illərinin ən məşhur antropoloq-alımları olan X.Smit, F.Spur, B.Vud və F.Zanneveld nəinki avstralopitekləri, hətta onlara nisbətən daha mütərəqqi morfoloji quruluşa malik olan "**Homo habilisi**" i də meymun hesab edirlər.




ADLARI	ÇƏKİSİ	BOYU	BEYİN HƏCMI
Avstralopitek	30-40 kq	120-130 sm	550 sm ³
Şimpanze	50 kq	150 sm	350 -550 sm ³
Oranqutan	100 - 150 kq	150 sm	300 - 500 sm ³
İnsan	60 kq	160 sm	1380-1500 sm ³

Arxantroplar (ən qədim insanlar)

1868-ci ildə Almaniyada darvinçi təlimin qızığın tərefdari olan Ernest Hekkel meymunla insan arasında keçid formasının (pitēkantrop - "meymun insan") olması fikrini irəli sürdü. Əvvəller insanla balyığın rüşeymi arasındaki oxşarlığı saxta şəkillərlə "sübütə yetirən" bu alim ifşa olunandan sonra da yazdı: "Bu etdiyim saxtakarlığı boynuma alandan sonra əslində, mən özümü günahkar hesab etməliydim. Lakin bu gün bizimlə yanaşı, mənim saxtakarlığımı oxşar, tanınmış kitablar və məqalələri ilə qeyri - dəqiq məlumatlarla dolu olan rəngli şəkillər çap etdirən yüzlərlə tərəfdarımızın olması mənə təsəlli verir".

1890-91-ci illərdə holland tədqiqatçısı E.Dübua İndoneziyadakı Yava adasından "*Homo erectus*" ("düz qanatlı insan") adını almış ən qədim insanın qalıqlarını tapdı.




Bu tapıntıya o yuxarıda qeyd etdiyimiz kimi, Hekkelin hələ 1868-ci ildə təklif etdiyi "*Pitekantropus erectus*"

"düz yeriyən meymun insan")

adını verdi. Tezliklə bu tapıntı alimlər arasında geniş diskusiya mövzusuna çevrildi. O dövrün tanınmış antropoloqu R. Virxov Yava tapıntılarının nəhəng hibbon meymununa mənsub olduğunu sübut etdi. Ən qədim insan qalıqlarına habelə, Azərbaycanda da (*Azixantrop*) rast gəlinmişdir.

1937-ci ildən 1941-ci ilə qədər Keniqsvald tərefindən Yava adasında aparılan qazıntılar nəticəsində təkamülü alimlər tərefindən tez - tələsik pitēkantroplara aid edilən qalıqlar aşkar edildi. Lakin tanınmış antropoloq Veydenreyx bu tapıntıların oranqutan meymununa, Keniqsvald özü isə ümumiyyətlə, pitēkantroplara aid olmadığını sübut etdilər. Bu tapıntılar içərisində daha çox diqqəti çəken isə naməlum varlığa aid edilən iri alt çənə sümüyü idi. Elmi ədəbiyyatda *meqantrop* (nəhəng insan) adlandırılan bu varlıq Veydenreyxin fikrincə, çəkisiñə və boyunun uzunluğuna görə erkək qorillaya bənzəmişdir.

1918-ci ildə Çində, Pekindən 60 kilometr cənub-qərbdə Çjoukodyan kəndi yaxınlığında daş karxanasından İsveç aimi İ.Q.Anderson müxtəlif heyvan sümükləri tapdı. Bir neçə ildən sonra həmin yerdən O.Zdanski və V.Qranje *Homo sapiensə* ("Dərrakəli insan") aid edilən iki diş aşkar etdilər. 1927-ci ildə Li və Bolinin tapdıqları bir diş əsasında




D.Blek insanın mənşə şəcərəsində yeni növ ("Sinantropus Pekinensis" ("Pekinin Çin adamı") formasını ayırdı. 1929-cu ildə Pey Ven-çjun sinantroplara aid edilən kəllə sümüyüünü, bir il sonra isə sinantropların hazırladıqları əmək alətləri aşkar etdi. Blekin ölümündən sonra sinantropların sümük qalıqlarının öyrənilməsi ilə Veydenreyx məşğul olmuşdur. Onun tərəfindən 44-ə qədər müxtəlif yaş və cinslərə mənsub sinantropların qalıqları tədqiq edilmişdir. Araşdırımlar sinantroplarla müasir tipli insan arasında çox cüzi fərqlər (süd dişlərinin daimi dişlərlə əvəz olunması, boyun əzələsinin quruluşu və s.) olduğunu üzə çıxardı. Çox vaxt bu fərqlər nəinki müxtəlif, hətta eyni irqə mənsub əhali arasında da müşahidə edilir.

Qazıntılar zamanı aşkar edilmiş arxantroplar içərisində Heydelberq adamı xüsusi yer tutur. 1907-ci ildə Heydelberq şəhəri yaxınlığında Mauer kəndinin qumluğundan ən qədim insana mənsub dişlərlə birlikdə alt çənə sümüyü aşkar edildi. Tapıntıının müəllifi alman antropoloqu O.Şetenzak hesab edilir. Tədqiqatlar diş düzümü sırasına və dişlərin quruluşuna görə Heydelberq adaminın müasir insandan heç nə ilə fərqlənmədiyini sübut etmişdir.

Ən qədim insan qalıqlarına habelə, Əlcəzairdə (Atlantrop), Mərakeşdə (Sidi Əbdürəhman adamı), Cənubi Afrikada (Telantrop), Keniyada (Turkana adamı) və s. yerlərdə rast gelinmişdir. Bütövlükdə "Homo erectus" adını almış bu qalıqlarla bağlı təkamülçü alim Riçard Liki etiraf edir ki, "istənilən adam insanların kəllə quru-

luşu, sıfat bucağı, qasüstü sümüklərin kobudluluğu və s. fərqliliyini sezə bilər. Bu fərqli çizgilərə bu gün də müxtəlif coğrafi şəraitdə yaşayan insanlar arasında rast gelmək olar. Bu müxtəliflik iñsanların uzun müddət fərqli şəraitdə yaşamaları nəticəsində meydana çıxır". Eskimos və aleutlar üzərində uzunmüddətli müşahidələr aparmış U.Laflin onlarla Homo erectuslar arasında hədsiz oxşarlıqlar olduğunu sübuta yetirmişdir. U.Laflinin fikrinə, Homo erectuslar əslində müxtəlif irqlərə mənsub olan Homo sapienslərdir: "Əgər Homo sapiensə aid edilən eskimoslarla Avstraliya aborigenləri arasındaki böyük fərqləri nəzərə alsaq, aralarında fərqlər müşahidə edilən Homo erectusların Homo sapienslərə aid edilmələri daha məntiqə uyğun olardı".




Pithecanthropus erectus (Dmanisi Man) skull, showing a large braincase and thick teeth.

Lakin bu həqiqətin dərk edilməsi ehməmçi fəlsəfə və təkamülü ideologiyaya zidd olduğundan çox vaxt əslində meymun olan avstralopiteklər daha çox insanı cizgılərlə, morfoloji baxımdan insanlardan fərqlənməyən Homo erectuslar isə meymunabənzər şəkildə təsvir edilirlər.

Neandertallar (Qədim insanlar)

Antropologiya elmində "Neandertal" adını almış qədim insanın qalıqları ilk dəfə 1848-ci ildə Flint tərəfindən Cəbəllütariq qayalığının şimal yamacındakı Forbsov kaxanasından aşkar edilmişdir. Alt çənəsiz kəllə qutusundan ibarət olan bu tapıntıni geoloq Besk 1864-cü ildə Britaniya assosiasiyasının konqresində nümayiş etdirdi. 1856-ci ildə Düssel çayı sahilindəki Neandertal vadisində yerləşən Feldhofer mağarasından qədim insanın kəllə qutusu, ciyin və bud sümükləri tapıldı. Bu qalıqlarla bağlı ilk məlumat 1857-ci ildə Schafhausen tərəfindən verilsə də, neandertal adımına maraq xeyli sonra artımağa başladı. Feldhofer tapıntılarını araşdırmış R. Virxov 1872-ci ildə etdiyi məruzədə bu qalıqların patoloji fərdə aid olduğunu sübuta yetirmişdir.



Pol Brok, Tomas Hekslı və digər materialist antropoloqlar isə bu qalıqların qədim insana məxsusluğunu iddia edirdilər. Daha sonra bu tipli insanların qalıqları Belçika ərazisindəki Spi mağarasından, Fransanın Korreza departamentindəki Korreza mağarasından (Ly Şapell adımı), Balkan yarımadasının şimalındaki Krapina qayalığından, Almaniyada Erinqsdorf və Şteynheym




adlı ərazilərdən, İtaliyadakı Monte Çirceo mağarasından, Zimbabve ərazinəki Broken Hill adlı gümüş mədəninəndən, Tanzaniya ərazindəki Eyassi gölü sahilindən, Şimal - Qərbi Afrikada Tanjer adlı yerdən, Yava adasındaki Nqandonq adlı yerdən, Fələstindəki Sxul mağarasından, İraqdakı Şanidar mağarasından, Krımdakı Qıçıq Qoba mağarasından, Özbəkistandakı Deşik daş mağarasından aşkar edildi.


Moskvadakı Antropologiya Muzeyindəki həm müasir, həm də Neandertal kəllələrini tədqiq edən rus - sovet alimi Y.Y.Roginskiy müasir tipli insanla Neandertal arasında hər hansı bir varislik ola biləcəyi ehtimalını qətiyyətlə rədd etmişdir.

Digər tərəfdən Neandertal tipli adlandırılan fəndlər özləri antropoloji baxımdan kəskin şəkildə fərqlənirlər. Bunu aşağıdakı cədvəldə aydın şəkildə görmək mümkündür.

ƏLAMƏTLƏR	MAKSİMAL ÖLÇÜ (millimetrl)	MİNİMAL ÖLÇÜ (millimetrl)
Kəlla qutusunun uzunluğu	219,5 (Nqandonq VI)	184 (Steynheym)
Alinin enliliyi	113 (Eringsdorf)	91 (Eyassi)
Sifatın yuxarı enliliyi	140 (Rodeziyalı)	108,9 (Ly Kina)
Göz almasının hündürlüyü	42 (Mustye)	30 (Sxul V)



Bu isə onları ümumiyyətlə eyni növə aid etməyə imkan vermir. 100 min il bundan əvvəl meydana çıxan Neandertal adamları 35 min il bundan əvvəl yoxa çıxmışlar. Onlar müasir insanlardan iri kəllə qutusu və daha möhkəm skeletlərilə fərqlənmişlər.




Üzü qırılmış neandertal belə görünərdi

Nyu Meksiko universitetində aparılan uzunsürən tədqiqatlardan sonra 1991-ci ildə belə bir nəticəyə gəlinmişdir: "Neandertal insanların qalıqları ilə müasir insanların sümüklerinin müqayisəli analizi zamanı məlum olmuşdur ki, Neandertal adımı anatomiyası, davranışları və alətlər-dən istifadə etmə bacarığına görə müasir insandan heç də geri qalmırıd". Son dövr tədqiqatları Neandertal insanların nəinki öz ölürlərini dəfn etmələrini, hətta musiqi alətləri düzəltmələrini sübuta yetirmişdir.


Neantroplar (müasir tipli insanlar)

Təkamülçü alımlar müasir tipli insanların təxmininən 40-35 min il bundan əvvəl yarandığını iddia edirlər. Onlar tərəfdən düzəldilmiş insanın yaranma şəcərəsində ilk müasir tipli insan **Kromanyon adımı** hesab edilir. Lakin son dövrlərdə təkamülçülərin özləri də insanın meymundan deyil, "insanabənzər meymundan" törədiyini qeyd edirlər. Fizioloji baxımdan insanla meymun arasında kəskin fərqlər vardır. Məsələn, skelet quruluşu, beyin həcmi, hərəkətetmə üsulu insanları meymunlardan fərqləndirir. Təkamülçülər tərəfindən irəli sürülmüş "insan şəcərəsi"ndə müasir tipli insanlardan əvvəl avstralopiteklər, sonra *Homo habilis*, daha sonra isə *Homo erectus* yaşıdır. 1994-cü ildə daxili qulağın vestibulyar aparatının tədqiqatı zamanı Avstralopiteklər və *Homo habilis* meymunlar növünə, *homo erectus* isə müasir tipli insana aid edilmişdir. Bu şəcərədə *Homo habilisin* əcdadi hesab edilən *Homo rudolfensis*in 2,5-2,8 milyon il bundan əvvəl yaşadığı iddia olunur. Lakin qəribə də olsa, *Homo rudolfensis* fizioloji baxımdan öz xələfinə, yəni *Homo habilis*ə nisbətən müasir tipli insana daha çox bənzəmişdir. Digər tərəfdən guya bir-birlərindən törəmiş *Homo habilis* və *Homo erectus* antropoloq **Alan Volkerin** fikrincə, Şərqi Afrikada eyni dövrdə, yanaşı yaşamışlar. Harvard universitetinin paleoantropoloqu **Stefan Cey Gould Darwinin** təkmül nəzəriyyəsinin yanlışlığını belə izah edir: "Əgər hər



təkamül prosesinin geldiğini söyləmək çətindir".

1995-ci ildə İspaniyadakı Qran Dolina mağarasından, 2001 və 2005-ci illərdə Gürcüstan Respublikası ərazisində yerləşən Dmanisi dən (azərbaycanlıların yaşadıqları bu rayon 1947-ci ilə qədər Başkeçid adlanırdı) təpişan və 1 milyon 800 min - 2 milyon il bundan əvvəl yaşamaları güman edilən insanların qalıqları təkamül nəzəriyyəsinin elmi əsassızlığını bir daha sübut etmiş oldu.



İnsanın yaranması, yoxsa yaradılması hələ də alımlar arasında mübahisə obyekti olaraq qalır. Bu baxımdan

Üç insanabənzər varlıqlar (hominidlər) eyni dövrə yaşmışlarsa onda insan şəcərəsi necə olmuşdur? Görünür, onların bir - birlərindən törəmeləri mümkün deyil. Digər tərəfdən onların müqayisəsi zamanı hər hansı bir

təkamülüclü əlim H.L. Morqanın etirafı xüsusilə, diqqətəlayiqdir: "İnsanın təkamüyü ilə bağlı dörd sırrın üstü hələ də açılmamış qalır:

1. Niyə insan iki əyağı üstə yerir?
2. Niyə insan bədənidəki tük örtüyü yox olmuşdur?
3. Niyə insan beyni bu qədər inkişaf etmişdir?
4. Niyə insanlar danışmağı öyrənmişlər?

Bu suallara standart cavablar vardır:

1. Hələ bilmirik
2. Hələ bilmirik
3. Hələ bilmirik
4. Hələ bilmirik.

Sualların sayını nə qədər artırısaq da, cavab eyni şəkildə qalacaqdır".

ETNİK ANTROPOLOGİYA

GİRİŞ

Etnik antropoloji və ya **ırqşunaslıq** Yer kürəsi əhalisinin hazırkı və keçmişdəki antropoloji tərkibini öyrənir. Bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlar irqlar arasındaki qohumluq əlaqələrini, onların yaranma tarixini, yəni irqi tiplərin qədimliyini və yaranma səbəblərini aydınlaşdırmağa imkan verir.

Antropoloqların ən çox rastlaşdıqları suallardan biri budur: "**Mən öz xarici görünüşümə görə, hansı millətdənəm**". Əslində, bu sual xarici görünüşlə hər hansı bir millətə mənsubluq arasındaki səbəb əlaqəsi ilə bağlıdır. Bu fikrin yaranmasında ayrı-ayrı səyyah və yazıçılar xüsusi rol oynamışlar. Bədii əsərlərdə, salname və səyahətnamələrdə tez-tez bu cür yazılıara rast gəlirik: "**Biz qonşu yaşayış məskəninə gedəndə buranın əhalisinin həm başqa dildə danışdığını, həm də qonşularına nisbətən daha hündür (və ya alçaq) boylu, daha sarışın (və ya qarasın) olduğunu müşahidə etdik ...**" Hətta bizim gündəlik həyatımızda da xarici görünüşlə milli mənsubiyət

arasında bağlılıq olması haqqında fikirlərlə rastlaşırıq. Doğrudan da "toplum", "etnos", "xalq", "ırq" anlayışlarının müəyyənləşdirilməsində ümumi əlamətlər vardır. Belə ki, bu zaman ya birgə yaşayış bölgəsi, ya da ümumi məşə birliyi məsələsi gündəmə gəlir. Ərazi birliyi həm mədəniyyətdə, həm də genofondda oxşarlıq gətirib çıxardır. Aralarında mütləq əlaqə olmasa da, fiziki tiplə etnosun bu və ya digər xüsusiyyəti arasında paralellik yaranabilir. Məsələn, Afrikanın qara dərili əhalisinin çoxu Niger - Kordofan dil ailəsinə, Asiyənin sarı dərili əhalisi Tibet - Birma dil ailəsinə daxil olduğu halda, ABŞ-in milyonlarla qara və sarı dərili vətəndaşları Hind-Avropa dil ailəsinə daxil olan ingilis dilində danışırlar. İstənilən halda özünü "amerikalı" adlandıran bu əhalinin müstəmləkə işgalları zamanı Amerika qıtəsinə kölə kimi köçürülmüş əcdadları ilə müqayisədə özündürkətmələri çox fərqli olsa da, fiziki tiplərində elə bir dəyişiklik baş verməmişdir. Madaqaskar adası əhalisi həm mədəniyyət, həm də dil baxımından onlara ərazicə daha yaxın olan afrikalılardan çox indoneziyalılara, xüsusilə də, Sumatra adası sakinləri olan battaklara benzəyirlər. Ada əhalisinin eksəriyyətinin antropoloji tipi də onların nə vaxtsa Malay arxipelaqından köçüb gəldiklərini sübut edir. Bu halda antropologianın məlumatları etnoqrafiya və dilçilikdə artıq məlum olan faktları təsdiq edir. Lakin elə həmin Madakaskar adasında elə qruplar da vardır ki, onların mənşə problemi an-

caq antropoloji tədqiqatlar nəticəsində müəyyənlenəşdirilə bilər. Məsələn, adada yaşayan qaradərili əhali indoneziya dilində danışalar da mənşə baxımdan Afrika qitəsi əhalisi ilə bağlıdır. Antropoloji baxımdan bir - birindən kəskin seçilən melaneziyalılar, malaylılar və polineziyalılar vahid malay-polineziya dil ailəsinə daxildirlər. Eyni Hind-Avropa dil ailəsinə daxil olan sarısaçlı, göygözlü Şimal-Qərbi Avropa əhalisi ilə qarasaçlı, enliburunlu maratxlar antropoloji baxımdan kəskin şəkildə fərqlənirlər.

Ethosun özünü dərk etməsi, onun özünü necə adlandırması, bu da öz növbəsində həmin ethosun dili ilə bağlı olsa da, linqistik təsnifat, insanların daha mükəmməl bölgüləri üçün geniş təsəvvür yaranmasına mane olur. "Etnos" anlayışının özünün müəyyənlenəşdirilməsində hələ də elmi mübahisələr davam edir. Məsələn, davranış stereotipinə daha çox diqqət yetirən L.N.Qumilyov etnogenetik proseslərinə coğrafi-iqlim şəraitinin daha çox təsir etdiyini vurğulayır: "Energetik sistem kimi, etnos da özəl stereotiplər əsasında özünü elə bu cür kollektivlərə qarşı qoyan, formallaşmış insan birliyidir".

Antropoloji tədqiqatlar eyni zamanda kütləvi "köçlər" haqqında nəzəriyyələri alt-üst edir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi türk dil ailəsinə mənsub Azərbaycan dilində danışan azərbaycanlılarda heç bir mongoloidlik əlamətinin aşkar edilməməsi, guya "buraya nə vaxtsa səri irqə mənsub olan işğalçı türk tayfalarının soxulub

yerli əhalinin dilini dəyişərək, onlarla qaynayıb-qarışma-ları" "fikrini" alt-üst edir.

Etnik antropologiya eyni zamanda mürtəce, qeyri-elmi irqci "nəzəriyyə"lərin ifşa edilməsində mühüm rol oynayır. Belə ki, bütün müasir irqlərin eyni mənşədən törəməsini qəbul və təsdiq edən etnik antropologiya, irqləri "dil və mədəniyyətin ruhu" sayan irqci nəzəriyyələri qətiyyətlə redd edir.

İnsan irqlərinin yaranması antropologiya elminin ən mübahisəli və hələ tam həll edilməmiş məsələlərdən biridir. Belə ki, mono və polisentrik nəzəriyyə tərəfdarları arasındakı mübahisələr, böyük irqlərin bəşər tarixinin hansı inkişaf mərhələsində yaranması, ayri-ayrı irqi əlamətlərin əsri ötürülmə məsələləri hələ də həll edilməmiş qalır.

Alımların əksəriyyəti irqi diferensasiyanın müasir tipli insanın yaranmasından sonra bir mərkəzdə baş verdiyi ni nəzərdə tutan geniş monosentrizm nəzəriyyəsinə üstünlük verirlər. Bu mərkəzə Şimali və Şərqi Afrika, Ön Asiya və Cənubi Avropanın Aralıq dənizi sahilləri və ona qonşu ərazilər daxil edilir. Olduvay tapıntıları sübut edir ki, Afrikaiın şərqində üst paleolit dövründə morfoloji baxımdan həm qara, həm də ağ irqin morfoloji əlamətlərini özündə ehtiva edən irqi tiplər yaşamışlar. Bu dövrdə sayı çox da olmayan insanlar bir - birindən iqlim baxımdan fərqlənən ərazilərdə məskunlaşmağa başladılar. Bir - birlərindən keçilməz dağ silsilələri, çaylar, səhralarla təcrid olunan insan qruplarında müxtəlif iqlim və

təbii-coğrafi şəraitin təsirilə fərqli morfoloji əlamətlər kompleksi formalaslaşmağa başladı. Nəticədə, Hinduş, Himalay və Hind-Çin dağ silsilələri ilə ayrılan iki böyük irqi qrup meydana gəldi. Bunlardan birincisi şərti olaraq **Cənub-Qərb**, ikincisi isə **Şimal-Şərqi qolu** adlandırılır. Cənub-qərb qolundan indiki **ağ və qara** (avstraloid) irqlər yaranmışdır. Bu qola mənsub kiçik irqlər, şimal-şərqi istisna olmaqla, bütün istiqamətlərdə yayılmağa başladılar. **Böyük sarı irq** isə Şimal-Şərqi qolundan yaranmış, sonralar isə Şimal, Sakit Okean və Amerika budaqlarına bölünmüşdür.

Avrasiyadan tapılmış üst paleolitə aid edilən paleoantropoloji materialların eksəriyyəti ağ irqə aid edilsələr də, bu tapıntıların içərisində qara irqə mənsub əlamətlərlər-lə seçilən skelet qalıqları da aşkar edilmişdir. Buraya İtalyanın cənubundakı Qrimaldidən tapılan iki kəllə və Vronejdəki Kostenko düşərgəsindən aşkar edilən kişi skeleti, Yava adasından tapılan qədim kəllələr aid oluna bilər.

İrqlərin formalasmasına təsir edən əsas amillər **təcrid olunma və qarışmadır**. Bəzən qonşuluqda yaşayan insan toplumlarının maddi maraqlarının, mənəvi mədəniyyətlərinin, daha doğrusu, dini inanişlarının fərqliliyi **coğrafi təcridolunma** içimai **təcridolunma** ilə əvəz etmişdir.

İnsan irqlərinin yaranmasına təsir edən amillərdən biri də qarışmadır. Müxtəlif irqlərin qarışması heç bir fiziloji maneə olmadan asanlıqla baş verən bir prosesdir. Fərqli irqlərin qarışmasından doğulanlar, yəni **mələzlər** nəinki tam sağlam, eyni zamanda həm də normal artım xüsü-

lüyətinə malik olurlar. Büyük irqlərin temas zonalarında uzunmüddətli qarışmalar nəticəsində kecid və qarışq irqlər yaranmışdır.

Irqlər fiziki quruluşun irlən kifayət qədər sabit şəkildə ülürülən və müəyyən bölgə üçün səciyyəvi olan əlamətlərə əsasən ayrılır. Materialların toplanması və işləməsində həm canlılarda, həm də skeletlərdə, xüsusiədə kəllə qutularında mövcud fərqli əlamətlərə diqqət yetirilir. Bu əlamətlərin özləri "təsviri" və "ölçülü" olaraq iki qismə ayrılır. Diri insanlarda təsviri əlamətlər saçların forması, dəri, saç və gözlərin rəngi, sıfətin yumşaq toxumaları hissəsində epikantus, gözün üst qapağının qırışılığı, burun ucunun qalınlığı, burun oturacağının vəziyyəti, üst dodağın çıxıntısı, üst dodağın profilinin forması, süfətdə və bədəndə üçüncü tük örtüyünün inkişafı, burnun üst hissəsinin hündürlüyü, burun oturacağının profili, üfüqi profillilik, çənənin qabağa çıxma dərəcəsi, qadınlarda döş vəzlərinin forması (konuşşəkilli, yarımkürəşəkilli, nelbəkişəkilli), ölçülü əlamətlər isə sıfətin eni və uzunluğu, burnun eni və uzunluğu, başın eni və uzunluğu və boy hündürlüyü hesab olunur. İnsan skeletində təsviri əlamətlər burnun üst hissəsinin hündürlüyü, çənə çıxıntısı, alnın forması, üfüqi profillilik; ölçülü əlamətlər isə köpək dişin dərinliyi, armudvari dəliyin ölçüləri (eni, uzunu), almacıq sümüklər arasında məsafə, kəllə qutusunun ölçüləri (eni, uzunu), göz çuxurunun ölçüləri (eni, uzunu), alt çənənin ölçüləri, damaq ölçüləri (eni, uzunu) hesab edilir.

İRQLÖRİN YARANMASINA TƏSİR EDƏN AMİLLƏR

Hələ XVIII əsrдə antropologiya elmi yaranmağa başladığı bir dövrдə irqlərin formallaşmasına təsir edən əsas amil kimi təbii - coğrafi şərait hesab edilirdi. Bu prosesin özü bir neçə mərhələyə ayrılır:

- 1 - əlamətlərin meydana gəlməsi
- 2 - əlamətlərin müəyyən bir bölgə əhalisində saxlanması və "möhkəmlənməsi"
- 3 - əlamətlərin belli bir bölgədə yayılması
- 4 - uyğunlaşmış, yəni adaptasiya olmuş əlamətlərin yaranması
- 5 - dəyişkənliyə uğramış əlamətlərin xüsusiyyətlərinin və qanuna uyğunluqlarının formallaşması

Həyat şəraitinin dəyişməsi nəticəsində insanda yeni antropoloji əlamətlərin yaranması, yəni mutasiyanın baş vermə müddətinin müəyyənləşdirilməsi antropologiya elminin ən aktual sahələrindən biridir. Bu dəyişkənliliklərin müxtəlif formalarının tezliyini müəyyənləşdirmək üçün bəzi nəzəriyyələr yaranmışdır. Bunlardan ən maraqlısı İngiltərə qılımı Holden tərəfindən insanda qanın laxtalanmaması, yəni hemofiliya xəstəliyinə səbəb olan mutasiya tezliyinin hesablanması nəzəriyyəsidir. Məsələn, Holdenə görə, sənayenin inkişafı nəticəsində London əhalisinin hər 50 min nəfərindən biri hemofiliya xəstəliyinə tutulmuşdur.

İrqlərin yaranması probleminin həllində müxtəlif insan topluluqlarında oxşar mutasiya hallarının müstəqil şe-

ldə ortalığa çıxma faktının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məsələn, albinoşluq, qıسابarmaqlılıq, cırtdanboyluluğun müxtəlif formaları və s. müxtəlif irqlərə məxsus insaflarda eyni şəkildə təzahür edir. Eyni şeyi normal irqi əlamət hesab olunan kürənsaçılıq, gözlərin mavi rəngdə olması və qırımsaçılıq haqqında da söyləmək mümkündür. Məsələn, qəribə də olsa, Afrika piqmeylərində mavigözlük, Niderlandın Hropingen əyalətinin əhalisində isə buruqsaçılıq müşahidə olunmuşdur. Əlbəttə, bu hali, qismən də olsa, qarşıq nikahların mövcudluğu ilə izah etmək olar. Lakin Qafqazın uzunbaşlı ən qədim əhalisinin başlarının guya, bu bölgədə bazalt yataqlarının zənginliyi nəticəsində yastılaşdırığıni söyləmək və bununla da əslində, bölgəyə gəlmə olan ermənilərin və digər braxikefal baş quruluşlu xalqların tarixlərini süni şəkildə qədimləşdirmək heç bir sağlam məntiqə uyğun gəlmir. Antropoloqlar zəncilərdə qırımsaçılığın, papuaslarda, Şimali Amerikanın yerli əhalisində və Avropa xalqlarında dikburunluğun bir-birindən asılı olmayaraq, yarandığı qənaətinə gəlmişlər.

Bitki və heyvanat ələmindən fərqli olaraq, insanlarda yeni irqi əlamətlərin meydana çıxməsində, Darvinin iddia etdiyi təbii seçmənin o qədər də mühüm əhəmiyyəti olmamışdır. Nəzərə almaq lazımdır ki, coğrafi mühitlə bila vasitə bağlı olmayan insan, digər canlılardan fərqli olaraq, coğrafi mühiti məhsuldar qüvvələrin inkişaf dərəcəsinə uyğun formada özünün istədiyi şəklə salın bilir. İncəsinə uyğun formada özünün istədiyi şəklə sala bilir. İncəsinə uyğun formada özünün istədiyi şəklə sala bilir.

sanlar öz aralarındaki münasibətləri bioloji deyil, ictimai qanuna uyğunluq əsasında qururlar. Bəzi Avropa antropoloqlarının cyri - ayrı dövlətlər arasında baş verən münaqişə və müharibələrə, müstəmləkəçilər tərəfindən ictimai inkişaf baxımından geridə qalmış bütün xalqların məhv edilməsinə haqq qazandıraraq, bunu təbii seçmənin bir forması hesab etmələri ən azı cəhalətdir. Məsələn, Ç.Darvinə görə, ibtidai icma quruluşunda daha güclü kişilər özlərinə daha gözəl qadınları arvad seçirdilər. Nəticədə, guya "daha enerjili olan bu kişilərin törəmələri qəbilədə çoxluq təşkil etməyə başlayır və cinsi seçmə yolu ilə qəbilənin antropoloji tipini formalaşdırıldılar". Lakin, Ç. Darwin "güclü və enerjili kişilərin" qəbilədən qadın seçərkən hansı "gözəllik meyarından istifadə etmələri" haqqında məlumat vermir. Etnoqrafik müşahidələr zamanı məlum olmuşdur ki, ictimai baxımdan ən geridə qalmış xalqlar belə, özlərinin xarici görünüşlərinin qayğısına qalır və məhz onlara məxsus antropoloji xüsusiyyətləri gözəllik nümunəsi hesab edirlər. Məsələn, Amerikanın yerli əhalisi ərazilərinə soxulmuş ingilis köcmənləri nifrətlə "solğunsıfət", Türküstən əhalisi isə işgalçı rusları "ağqulaq" adlandırmışlar. Digər tərəfdən, nəcabətli ailələrdə hələ uşaq vaxtından qızların ayaqlarına dolaq bağlayaraq, onların özlərinin yerimələrinin qarşısını alan çınlilər, bunu əsilzadəlik əlaməti hesab edirdilərsə, başqa xalqlarda istənilən kişi əsilzadə belə olsa, yəqin ki,

şükəst qadınla evlənməkdən çəkinərdi. Cinsi seçmə yeni irqlə əlamətlərin yaranmasına deyil, əksinə, qəbilədə mövjud olan əlamətlərin daha da möhkəmlənməsinə səbəb olur bilərdi. Digər tərəfdən, Ç. Darwin ibtidai icma quruluşunda cinsi seçməyə mane olmuş qrup nikahlarının olması faktını da nəzərdən qaçırmışdır. Əslində, böyük İraqlərə ayrılma dövründə irqi əlamətlər daha çox təbii - coğrafi mühitin təsiri altında formalaşmışdır. Məsələn, dərinin rənginin coğrafi areallara görə dəyişməsinə diqqət yetirsək, zəncilərin ağlara, həbəşlərin Cənubi Avropa əhalisinə, cənub monqolidlərinin Sibir xalqlarına nisbətən dərilərinin rəngi daha tünddür. Yuxarıda pigmentin, yəni melaninin ultrabənövşəyi şüaları güclü şəkildə udmasından bəhs etmişdik. Toqodan olan və uzun müdət Almaniyada yaşamış zənci üzərində aparılan təcrübə zamanı məlum olmuşdur ki, onun dərisi ultrabənövşəyi şüalanmadan ağ insanların dərisinə nisbətən 10 dəfə çox yaxşı müdafiə olunur. Son tədqiqatlar zamanı aşkar edilmişdir ki, melanin qatı, dərini nəinki ultrabənövşəyi, həm də qırmızı və sarı şüalardan qoruyur. Qara dərinin günəş şüalarından daha tez qızması ilə bağlı dirilər və ölürlər üzərində aparılmış təcrübələr göstərmişdir ki, qaradərili meyit ağdərili meyidə nisbətən daha tez qızsada, diri adamlarda tamamilə eks proses baş vermişdir. Belə ki, tərəvəzlərinin sayında o qədər fərq olmasa da, eyni temperaturda qaradərili fərd ağdərili fərdə nisbətən

daha çox tər ifraz etmişdir. Məlum olmuşdur ki, istiləşmə zamanı qaradərili insanın bədəninin istiliyi tənzimləmə "bacarığı" ağdərili insanlarınından üstündür. Bununla da, qara irqə mənsub əhalinin dərisinin məhz iqlimə uyğunlaşma əlaməti olduğu təsdiq olunur. Analiz nəticəsində melanin maddəsinin formallaşmasında xüsusi əhəmiyyəti olan misin nisbi faizinin qaradərili lərin qanında ağdərili lərə nisbətən daha çox olduğu aşkar edilmişdir. Bioloqların fikrincə, qara dəridə melaninin çoxluğu onun dərin qatlarına ultrabənövşəyi şüaların nüfuz etməsinin qarşısını almaqla raxit xəstələyinə tutulma təhlükəsini artırır. Qaradərili fərdlərdə tər vəzlərinin iriliyi ultrabənövşəyi şüalanma nəticəsində piy vəzlərinin tərkibində ergostirin adlanan maddə ifraz edərək, onun raxitə qarşı D vitamininə çevirməsinə səbəb olur. Lakin ultrabənövşəyi şüalanmaya məruz qalmayan və six meşələrdə yaşayan piqmeylər arasında raxit xəstəliyi, daha doğrusu, cirdanboyluluq geniş yayılmışdır.

Üst paleolit dövründə mühitə uyğunlaşmış əlamətlərdən biri də baldırların uzunuğu hesab edilir. Belə ki, tropik bölgələrin əhalisinin baldırları şimal xalqlarına nisbətən daha uzundur. Bu da görünür ki, daha soyuq iqlim şəraitində yaşayan şimal xalqlarında aşağı ətrafin donmamasına görə yaranan uyğunlaşmış əlamətdir.

Son dövrlərdə ayrı-ayrı irqlərə mənsub xalqlarda müəyyən müddət acliqdan sonra qidalanmış fərdlər üzrin-

də maddələr mübadiləsinin necə getməsilə bağlı tədqiqat aparılmışdır. Belə ki, Yukatan yarımadasında yaşayış hindular, Boston şəhərində yaşayan ağdərili amerikalı, Çində yaşayan qız uşaqları, Mədrəsli hindli və Avstraliya aborigenləri Üzərində aparılan təcrübə zamanı məlum olmuşdur ki, mayyalılar ağlara və çinlilərə nisbətən acliğa daha düzümlüdür. Qidalanmadan sonra hindularda xolestirin bir faizi keçmədiyi halda, ağ dərili lərdə bu göstərici iki faiz olmuşdur. Mayyalıları iki həftə xolestirinlə zəngin yeməklə qidalandıranda da bu göstərici 1,2 faizi keçməmişdir.

Ətraf mühitlə bağlı olan əlamətlərdən biri də qan təzyiqi hesab olunur. Məsələn, Tyan-Şan dağlarının müxtəlif hissələrində yaşayan qırğızlarda qan təzyiqləri müxtəlif olsa da, eyni iqlim qurşağında yaşayan müxtəlif xalqlarda-çuvalşlarda, komilərdə, almanlarda bu göstərici eynidir.

Təbii mühitə uyğunlaşmış əlamətlərdən biri qara irqə mənsub qırımsaçılıqdır. Belə ki, qırırm saçlar zənciləri günəş şüalarından və istidən qoruyur. Qaradərili lərin saçlarındakı hava qovuqcuqlarının sayı monqollarinkinə nisbətən daha çoxdur. Tropik meşələrdə məskunlaşmış qaradərili insanların dodaqlarının selikli qışalarının böyüklüyü onların nəfəs aldıqları qızmar havanın soyumasına şərait yaradır. Tropik qurşaqda yaşayan əhali üçün xarakterik olan ensiz, hündür kəllə, yasti, enli kəllələrə nisbətən güclü günvurmadan daha yaxşı qorunur.

Ağ irqə mənsub əhalidə müşahidə olunan iri burun göstəriciləri də təbii şəraitə uyğunlaşmanın təsirilə meydana gəlmişdir. Belə ki, onların məskunlaşdıqları bölgələrdə havanın seyrək və soyuq olması burun kamerasının böyük olmasına gətirib çıxartmışdır. Avropalıların və Şimal monqollarının sıfətlərinin ortoqnat quruluşda olmasının soyuq iqlim şəraitində nəfəsin qızmasına şərait yaradır.

Sarı irqin ətraf mühitə uyğunlaşma əlaməti göz yarığının darlığı hesab olunur. Bu cür göz quruluşu qumlu firtinaların bol olduğu bölgə əhalisinin görmə orqanlarını daha yaxşı şəkildə qoruyur.

İrqlərin formallaşmasına təsir edən amillərdən biri də təcridolunmadır. Bu amilin irqi əlamətlərə təsiri aşağıdakı kimi izah oluna bilər :

1. İbtidai icma quruluşunda azsaylı insan qrupları öz qonşularından təkcə dil baxımından və endoqamiya adəti ilə deyil, həm də coğrafi baxımdan təcrid olundurlar.

2. Zoocoğrafi tədqiqatlar göstərir ki, növlər arasındaki fərqlər onların təcridolunma müddətindən və onlar arasındaki qarışmanın dərəcəsində asılıdır.

3. Genetik tədqiqatlar divergensiyaya, yəni inkişaf prosesində əlamətlərin bir-birindən fərqlənməsinə, təcridolunmanın güclü şəkildə təsir etməsini sübuta yetirmışdır. Belə ki, təcrid olunmuş toplumlarda müəyyən müddətdən sonra bir alleleomorf digərlərini sıxışdırıb çı-

xararaq, həmin toplumdakı genin homoziqot vəziyyətə düşməsinə səbəb olur. Bu hal antropologiya elmində av-logenetik proses adlanır.

Azsaylı, qapalı həyat tərzi keçirən toplumların özlerinin də daxilində ayrı - ayrı fəndlər müəyyən əlamətlərə görə, bir - birlərindən seçilirlər. Bu cür əlamətlər kompleksinin həmin toplumdan çıxdaş edilməsi və ya daha geniş yayılması yalnız subyektiv səbəblər üzündən baş verə bilər. Məsələn, Arktika, Baykal, Mərkəzi Asiya və Ural antropoloji tipləri təcridolunma nəticəsində formalashmışlar.

Təcridolunma nəinki eyni irqə, həm də bir millətə aid olunan toplumlar arasında fərqli irqi kompleksin yaranmasına səbəb olur. Məsələn, təcridolunma nəticəsində XIV əsrədə Krımdan Litvaya köçmüş karaimlər (İudaizmi qəbul etmiş türklər) Krım karaimlərindən II qan qrupuna az rast gəlinmələri ilə seçilirlər. Buşmenlərin qulaq ləyəninin quruluşunun özünəməxsusluğu, Avstraliya aborigenlərinin üçüncü saç örtüyünün forması, koryak və itelmenlərin alt çənələrinin iriləşməsi, aynlarda saqqalın gur inkişafı, Efe piqmeylərində delta indeksinin aşağı göstəricisi, Avstraliyanın mərkəzində yaşayan nəqliya qabiləsinin nümayəndələrinin sarışınsaçılığı təcridolunmanın nəticəsi hesab olunur. Buşmenlərin digər zəncilərdən, eskimosların digər monqoloidlərdən fərqli əlamətlərə malik olmaları da təcridolunma amili ilə bağlıdır.

İrqlərin formallaşmasına təsir göstermiş amillər içərisində mələzələşmə (metisasiya) xüsusi yer tutur. Minilliklər

boyu mələzləşmə yeni tiplərin yaranması ilə yanaşı, həm də köhnə irqi əlamətlərin aradan çıxmasına şərait yaratmışdır. Avropalıların müstəmləkə işğallarına başlamalarına qədər böyük irqlərin daha çox qarışdıqları bölgələr Şərqi Avropa, Volqaboyu, Qərbi Sibir, Mərkəzi Asiya, Altay-Sayan dağları, Hind-Çin, Şimali Hindistan, İndoneziya, Mikroneziya, Sudan və s. hesab olunur. Bu prosesə təkan vermiş amillər "xalqların böyük köyü", monqolların yürüşləri və s. hesab oluna bilər. XIII əsrin əvvəllerindən başlayan monqol işğalları nəticəsində Volqaboyunda, xüsusilə də Qafqazda braxikefallaşma prosesləri güclənmişdir. Müstəmləkə işğallarından sonra mələzləşmə indiki ABŞ-in cənub ştatlarında, Mərkəzi və Cənubi Amerikada, Rusiya imperiyası, daha sonra isə keçmiş SSRİ ərazisində daha geniş vüsət almışdır. Həm təsviri, həm də ölçülü əlamətlərə görə mələz toplumlar orta göstəriciyə malik olurlar. Bununla belə, antropoloqlar mələzlərdə bəzi qanunauyğunluqlarla rastlaşırlar. Belə ki, hindu qadınlarla ağıdərili amerikalıların nikahından tövəyən uşaqlar sıfətlərin enliyinə görə daha çox analarına oxşayırlar. Altay türkləri ilə rusların qarışq nikahından doğulan uşaqlarda isə monqoloidlik əlaməti hesab edilən epikantus müşahidə olunmamışdır. Bəzən orta göstəriciyə malik toplumlarda bu əlamətlərin mələzləşmə nəticəsində deyil, əksinə, onların müxtəlif istiqamətlərə köçmələrilə formalaşmışdır. Bu hal aq irqlə qara irq arasında keçid sayılan həbəşlər, sarı irqlə aq irq arasınd-

da orta göstəricilərə malik xanti-mansilərdə müşahidə olunmuşdur. Buna görə də antropoloqlar hər hansı bir toplumun qarışıq mənsubiyyətini sübuta yermək üçün arxeoloji materiallara müraciət etməli olurlar. Belə ki, bu materiallar bölgəyə yeni köçən əhalinin fiziki tipi ilə yanaşı yeni mədəniyyətin daşıyıcılarının da gəlməsini müəyyənləşdirməyə imkan verir. Məsələn, Şərqi Afrikadan tapılmış mezolit dövrü kəllələrində nə aq, nə də tam şəkillədə qara irqə aid ediləcək əlamətlər müşahidə edilmir. Ona görə də antropoloqların əksəriyyəti Şərqi Afrika, yəni həbəş irqini qarışıq deyil, keçid irqi hesab edirlər.

Bir çox hallarda mələz qruplardakı irqi əlamətlər yaş hədlərinə görə dəyişir. Məsələn, rus - evenk, rus - buryat mələzlərində ilk iki ildə epikantus güclü olduğu halda get - gedə "təmiz" evenk və buryatlara nisbəten tez "itir".

Sonda insan irqlərinin yaranmasına təsir etmiş amillərin "xüsusi çekisi"nə diqqət yetirsək, məlum olur ki, Üst paleolit dövründə onlardan üçü daha fəal olmuşdur:

- 1 - coğrafi mühit, qidalanma və həyat tərzi
- 2 - təbii şəraitə bağlı olan seçmə
- 3 - nisbi təcridolunma

Tarixi inkişaf nəticəsində seçmənin təsiri tamamilə azalaraq, öz yerini təcridolunmaya vermişdir. Daha sonra təcridolunmaya əks olan mələzləşmə prosesinin xeyli güclənməsi onu bütövlükdə irqi fərqləri aradan qaldırıb iləcək qüvvəyə çevrilmişdir.

İNSAN İRQLERİNİN TƏSNİFATI

İnsan irqlerinin heyvan növlərindən fərqli cəhətləri onların bölgülərinin aparılması işində çətinlik yaradır. İnsan irqlerinin təsnifatı son nəticədə onlar arasındaki qohumluq əlaqələrini də özündə eks etdirməlidir. Irqlər arasındaqı qohumluğu müəyyən etmək üçün onların morfoloji özəlliklərinin öyrənilməsi və formalasdığı coğrafi bölgələrin müəyyənləşdirilməsi nəticəsində mümkündür.

Yuxarıda qeyd etdiyimiz kimi, irqlərin formalasmasında mühüm rol oynamış coğrafi mühit, qarışma ilə yanaşı bu qarışq irqlərin özlərinin də miqrasiyası yeni irqi tiplərin yaranmasına səbəb olmuşdur. Sonradan bu qarışq irqi tipin özü də təcridolunmaya, ya da yeni məskunlaşdıqları ərazidə ətraf mühitin təsirinə məruz qaldığından, morfoloji quruluşlarında bəzi dəyişikliklər baş verə bilər. Ona görə də irqlər arasındaki qohumluğu müəyyən etməkdə birinci növbədə onların konkret tarixinin öyrənilməsi ön plana çıxır. Belə ki, tarixi proseslərin gedişində oxşar morfoloji kompleks yenidən yarana, ya da tamamilə itib gedə bilər. Buna görə də müəyyən irqi tipin bəlli bir bölgədə tarixinin öyrənilməsində qazıntılar zamanı təpiyan insan qalıqları ilə həmin irqi tipin müqayisələri ən düzgün metod hesab edilə bilər. Lakin dünyanın bəzi bölgələri, məsələn, Qafqaz, Mərkəzi Asiya, Sibir, Şərqi Avropa və s. bölgələr istisna olunmaqla qalan yerlərdə bu cür tapıntıların azlığı belə müqayisələrin aparılmasını

teyri-mümkün edir. Buna görə də insan irqlərinin təsnifatı antropologiya elminin ən çətin həll edilə biləcək problemlərindən biridir. Bu bölgülər çox vaxt elmi deyil, bu və ya digər antropoloq-alimin fəaliyyət göstərdiyi ölkənin siyasi doktrinasından asılı olaraq meydana gəlmişdir.

İnsan irqlerinin ilk bölgüsünü aparmaq və təsvir etmək cəhdii 1684-cü ildə **Fransua Bernye** tərəfindən edilmişdir. O, insanları **4 irqi tipe** bölmüşdü:

1. Avropa, Ön Asiya, Hindistan, Şimali Afrika əhalisi
2. Şimali Afrika istisna olunmaqla qalan Afrika əhalisi
3. Şərqi və Cənub - Şərqi Asiya əhalisi
4. Laplandiya əhalisi

Bernye Amerikanın yerli əhalisinin üz quruluşlarındakı fərqlilikləri və dərilərinin rəngini nəzərə almayaraq onları da avropalılarla eyniləşdirmişdi. Ayırıcı irqi tiplərin morfoloji xüsusiyyətlərini şərh edən alim avropalılar arasında boy, pigmentasiya fərqlilikləri haqqında məlumat verərək, bu cür halların digər irqlərdə olduğunu da xüsusi vurğulayırlar. XVIII əsrдə insan irqlərinin təsnifatı ilə anatom və bioloqlarla (Linney, Buffon, Qenter, Blyumenbach) yanaşı filosoflar (Leybnis, Kant), hətta astronom da (Bradley) məşğul olurdular.

K. Linney "Homo sapiens diurnus" u (şüurlu gündüz adamı) "vəhşi", "eybəcər", Amerika, Avropa, Asiya və Afrika qollarına ayırdı. Ayırıcı hər bir irqin xarici görünüşünü təsvir edən K. Linney Amerika hindularının xolerik,

avropalının sanqvinik, asiyalının melanxolik, afrikalının isə fleqmatik temparentə malik olduğunu iddia edirdi. Bu təsnifata insanların psixi xüsusiyyətlərilə yanaşı hətta onların geyimlərinin də cəlb edilməsi belə, bölgünün cididiliyini şübhə altına alır.

Təkamülçülüyə meylli olan **Büffon** isə Linneydən fərqli olaraq, irqlərin sistemləşdirilməsindən çox onların məşəyinə daha çox diqqət yetirir. O, İnsanları Avropa, tatar və ya monqol, həbəş, Amerika, lapland və ya qütb, cənubi Asiya irqlərinə bölür. Bu irqlərin dördü Linney təsnifatına uyğun gəldiyi halda, insanların eyni əcdaddan törəməsi versiyasını qəbul edən Byuffon cənubi Asiya və lapland irqlərini iqlim şəraitinə uyğunlaşmış keçid tipləri hesab edir.

Linney və Büffondan fərqli olaraq, Blümenbach irqi təsnifatında müxtəlif irqlərə mənsub olan insanların ayrı-ayrı orqanlarının fərqliliyinə diqqət yetirmiş və o dövrün anatomik tədqiqatlarından geniş şəkildə istifadə etmişdir. O, bu məqsədlə müxtəlif saç nümunələri və kəllə qalıqları toplamışdı. Blümenbach 1776-ci ildə nəşr edilmiş "İnsan nəslinin anadangəlmə müxtəlifliyi haqqında kitab" əsərində dünya xalqlarını qafqaz, monqol, həbəş, amerika və malay irqlərinə böldü. Malay irqi istisna olmaqla, Blümenbachın təsnifatı Linneyin bölgülərinə (Qafqaz - avropa, monqol - Asiya, həbəş - Afrika) uyğun gelirdi. Büffon kimi, Blümenbach da insanların bir əcdaddan

iörädiyini, irqlərin isə insanların müxtəlif iqlim şəraitinə uyğunlaşmaları nəticəsində yarandığı qənaətinə gəldi. O, bütün insanların Qafqaz irqindən törəməsi ideyasını irəli sürmiş, bununla da Linneydən fərqli olaraq, Avropa irqinin ilkin variantının sarışın, mavigözlü deyil, qarasaçı, qaragözlü olmasını güman edirdi. Öz fikrini təsdiq etmək üçün alim, Qafqazın coğrafi baxımdan üç qitənin Avropa, Asiya və Afrikanın qovuşmasında yerləşdiyini, habelə, Qafqazın iqlim baxımdan Şimal-Qərbi Avropaya nisbətən qədim insanın yaşaması üçün daha əlverişli olmasına öncə çəkirdi. Uzun müddət sadəlövhəkdə ittihad olunan Blümenbachın Qafqazın ən qədim insan məskəni olması fikrini 1999-2005-ci illərdə indiki Gürcüstan Respublikası ərazisində yerləşən Dmanisidə (1947-ci ilə qədər Başkeçid adlanırdı) aparılmış qazıntılar sübuta yetirdi.

Darvinin təkamülçülük nəzəriyyəsi qara və sarı irqlərə məxsus əhalinin inkişafdan qalmış topluluqlar elan edilməsinə çalışan müstəmləkəçilər üçün gözəl vasitəyə çevrildi. Belə ki, Almaniyada K.Foqt və E.Hekkelin davamlıları takamül nəzəriyyəsinə "uyğun olaraq" tez-telesik "rəngli irqləri" "meymundan insana keçid zəncirinin həqələri" elan etdilər.

Başqa bir alman alimi **Ştras** isə insanları protomorf, arximorf və metamorf irqlərə böldü. Protomorf irqə avstraliyalılar, buşmenlər, hindular, guya daha sonra yaranmış arximorf irqə isə melanodermalar (qaradərililər),

ksantodermalar (saridərililər) və leykodermalar (ağdərililər) aid olunurdular. Ştrasın fikrinə, metamorf irqlər isə protomorflarla arximorfların qarışığından törəmişdilər. Bu mürtəcə nəzəriyyəyə görə bioloji cəhətdən qeyi - təkmil, tərqqidən məhrum olmuş protomorf irqlərin məskunlaşdıqları ərazilər də zoocoğrafi baxımdan geridə qalmışdır. Lakin Ştras "unudurdu" ki, hindular, avstraliya aborigenləri və buşmenlər "zoocoğrafi baxımdan geridə qalmış" rezervasiyalarda, səhralarda öz xoşları ilə deyil, məhz "mədəni avropalı"ların "sayesində" məskunlaşdırılmışdır.

Öz irqi təsnifatında təkamül nəzəriyyəsinə əsaslanan Kolmann Hekkelin "biogenetik qanun"undan istifadə etmişdi. Kolmannı görə, indiki müasir irqlər alçaqboylu piqmey tiplərindən törəmişlər. Piqmeylərin özərini saç quruluşlarına görə yun saçlılara və dalğavari saçlılara ayıran Kolmann Afrika neqrillərini və Asiya neqritoslarını ən qədim piqmeylər hesab edirdi. Özünün "piqmey nəzəriyyəsini" əsaslandırmak üçün o aşağıdakı "dəlillərə" əsaslanırdı :

1. Heyvanat ələmində də indiki iri növlər daha xırda əcdadlardan törəmişlər.

2. İri başları, dombə alınları, baş relyefində zəif əzələ toxumaları, kiçik sıfətləri, enli burunları ilə uşağa, hətta insan rüseyiminə bənzədiklərindən, ontogenezin filogeneti təkraretmə qanununa görə, piqmeylər indiki müasir irqlərin əcdadlarıdır.

Lakin XX əsrin ortalarında piqmey tipinin neolit, uca-boylu irqi tiplərin isə üst paleolitdə formallaşmasının sübut olunması Kolmann nəzəriyyəsini alt - Üst etdi.

Məsələyə qismən fərqli yanaşan Montandon insanları "lez" və "gec" yetişmiş irqlərə böldü. O, "tez yetişmiş" irqlərə piqmoidləri, tasmanoidləri, veddo - avstraloidləri, amerikanoidləri, eskimoidləri, "gec yetişmiş" irqlərə isə neqroidləri, avropoidləri və mongoloidləri aid edirdi. Bu nəzəriyyəyə görə, "tez yetişmiş" irqlər təkamüldən qaldıqlarından, məhvə məhkumdurular. Bu şənla da Montandon bu irqlərə mənsub etdiyi əhalinin Avropa müstəmləkacıları tərəfindən vəhşicəsinə qırılmasına haqq qazandırırdı.

XIX əsrədə dünya xalqları haqqında faktiki materialının artması irqi təsnifatlarda yeni bölgülərin yaranmasına gətirib çıxartdı. Tədqiqatlar zamanı bir tərəfdən dil ailələri ilə irqlərin üst - üstə düşmədiyi müəyyənləşdirildiyi halda, digər tərəfdən irqlərin daha xırda qollara bölünmələri məlum oldu. Kiçik irqlər arasındaki morfoloji fərqlilikləri daha dəqiq müəyyənləşdirmək cəhdləri antropometriyanın daha da inkişafına və yeni - yeni əlatların ixtirasına gətirib çıxartdı. Əldə olunmuş çoxsaylı, ölçülü əlamətlərin işlənməsində indi daha çox statistik metodlara və biometriyaya müraciət edilirdi. Bu və ya digər morfoloji əlamətlərin meydana çıxməsində irlsilik amilinin rolunu araşdırmaqdə inkişaf edən genetika antropologiya elminə yaxından kömək göstərirdi. Antropoloqlar müəy-

yən olunmuş irqi tipin hansı ərazilərdə yayılmasının müəyyənləşdirilməsində coğrafi, qarışq morfoloji xüsusiyyətlərin yaranma dövrünün dəqiqləşdirilməsində isə tarixi metodlardan geniş istifadə etməyə başladılar.

Irqi təsnifatlara sadəlik gətirməyə çalışan F. Müller böyük irqləri saçlarının formasına, kiçik irqləri isə dil qruplarına uyğun şəkildə ayırmayı təklif edirdi.

Bir çox irqi təsnifatlarda dünya xalqları əsasən üç, məsələn, **Küye** (melanoderma, ksntoderma, leykoderma), **Topinar** (qara - enliburun, sarı - ortaburun, ağız - nazik burun), **Flouer** (qara, monqol, qafqaz), **Geddon** (ulotrix, kimotrix, leyotrix), **Qıraklıćka** (monqoloid, qafqazoid, neqroid), **Yarxo və Debets** (neqroid, monqoloid, avropoid), **Çeboksarov** (Asiya, Avrasiya, ekvatorial), **Roqinski və Levin** (evatorial və ya avstralio - neqroidlər, avrasiya və ya avropoidlər, Asiya-Amerika və ya monqolidlər), bəzi irqi təsnifatlarda isə dörd, məsələn, **T.Hekslı** (ksantoxroy, monqoloid, neqroid, avstraloid), **İzidor Joffrua** (Qafqaz, həbəş, monqol, qottentot), **Retsius** (ortoqnat - dolioxokefal, proqnat - dolioxokefal, ortoqnat (braxikefal, proqnat - braxikefal) böyük irqlərə ayrırlırlar.

Daha çox bölgülü irqi təsnifatlar isə **Ciuffrid Rucieriyə**, **Denikerə** və **Eykstedtə** məxsusdur. C.Rucieri "Homo sapiens" 8 "elementar növə" ayıır:

1. **Homo sapiens australis** (avstraliyalılar, veddler, tasmaniyalılar, melaneziyalılar)

2. **Homo sapiens pygmeus** (neqrillər, neqritoslar, busmenlər, qottentotlar)

3. **Homo sapiens indo - africanus** (hindilər, həbəşlər)

4. **Homo sapiens niger** (zəncilər)

5. **Homo sapiens americanus** (hindular)

6. **Homo sapiens asiaticus** (monqoloidlər)

7. **Homo sapiens oceanicus** (polineziyalılar, aynular)

8. **Homo sapiens indo - europaeus** (avropalılar)

C.Rucierinin fikrincə, bu 8 "elementar" irq öz növbəsində "variantlara" və "altvariantlara" bölünürler.

Denikerin təsnifatı isə daha çox morfoloji məlumatlarla, xüsusən də saçların formasına əsaslanır. Bu təsnifata görə, insanlar 29 antropoloji tiplərə ayrılır. Deniker bu 29 irqi tipi 6 qrupda cəmləşdirmişdir:

1 - yun formalı saçlı malik, enli burunlular (busmenlər, neqritoslar, neqrillər, melaneziyalılar);

2 - qıvrım və ya dalğavari saçlılar (həbəşlər, avstraliyalılar, dravidlər, assuriyalılar);

3 - dalğavari formalı, qara rəngli saçlılar, qara gözlülər (hindilər, əfqanlılar, ərəblər, bərbərlər, Aralıq dənizinin adalarının və sahilboyunun əhalisi);

4 - dalğavari və ya düz saçlı, mavi gözlü sarışınlar (Şimali və Şərqi Avropa əhalisi);

5 - düz və dalğavari saçlı, qara gözlülər (aynular, polineziyalılar, indoneziyalılar, Cənubi Amerika hinduları)

6 - düz saçlılar (Şimali Amerika hinduları, pataqoniyalar, eskimoslar, loparlar, Yenisey uqorları, turanlılar, monqollar).

Özünün də etiraf etdiyi kimi, Denikerin təsnifatı bu irqi tiplərin qohumluqlarından çox onların morfoloji oxşarlıqlarına əsaslandığından o qədər də təkmil deyil.

Rus-sovet antropoloqları (V.V.Bunak, N.N.Çeboksarov, Q.F.Debets, Y.Y.Levin, M.Q. Roginski) isə daha çox coğrafi amilə üstünlük verirdilər.

Bizcə irqi təsnifatların kökündə coğrafi prinsiplə yanashı, irqi tiplər arasındaki etnik qohumluq, morfoloji oxşarlıq, habelə mümkün qədər bu və ya digər irqi tipin formalaşma tarixinin öyrənilməsi dayanmalıdır. Məsələn, təkcə Cənubi Qafqaz kimi qapalı sayıla bileyək bölgədə ən azı dörd antropoloji tip müəyyənləşdirmək mümkündür. Digər tərəfdən eyni mənşəyə - oğuz kökünə malik olan Azərbaycan türkləri və türkmənlər arasındaki morfoloji fərqlər, "xaçlı" alimlər tərəfindən ayrıca bir armenoid irqinə aid edilən qriqoryan məzhəbli, erməni adlandırılan etnosun müxtəlif qrupları arasındaki morfoloji fərqlərdən xeyli azdır.

Əslində, irqi təsnifat aparmaq üçün aşağıdakı **xüsusiyyətlərə** daha çox diqqət yetirmək lazımdır:

- 1 - böyük irqlərin sayılarının müəyyənləşdirilməsi;
- 2 - təsnifat zamanı hansı morfoloji əlamətlərə daha çox üstünlük verilməsi;

3 - hər bir irqi tipin yayılma areali;

4 - irqi tiplər arasında qohumluğun müəyyənləşdirilməsi;

5 - keçid irqlərin qarışma nəticəsində, yoxsa neytral əlamətlərə malik olmaları ilə daha ilkin variant olmalarının ayırd edilməsi.

BÖYÜK İRQLER

Yuxarıda qeyd etdiyimiz kimi, irqi təsnifatların əksəriyətində **dünya xalqları üç yerə ayrılır**:

- 1 - ağ irq
- 2 - sarı irq
- 3 - qara irq

Böyük Coğrafi kəşflərə və müstəmləkə işgallarının qədər ağ irqə mənsub əhalisi Avropada, Şimali Afrikada, Ön Asiyada və Hindistanın şimalında məskunlaşmışdır. Şimal və Cənub qollarına ayrılan ağ irqə mənsub əhali aşağıdakı **morfoloji xüsusiyyətlərə** malikdir:

- dərilərinin rəngi ağıdır. Şimal - qərb arealı üçün sarı-sınsaçılıq və göygözlülük xarakterikdir;
- saçlarının forması yumşaq, dalğavari, qismən düzdür;
- biğ və saqqalları gur inkişaf etmişdir;
- dodaqları nazik və kiçikdir;
- burun göstəriciləri kiçik, qismən ortadır;
- sifət quruluşları ortoqnatdır;

Asiya və Amerika qollarına ayrılan sarı irqin əsas morfoloji xüsusiyyətləri:

- dərilərinin rəngi sarı - bəyaz, qismən qaraşındır;
- saçlarının forması düz və coddur. Biğ və saqqalları zəif inkişaf etmişdir;
- burunları orta enlikli, burun çıxıntıları zəifdir. Asiya saridərililərindən fərqli olaraq, Amerika hindularının burun çıxıntıları iri, dərilərinin rəngi qırmızımtıldır;

- dodaqları orta qalınlıqdadır. Proxeyliya müşahidə olunur;

- sifətləri yastı və almacıq sümüklərinin iriliyinin hesabına enlidir;

- gözlərində epikantus müşahidə olunur; Yayılmış arealına görə qara irq də iki böyük qola ayrılır:

1. Avstraliya və Okeaniya, qismən Cənubi Asiya;
2. Afrika.

Bu irqə mənsub əhalinin əsas morfoloji əlamətləri aşağıdakılardır:

- dərilərinin, saçlarının və gözlərinin rəngi qaradır;
- saçları əsasən qırvım, qismən dalğavarıdır;
- burunları enli, zəif çıxıntılıdır. Burun göstəriciləri böyükdür;
- dodaqları qalın və iridir;
- sifətləri proqnat quruluşludur.

Qara irqdən sarı irqə keçid formaları aynu və polineziya, **qara irqdən ağ irqə keçid formaları** dravid və hebəş, **ağ irqdən sarı irqə keçid formaları** isə turan və ural tipləri hesab olunur.

AĞ İRQ

Ağ irq özü **Şimal** (Lopanoid, Atlant - Balt, Ağ dəniz - Balt və Mərkəzi Avropa tipləri) və **Cənub** (Aralıq dənizi, Pamir - Fərqañə, Balkan - Qafqaz, Assiroid tipləri) olmaqla iki böyük qola ayrılır.

Lopanoid irqi

Bu irqi tipə Skandinaviya yarımadasının şimalında və Kola yarımadasında yaşayan finlər aid olunurlar. Lopanoid irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları düz və yumşaqdır. Üçüncü saç örtüyü zəif və ortadan aşağı səviyyədən inkişaf etmişdir;
- dərilərinin rəngi bəyaz, gözlerinin rəngi tünd və ya qarışq, saçlarının rəngi qara və tünd sarışındır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili zəif, və ya orta, ölçüləri kiçik və orta dərəcədə enli və dördküncdür;
- burunları düz, orta dərəcədə enli və qismən əyridir. Burun göstəriciləri 71-73-dür;
- gözlerinin üst qapağında qırış orta səviyyədə inkişaf etmişdir. Qadın və uşaqlarda epikantus daha çox müşahidə olunur;

- dodaqları nazikdir. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qışa hissəsi isə azacıq proxeylek formadır. Dodaqları enlidir;
- çenələri zəif çıxıntılidir;
- əlinləri orta dərəcədə maili, qasüstü sümüyün inkişafı zəifdir;
- baş göstəriciləri 84 - 86 (braxikefal), boylarının uzunuğu 156 - 157 santimetrdir.

Atlant - Balt ırkı

Atlant - Balt ırqının mənsub əhalisi Avropanın şimal - qərbində yaşayır. Bu ırqın morfoloji xüsusiyyətləri aşağıdakılardır:



- saçları düz və dalğavari, yumşadır. Üçüncü saç örtüyü güclü inkişaf etmişdir;
- dərilərinin rəngi bəyaz, gözlərinin rəngi mavi, saçlarının rəngi sarıdır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili güclüdür. Sıfətlərinin morfoloji hündürlüyü çox böyükür (120 - 128 mm). Sıfətləri ensizdir (139 - 145 mm);
- burunları ensiz və uzundur. Burun göstəriciləri 63-65-dir;
- gözlərinin üst qapağında zəif qırış müşahidə olunur;
- dodaqları nazikdir. Üst dodaqlarının dəri hissəsi hündür, qışa hissəsi orta və opistoxeylikdir;
- çənə çıxıntısı çox güldür;
- alınlarının mailliliyi və qaşüstü sümüyünün inkişaf səviyyəsi ortadır;
- baş göstəriciləri 76 (dolixokefal), boylarının uzunluğu 168 santimetrdən 175 santimetrə qədər dəyişir.

Bu ırqə aid edilən şotlandlar Atlant - Balt tipinin digər nümayəndələrindən saçlarının daha tünd rəngli olmalarını ilə fərqlənirlər. Bəzi antropoloqlar bu ırqı tipi Aralıq dənizini ırqının "piqmentsizləşmiş" variantı hesab edirlər.

Ağ dəniz - Balt ırkı

Baltik dənizinin şərqində məskunlaşmış finlər (suomilər, komi - ziryanları), ruslar, latışlar, litvallilar və beloruslar Ağ dəniz - Balt ırqının aid olunurlar. Bu ırqı tipin əsas xüsusiyyətləri aşağıdakılardır:

- saçları düz və yumşadır. Üçüncü saç örtüyü orta və zəif inkişaf etmişdir;
- dərilərinin rəngi çox bəyaz, gözlerinin rəngi çox açıq, saçlarının rəngi sarışındır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili ortadır. Sıfətlərinin morfoloji hündürlüyü orta, sıfətləri ensizdir (140mm);
- burunları nisbətən enlidir. Burun göstəriciləri 71-72-dir;
- gözlərinin üst qapağında zəif və orta dərəcədə inkişaf etmiş qırış müşahidə olunur;
- dodaqları nazikdir. Üst dodaqlarının dəri hissəsi orta və hündür, qışa hissəsi ortoxeylikdir;
- çənə çıxıntısı orta dərəcəlidir;
- alınları düz, qaşüstü sümüyünün inkişaf səviyyəsi zəifdir;
- baş göstəriciləri 81-83 (braxikefal), boyları ortadır (164-166 sm).



Mərkəzi Avropa irqi

Bu irqə mənsub əhali Avropanın orta zolağında məskunlaşmışdır. Mərkəzi Avropa irqinə mənsub əhalinin morfoloji xüsusiyyətləri aşağıdakılardır:



- saçları dalgavari və düzdür. Üçüncü saç örtüyü qismən güclü inkişaf etmişdir;

- dərilərinin rəngi bəyaz, gözlərinin rəngi qara və qarışiq, saçlarının rəngi qara və tünd sarıdır;

- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili orta dərəcəli və güclü-

dür. Sıfətlərinin morfoloji hündürlüyü 115-120 millimetr, eni 138-143 millimetrdir;

- burunları dik, burun göstəriciləri 59-68-dir;

- gözlərinin üst qapağında zəif qırış müşahidə olunur;

- dodaqları nazik və orta qalınlıqdadır. Üst dodaqlarının dəri hissəsi qısa, qısa hissəsi ortoxeylikdir;

- çenə çıxıntısı orta dərəcəlidir;

- alınları düz, qaşüstü sümüyün inkişaf səviyyəsi zəifdir;

- baş göstəriciləri 79 - 86 (mezo və braxikefal), boyları 164 santimetrdən 169 santimetrə qədər dəyişir.

Aralıq dənizi irqi

Aralıq və Qara dənizi sahillərində, Azərbaycanda, Türkmenistanda, Hindistan yarımadasının və Afrikanın şimalında yaşayan əhali bu irqə aid olunurlar. Aralıq dənizi irqinə mənsub əhalinin antropoloji xüsusiyyətləri aşağıdakılardır:



- saçları dalgavaridir. Üçüncü saç örtüyü güclü inkişaf etmişdir;

- dərilərinin rəngi qaraşın, gözlərinin rəngi qara və nisbətən qarışdır, saçlarının rəngi qaradır;

- sıfətlərinin üfüqi profili ortoqnat və mezoqnatlığa meyilli, şaquli profili güclüdür. Sıfətlərinin morfoloji hündürlüyü 120-125 millimetr, eni 129-137 millimetrdir;

- burunları ensizdir. Burun göstəriciləri 61-66-dir;

- gözlərinin üst qapağında qırış çox zəifdir və bəzi həlarda ümumiyyətlə müşahidə olunmur;

- dodaqları nazik və orta qalınlıqdadır. Üst dodaqlarının dəri hissəsi qısa, qısa hissəsi orta və qismən proxeylikdir;

- çenələri orta çıxıntılidir;

- alınları azacıq maili, qaşüstü sümüyün inkişaf səviyyəsi zəifdir;

- baş göstəriciləri 75-76 (dolixokefal), boylarının uzunluğu 162 santimetrdən 172 santimetrə qədər dəyişir.

Pamir - Fərqañə irqi

Bu irqə mənsub əhalı Türküstanda (Orta və ya Mərkəzi Asiyada), Qafqazda və Anadoluda yaşayır. Morfoloji quruluşuna görə bu təp Aralıq dənizi irqinə çox yaxındır. Pamir - Fərqañə irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları dalğavaridir. Üçüncü saç örtüyü güclü inkişaf etmişdir;
- dərilərinin rəngi qaraşın, gözlərinin rəngi qara və qarışıqdır, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili güclüdür. Sıfətlərinin hündürlüyü orta, sıfətləri ensizdir;
- burunları ensiz və nisbətən dikdir. Burun göstəriciləri 65-68-dir;
- gözlerinin üst qapağında qırış zəifdir və bəzi hallarda ümumiyyətlə müşahidə olunmur;
- dodaqları nazik və orta qalınlıqdadır. Üst dodaqlarının dəri hissəsi qısa, qısa hissəsi ortoxeylikdir;
- çənələri orta çıxıntılıdır;
- alınları düz, qasüstü sümüyün inkişaf səviyyəsi zəifdir;
- baş göstəriciləri 84 - 85 (braxikefal), boylarının uzunluğu 165 santimetrdən 167 santimetrə qədər dəyişir.

Balkan - Qafqaz irqi

Balkan - Qafqaz irqinə mənsub əhalı Balkan yarımadasında, Mərkəzi Qafqazda və İranın qərbində məskunlaşmışlar. Bu irqin **morfoloji xüsusiyyətləri** aşağıdakılardır:

- saçları düz və dalğavaridir. Üçüncü saç örtüyü gur inkişaf etmişdir;
- dərilərinin rəngi bəyaz, gözlərinin rəngi qara və qarışıq, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili orta ölçüdədir. Sıfətlərinin morfoloji hündürlüyü 122-127 millimetr, eni 140-147 millimetrdir;
- burun göstəriciləri 59-67-dir;
- gözlerinin üst qapağında zəif qırış müşahidə olunur;
- dodaqları nazikdir. Üst dodaqlarının dəri hissəsi hündür, qısa hissəsi ortoxeylikdir;
- çənə çıxıntısı nisbətən güclüdür;
- alınlarının mailliliyi və qasüstü sümüyün inkişaf səviyyəsi ortadır;
- baş göstəriciləri 83-87 (braxikefal), boylarının uzunluğu 165 santimetrdən 177 santimetrə qədər dəyişir.



Assiroid irqi

Müxtəlif təsnifatlarda fərqli adlarla (Ön Asiya, Pont - Zaqros, Armenoid və s.) tanınan assiroid irqinə Suriya və Kiçik Asiya əhalisinin bir qismi aid olunur. Assiroid irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları əsasən düz və dalğavar, qismən qırımdır. Üçüncü saç örtüyü çox güclü inkişaf etmişdir;
- dərilərinin rəngi qaraşın, gözlərinin rəngi qara və qarışq, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili ortadır;
- burunları iri və əyri, burun göstəriciləri 63-65-dir;
- gözlərinin üst qapağında zəif qırış müşahidə olunur;
- dodaqları nazik və orta qalılıqdadır. Üst dodaqlarının dəri hissəsi qısa, qısa hissəsi ortoxeylikdir;
- çənələri orta çıxıntılıdır;
- alınları çox maili, qaşüstü sümüyün inkişafı güclüdür;
- baş göstəriciləri 87-89 (braxi və hiperbraxikefal), boylarının uzunluğu 164 santimetrdən 166 santimetrə qədər dəyişir.

SARI İRQ

Sarı irq özü **Asiya** (Şimali Asiya, Arktika, Uzaq Şərq, Cənubi Asiya tipləri) və **Amerika** qollarına ayrıılır.

Şimali Asiya irqi

Sibirdə - Yenisey çayından şərqdə yaşayan yerli xalqlar bu irqi tipə aid olunurlar. Şimali Asiya irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları düz, qismən coddur. Üçüncü saç örtüyü çox zəif inkişaf etmişdir;
- dərilərinin rəngi bəyaz, qismən qaraşındır. Gözlərinin və saçlarının rəngi qarışıldır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili zəif, ölçüləri hündür və çox enlidir. Almacıq sümüklər arasındaki məsafə 147-151 millimetrdür;
- burunları düz və qismən ensizdir. Burun göstəriciləri 70-77-dir;
- gözlərinin üst qapağında qırış inkişaf etmişdir. Epi-kantusun müşahidə olunması 50-80% təşkil edir;
- dodaqları nazikdir. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qısa hissəsi proxeylik formadadır;
- çənələri orta çıxıntılıdır;
- alınları düz, qaşüstü sümüyün inkişafı zəifdir;
- baş göstəriciləri 80-83 (mezo - braxikefal), boylarının uzunluğu 158-162 santimetrdir.

Arktika irqi

Arktika irqinə mənsub əhali Asiyadan şimal - şərqində və Amerika qitəsinin şimal ucqarlarında məskunlaşmışlar. Bu irqin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları düz və coddur. Üçüncü saç örtüyü çox zəif inkişaf etmişdir;
- dərilərinin rəngi sarı - qəhvəyi, gözlərinin və saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili orto - mezoqnat, şaquli profili isə zəifdir. Sıfətlərinin eni 143 - 149 millimetrdir;
- burun göstəriciləri 70 - 77 -dir;
- gözlərinin üst qapağında qırış çox güclüdür. Epikanlusun müşahidə olunması 30 - 50 % təşkil edir;
- dodaqları orta qalılıqdadır və proxeylik quruluşa malikdir;
- çenələri orta çıxıntılıdır;
- alınları maili, qasüstü sümüyün inkişaf səviyyəsi ortadır;
- baş göstəriciləri 72 - 75 (dolikocefal), boylarının uzunluğu 155 santimetrdən 158 santimetrə qədər dəyişir.

Uzaq Şərqi irqi

Uzaq Şərqi irqinə mənsub əhali Çinin şimalında və şimal-şərqində, Yaponiyada və Koreya yarımadasında yaşayırlar. Bu irqin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları düz və coddur. Üçüncü saç örtüyü çox zəif inkişaf etmişdir;
- dərilərinin rəngi qaraşın, gözlərinin və saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili orto - mezoqnat, şaquli profili isə zəifdir. Sıfətlərinin eni 143 millimetrdir;
- burun göstəriciləri 70 -dir;
- gözlərinin üst qapağında qırış çox güclüdür. Epikanlusun müşahidə olunması 70% təşkil edir;
- dodaqlarının qalılığı orta, quruluşu isə proxeylikdir;
- çenələri orta çıxıntılıdır;
- alınları azacıq maili, qasüstü sümüyün inkişaf səviyyəsi orta və zəifdir;
- baş göstəriciləri 77-79 (mezokefal), boylarının uzunluğu 167 santimetrdən 169 santimetrə qədər dəyişir.

Cənubi Asiya irqi

Çinin cənubunun, Hind-Çin yarımadasının və İndoneziya əhalisinin xeyli hissəsinin aid olunduğu Cənubi Asiya irqinin **morfoloji xüsusiyyətləri** aşağıdakılardır:



- saçları düz, qismən dalğavarı və coddur. Üçüncü saç örtüyünün inkişafı çox zəifdir;
- dərilərinin rəngi qara və şabalıdır, gözlərinin və saçlarının rəngi qaradır;
- sifətlərinin üfüqi profili mezoqnat, şaquli profili isə zəifdir. Sifətlərinin eni 136-141 millimetrdir;

- burunları qısa və enli, burun göstəriciləri 74-88-dir;
- gözlərinin üst qapağında qırış müşahidə olunur. Epikantusa tez-tez rast gəlinir;
- dodaqları qalın və proxeylikdir;
- çənələri orta çıxıntılıdır;
- alınları azacıq düz, bəzən dombadır. Qaşüstü sümüyün inkişaf səviyyəsi zəifdir;
- baş göstəriciləri 80-87 (braxikefal), boylarının uzunluğu 158 santimetrdən 162 santimetrə qədər dəyişir.

Amerika irqi

Bu irqi tipə aid olunan Amerika hinduları bəzi əlamətlərinə (boylarının uzunluğuna, baş göstəricilərinə və s.) görə bir-birlərindən kəskin şəkildə fərqlənilirlər. Bütövlükdə Amerika irqinin **morfoloji xüsusiyyətləri** aşağıdakılardır:

- saçları düz və coddur. Üçüncü saç örtüyü zəif inkişaf etmişdir;
- dərilərinin rəngi qırmızımtıl, gözlerinin və saçlarının rəngi qaradır;
- sifətlərinin üfüqi profili orto - mezoqnat, şaquli profili isə zəifdir. Sifətlərinin eni 151 millimetrdir;
- burunları əyri və ensiz, burun göstəriciləri 70-dir;
- gözlərinin üst qapağında qırış müşahidə olunsa da, xüsusilə, kişilərdə epikantusa rast gəlinmir;
- dodaqları orta qalınlıqda olub, proxeylikdir;
- çənələri orta çıxıntılıdır;
- alınları azacıq mailidir. Qaşüstü sümüyün inkişaf səviyyəsi ortadır.



QARA İRQ

Hər bir böyük irq daxilində özünün morfoloji əlamətlərinə görə müxtəlif tiplər vardır. Qara irq daxilində bu tiplərin sayı 6-ya (Avstraliya, Melaneziya, Veddoid, Neqr, Neqril, Buşmen) çatır.

Avstraliya irqi

Bu irqi tipə Avstraliya materikində yaşayan aborigenlər aid olunurlar. Avstraliya irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları dalğavarıdır. Üçüncü saç örtüyü gur inkişaf etmişdir;
- dərilərinin rəngi qara - qəhvəyi, gözlərinin və saçlarının rəngi qaradır;
- sifətlərinin üfüqi profili proqnat, şaquli profili ortadır. Sifətlərinin morfoloji və fizionomik hündürlüyü kiçik, almacıq sümükləri arasındaki məsafə azdır;
- burunları enli və qıсадır. Burun göstəriciləri 100-ə çatır;
- gözlerinin üst qapağında qırış yoxdur;
- dodaqları qalındır. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qısa hissəsi proxeylikdir;
- çenə çıxıntısı müşahidə olunmur;
- alınları mailidir. Qaşüstü sümük çox güclü şəkildə inkişaf etmişdir;
- baş göstəriciləri 72 - 73 (dolikocefal), boylarının uzunluğu 167 - 172 santimetrdir.

Veddoid irqi

Avstraliya irqində Üçüncü saç örtüyünün zəif inkişafı, burunlarının ensizliyi, sifətlərinin ortoqnatlığı, baş və sifət ölçülərinin daha kiçik olması, boylarının nisbətən qısalığı ilə seçilirlər. Bu əlamətlərinə görə, antropoloqların əksəriyyəti veddoidləri avstraliyalıların "kiçildilmiş morfotipi" hesab edirlər.



Melaneziya irqi

Bu irqi tipə Melaneziya adalarında və Yeni Qvineyanın şərqi hissəsində məskunlaşmış aborigenlər aid olunurlar. Melaneziya irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları qıvrımdır. Uşaqların saçları dalgavaridir. Üçüncü saç örtüyü güclü inkişaf etmişdir;
- dərilərinin rəngi çox qara, gözlərinin rəngi şabalıdı, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili proqnat, şaquli profili ortadır. Sıfətlərinin hündürlüyü qısa, enliliyi az, forması dördküncdür;
- burunları qısa və düzdür. Burun göstəriciləri 95-98-ir;
- gözlərinin üst qapağında qırış müşahidə olunmur;
- dodaqları qalındır. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qışa hissəsi proxeylikdir;
- çənə çıxıntısı zəif müşahidə olunur;
- alınları orta dərəcəli maili və ya düzdür. Qaşüstü sümük orta və ya güclü şəkildə inkişaf etmişdir;
- baş göstəriciləri 72-73 (dolixokefal), boylarının uzunluğu 166-167 santimetrdır.

Neqr irqi

Neqr irqinə Afrika qitəsinin Böyük Səhradan cənubda yaşayış aborigen xalqlar aid olunurlar. Neqr irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları yunvaridir. Üçüncü saç örtüyü zəif inkişaf etmişdir;
- dərilərinin rəngi qara - qəhvəyidən qaraya qədər dəyişir, gözlərinin rəngi şabalıdı, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili proqnat, şaquli profili orta və zəifdir. Sıfətlərinin morfoloji və fizionomik hündürlüyü orta və ensizdir;
- burunları çox enlidir. Burun göstəriciləri 90 - 100-dir;
- gözlərinin üst qapağında əsasən qırış olmasa da, bəzi grupparda bu əlamət müşahidə olunmuşdur. Gözleri çox iridir;
- dodaqları çox qalındır. Üst dodaqlarının dəri hissəsi hündür, qışa hissəsi proxeylik və əyri formalıdır;
- çənə çıxıntısı orta dərəcəlidir;
- alınları düz və azacıq mailidir. Qaşüstü sümük zəif inkişaf etmişdir;
- baş göstəriciləri 72 - dən 81-ə qədər dəyişir (dolixo - mezokefal), boyları orta və ucadır (183 sm). Bədən quruluşları dolixomorfdir.

Bütövlükdə neqr və ya zənci irqi Avstraliya və veddoid irqlərindən saçlarının qıvrımlılığı, melaneziyalılardan isə dodaqlarının qalınlığı, burunlarının yastlığı və enliliyi, qaşüstü qövsün zəif inkişafı, boylarının ucalığı ilə seçilirlər.

Neqril (Piqmey) irqi

Bu irqi tipin özü **Asiya** (papuaslar) və **Afrika** (piqmeylər) neqrilləri olmaqla, **iki qola** ayrıılır. Papuaslar Andaman, Filippin və Molukk adalarında, piqmeylər Konqo çayı höyəzəsində məskunlaşmışlar.

Neqril irqinin xarakterik xüsusiyyətləri aşağıdakılardır:



- saçları yunvarıdır. Üçüncü saç örtüyü zəif inkişaf etmişdir;
- dərilərinin rəngi qara - qəhvəyi-dən qaraya qədər dəyişir. Piqmeylərin dərilərinin rəngi sarımtıldır. Gözlərinin rəngi tünd şabalıdı, saçlarının rəngi qaradır;
- piqmeylərin sıfətlərinin üfüqi profili proqnat, papuasların sıfətlərinin üfüqi profili orto - mezoqnatdır. Sıfətlərinin şaquli profili orta və zəifdir. Sıfət ölçüləri kiçik və ensizdir;
- burunları enli, burun göstəriciləri 90-98-dir;
- papuaslarda gözlerin üst qapağında qırış olsa da, piqmeylərdə bu əlamət az müşahidə olunmuşdur;
- papuasların dodaqları qalın, piqmeylərin dodaqları isə qismən nazikdir. Üst dodaqlarının dəri hissəsi hündür, qısa hissəsi proxeylik və dombadır;
- çənə çıxıntısı zəif inkişaf etmişdir;
- alınları düzdür. Qaşüstü sümük zəif inkişaf etmişdir;
- Piqmeylərin baş göstəriciləri 75-79, papuasların baş göstəriciləri 81-83-dür. Boyları çox qıсадır (150-154 sm).

Ayaqları qısa, qolları uzun, başları nisbətən iridir.

Bütövlükdə neqril tipi neqr və melaneziya irqlərindən boylarının balacılığı, üçüncü saç örtüyünün daha çox inkişafı, nazik dodaqlılığı, kəskin çıxıntılı və daha böyük burun göstəricisi ilə fərqlənir.

Buşmen irqi

Buşmen irqinə mənsub əhali Cənubi Afrikada - Kalaxari səhrasında yaşayırlar. Buşmen irqinin xarakterik xüsusiyyətləri aşağıdakılardır :



- saçları çox qırvım və yunvarıdır. Üçüncü saç örtüyü çox zəif inkişaf etmişdir;
- dərilərinin rəngi boz-sarımtıl, gözlərinin rəngi şabalıdı, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili alveolyar proqnat, şaquli profili zəifdir. Sıfətlərinin morfoloji və fizionomik hündürlüyü çox kiçikdir. Sıfətləri ensiz və dördküncdür;
- burunları qısa və əyridir. Burun göstəriciləri 90-98-dir;
- gözlərinin üst qapağında güclü qırış vardır;
- dodaqları qalındır. Üst dodaqlarının dəri hissəsi hündür, qışa hissəsi proxeylikdir;
- çənə çıxıntısı zəifdir;
- alınları düzdür. Qaşüstü sümük zəif inkişaf etmişdir;
- baş göstəriciləri 73-75-dir (dolixokefal), boyları qıṣdır (152-155 sm). Ayaqları qısa, qolları uzundur.

Bütövlükdə buşmen və ya Cənubi Afrika irqi neqritindən daha qıسابöylülüyü, daha açıqrəngli dərisi, daha nazik burnu, enli və kiçik ölçülü sıfət quruluşu ilə fərqlənir. Buşmen qadınları dünya xalqlarından oturacaqları-

na güclü şəkildə piy qatının yigilması (steatopigiya) və cinsiyyət orqanının fərqli quruluşuna (qottentot "yarğı"), kişilər isə cinsiyyət orqanının çox vaxt erekxiya formasında olmasına görə seçilirlər. Bununla yanaşı, buşmenlər dərinin tez qırışması və məməciksiz qulaqlar daha çox müşahidə olunur.

KEÇİD İRQLƏR

Antropoloji təsnifatlarda Ayn, Dravid (Cənubi Hindistan), Turan (Cənubi Sibir), Ural, Polineziya və Həbəş irqləri keçid tiplər hesab olunur.

Ayn irqi

Ayn irqinə mənsub əhali əvvəllər indi Rusiya Federasiyasına məxsus olan Saxalin adasının cənubunda və Kuril adalarında yaşamış olsalar da, indi yalnız Yaponiyaya məxsus Xokkaydo və İozu adalarında qalmışlar. Ayn irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır :



- saçları dalgavaridir. Üçüncü saç örtüyünün inkişafına görə dünyada birinci yeri tuturlar;
- dərilərinin rəngi qismən qaraşın, gözlərinin rəngi qaradır;
- baş göstəriciləri 76, burun göstəriciləri 77, boylarının uzunluğu 158 santimetrdir;
- sıfətlərinin üfüqi profili mezoqnat, şaquli profili orta, ölçüləri hündür və orta dərəcədə enlidir;
- gözlərinin üst qapağındaki qırış zəif inkişaf etmişdir;
- alınları maili, qaşüstü sümüyün inkişafı orta dərəcəlidir;
- çenələri orta çıxıntılidir;
- dodaqları orta qalınlıqdadır.

Dravid (Cənubi Hindistan) irqi

Ağ irqdən qara irqə keçid forması sayılan, dravid tipinə aid olunan əhali Hindistan yarımadasının cənubunda və Sri Lanka adasında yaşayırlar. Dravid və ya Cənubi Hindistan irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:

- saçları ensiz dalgavaridir. Üçüncü saç örtüyünün inkişafı ortadır;
 - dərilərinin rəngi tünd şabalıdı və ya qaradır. Gözlərinin rəngi tünd şabalıdı, saçlarının rəngi qaradır;
 - sıfətlərinin üfüqi profili orto - mezoqnat, şaquli profili ortadır, ölçüləri kiçik və ensizdir;
 - gözlərinin üst qapağında qırış yoxdur və ya çox zəif inkişaf etmişdir;
 - dodaqları orta və ya çox qalındır. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qısa hissəsi isə proxeylik formadadır;
 - çenələri orta çıxıntılidir;
 - alınları orta dərəcəli maili, qaşüstü sümüyün inkişafı orta və güclüdür;
 - baş göstəriciləri 74-76 (dolioxekfal), burun göstəriciləri 72-76, boylarının uzunluğu 160-163 santimetrdir.
- Bəzi antropoloqlar dravid irqinin özünü enli və ensiz burunlu variantlara ayırlar.



Turan (Cənubi Sibir) irqi

Antropoloji təsnifatlarının çoxunda Turan (Cənubi Sibir) tipi sarı irqdən ağ irqə keçid forması sayılır. Sibirin cənubunda yaşayan türk xalqları, qazaxlar və qırğızlar, habelə, yakutların bir qismi bu irqi tipə aid olunurlar. Turan (Cənubi Sibir) irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları düz və coddur. Üçüncü saç örtüyü zəif inkişaf etmişdir;
- dərilərinin rəngi qismən tutqun və ya bəyazdır. Gözlərinin rəngi qara və ya qarışiq, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili zəif, ölçüləri hündür və çox enlidir;
- burunları düzdür;
- gözlərinin üst qapağında qırış orta dərəcədə inkişaf etmişdir. Bəzi hallarda epikantus müşahidə olunur;
- dodaqları nazikdir. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qışa hissəsi isə qismən proxeylik formadadır;
- çənələri orta çıxıntılıdır;
- alınları maili, qasüstü sümüyün inkişafı güclüdür;
- baş göstəriciləri 84-86 (braxikefal), burun göstəriciləri 65-69, boylarının uzunluğu 163-166 santimetrdir.

Bəzi antropoloqlar Turan (Cənubi Sibir) irqinin özünü çənə çıxıntısının zəif olması ilə seçilən **Yenisey**, Üçüncü saç örtüyünün ləp az inkişafı və dalğavari saçları ilə fərqlənən **Sakit Okean variantlarına** ayıırlar.

Ural irqi

Ural irqi sarı irqdən ağ irqə keçid forması hesab olunur. Sibirin qərbində yaşayan türk xalqları (altaylılar, xakaslar və s.), xantilər, mansilər, Volqaboyu (İdil) xalqlarından marilər və çuvaşların bir qismi bu irqi tipə aid olunurlar. Ural irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları düz və yumşaqdır. Üçüncü saç örtüyü çox zəif inkişaf etmişdir;
- dərilərinin rəngi bəyaz, gözlərinin rəngi qara və ya qarışiq, saçlarının rəngi qara və ya tünd sarışındır;
- sıfətlərinin üfüqi profili ortoqnat, şaquli profili zəif, və ya orta, ölçüləri orta hündürlükdə və orta dərəcədə enlidir;
- burunları düz, qismən əyridir. Burun göstəriciləri 68-75-dir;
- gözlərinin üst qapağında qırış nisbətən zəif inkişaf etmişdir. Çox az hallarda epikantus müşahidə olunur;
- dodaqları nazikdir. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qışa hissəsi isə qismən proxeylik formadadır;
- çənələri orta çıxıntılıdır;
- alınları orta dərəcədə maili, qasüstü sümüyün inkişafı güclüdür;
- baş göstəriciləri 77-79 (mezocefal), boylarının uzunluğu 156 - 160 santimetrdir.

Polineziya irqi

Ayn tipi kimi, Polineziya irqi də hər üç böyük irqə mənsub xüsusiyyətləri ilə seçilirlər. Bu irqə mənsub əhalisi Okeaniyada - Mikroneziya və Polineziya adalarında məskunlaşmışdır. Polineziya irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:



- saçları dalğavaridir. Üçüncü saç örtüyü orta dərəcədə inkişaf etmişdir;
- dərilərinin rəngi qaraşın, gözlərinin rəngi şabalıdı, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili mezo - ortoqnat, şaquli profili ortadır, ölçüləri kiçik və orta dərəcədə enlidir;
- burunları düz və hündürdür. Burun göstəriciləri 74-78-dir;
- gözlərinin üst qapağında qırış orta dərəcədə və zəif inkişaf etmişdir. Epikantusa çox nadir hallarda rast gəlinir;
- dodaqları qalındır. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qışa hissəsi isə proxeylikdir;
- çənələri orta çıxıntılidir;
- alınları orta dərəcədə maili, qasüstü sümüyün inkişafı orta və ya zəifdir;
- baş göstəriciləri 80-83 (braxikefal), boylarının uzunluğu 169-170 santimetrdir.

Yeni Zelandiya və Pasxa adalarının yerli əhalisi özlərinin dolixokefallıqları ilə seçilirlər. Onların baş göstəriciləri 74-76-dir.

Həbəş irqi

Həbəş tipi qara irqdən ağ irqə kecid forması hesab olunur. Nilin yuxarı axarında, Somali yarımadasında yaşayış xalqlar bu irqi tipə aid olunurlar. Həbəş irqinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:




- saçları ensiz dalğavarı və azacıq qırımdır. Üçüncü saç örtüyü orta dərəcədə inkişaf etmişdir;
- dərilərinin rəngi qırmızımtıl - qəhvəyi, gözlərinin rəngi şabalıdı, saçlarının rəngi qaradır;
- sıfətlərinin üfüqi profili ortoqnat və ya mezoqnat, şaquli profili orta, ölçüləri oval və ensizdir;
- burunları düz və ya əyridir. Burun göstəriciləri 67-76-dir;
- gözlərinin üst qapağında qırış zəif inkişaf etmiş və ya çox az hallarda müşahidə olunur. Gözləri iridir;
- dodaqları qalındır. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qışa hissəsi qismən proxeylik və əyilmiş formadadır;
- çənələri orta çıxıntılidir;
- alınları düz və dombadır. Qasüstü sümük zəif inkişaf etmişdir;
- baş göstəriciləri 72-76 (dolixokefal), boylarının uzunluğu 170 santimetrdir.

DÜNYA XALQLARININ ANTROPOLOJİ TƏRKİBİ

AVSTRALİYA VƏ OKEANIYA

Avstraliya

Avropalıların Avstraliyanı işgal etmələrinə qədər yerli əhali (aborigenlər) materikin hər yerinə yayılmışdı. İndi



isə onlar Avstraliyanın daha az məhsuldar torpaqlarına və səhralara sıxışdırılmışlar. XVIII əsrin sonlarında 500 qəbilədən ibarət olan Avstraliya aborigenlərinin ümumi sayıları 300 min nəfərə yaxın idi. Bu qəbilələrdən Avstraliyanın Cənub-şərqindəki kurnai və narrinyerilər, şərqi dəki kamilaroilər, Eyr adası bölgəsindəki ərandalar, dierlər, loriyalar, arabanalar daha yaxşı tədqiq olunmuşlar. 1941-ci ildə Tindeyl və Berdsel Kvinslenddən şimaldakı dağlıq bölgədə qırıml-

açılı, qıسابöylü, dərilərinin rəngi açıq şabalıdı olan və 12 qrupa ayrılan qəbilələri tədqiq etmişlər.

İctimai quruluşlarına və maddi mədəniyyətlərinə görə, avstraliyalılar xeyli geridə qalmışdır. Əsas məşguliyyətləri ovçuluq və yiğicılıq olan Avstraliya aborigenləri məlalla və dulusçuluqla tanış deyildilər. Onların daşdan düzəldikləri əmək alətləri əsasən mezolit dövrü texnologiyasına uyğun gəlirdi. Yalnız materikin şimal - şərqində yaşayış qəbilələr cılalanmış daş baltalar düzəldə bilirdilər. Burada məskunlaşmış qəbilələr, digər avstraliyalılar dan fərqli olaraq, papuaslardan ox - yaydan istifadə etməyi öyrənmişdilər.

İngilis müstəmləkəçiləri tərəfindən soyqırıma məruz qoyulan avstraliyalıların sayıları XX əsrin ortalarında 47 minə qədər azalmış, Tasmaniya adasının yerli əhalisi isə tamamilə məhv edilmişdi. Sonuncu tasmaniyalı qadın Truqanina 1876-ci ildə vəfat etmişdir.



Dil və mədəniyyətləri ümumiyyətlə araşdırılmamış tasmaniyalılar ictimai inkişaf baxımından avstraliyalılardan da geri qalmışdır. Avropa müstəmləkəçilərinin Tasmaniya soxulmalarının başlanması ilə xeyli tasmaniyalı Avstraliyanın Filipp limanına gələrək, buradakı aborigenlərlə qaynayıb qarışmışlar.



Avstraliya aborigenlərinin dərilərinin, gözlərinin və saçlarının rəngi qaradır. Saçları dalğavarıdır. Üçüncü saç örtüyü gur inkişaf etmişdir. Burunları enli, almacıq sümüklerinin ölçüləri orta səviyyədədir. Boyları orta və ucadır.

Avstraliya ərazisindən ən qədim insan qalıqları Talqay, Koqun və Keylor adlı bölgələrdən tapılmışdır.

Kvinslendin cənubunda 2-3 metr dərinlikdən 1884-ci ildə tapılan Talqay kəlləsinin tədqiqinə yalnız 30 ildən sonra başlanılmışdır. Pleystosen dövrünə aid olunan ta-

pıntı 14-16 yaşlarında olan oğlana məxsusdur. Talqay adamının damağı böyük, aži dişleri iri, sıfət quruluşu proqnat olmuşdur. Enli və az çıxıntılı burnuna ensiz və qısa sıfət quruluşuna görə, Talqay adamı indiki avstraliyalılarla oxşardır.

1925-ci ildə Merrey çayı yaxınlığında kanal çəkiləndə, Koqun adlı yerdən yaşlı kişiye məxsus kəllə qutusu tapılmışdır. Kəllə qutusu özünün böyüklüyü, qəşüstü qövs sümüklerinin inkişafı, proqnatlığı ilə indiki avstraliyalılara bənzəyir. Qeyd etmək lazımdır ki, damaq ölçüsünün beyin tutumuna nisbətinə, sıfətin proqnat quruluşuna görə, Talqay və Koqun adamları orta paleolit dövrü adamlarından da primitiv olmuşlar.

1940-ci ildə Melburn şəhərindən şimal-qərbdəki qumluqdan 15 min il bundan əvvəl yaşamış insanların qalıqları aşkar edilmişdir. Bu qalıqlar içərisində yalnız bir kəllə qutusu ölçülmək üçün yararlı olmuşdur. Bu insan əvvəlki 2 tapıntıdan öz ensiz burnu, aži dişlərinin xirdalığı və damaq göstərici-



sinin kiçikliyi ilə fərqlənir.

Australiya aborigenlərinin və tasantimetraniyalıların irqi mənşələri ilə bağlı antropoloqlar arasında hələ də yekdil fikir yoxdur. Avstraliyalıların ayrıca irqə mənsub olmaları ideyasını ilk dəfə N.Heksli irəli sürmüştür. XIX əsərin sonlarında C.Metyü avstraliya irqinin formallaşmasında **3 antropoloji ünsürün** iştirak etdiyini göstərmişdir :

1. Papuaslar. Bu antropoloji tipin varisləri qırımsaçı tasantimetraniyalılar olmuşdur;
2. Dravidlər. İndiki qara dərili və dalğavari saçlı avstraliyalıların əcdadları olmuşlar;
3. Malayyalılar. İndi yalnız materikin şimal hissəsinə yayılmış aborigenlər onların varisləridir.

T.Berdsell isə Avstraliya əhalisinin irqi tiplərinin negritosların, "karpantarianların" (veddoidlərə qohum tayfların) və indiki aynılara oxşar olan murreylərin materikə köçüb gəlmələri nəticəsində formallaşdığını qeyd edir.

Ümumiyyətlə, avstraliyalıların əcdadlarının Asiya qitəsindən köçüb gəlmələrini indi də Cənubi və Cənub - Şərqi Asiyada oxşar morfoloji quruluşa malik etnoslarının yaşamaları sübut edir.

OKEANIYA

Melaneziya

"Qara adalar" mənasını verən Melaneziyaya Yeni Qvineya və Avstraliyadan şimal-şərqdə yerləşən adalar (Yeni İrlandiya, Yeni Britaniya, Solomon, Admirallıq, Santa-Krus, Yeni Hebrid, Loyalti, Yeni Kaledoniya və s. adalar) daxil edilir.

Melaneziyanın yerli əhalisi papuas və melaneziya dillərində dahışırlar. Əvvəllər bütün Melaneziyada yayılmış papuas dilində hazırda Yeni Qvineya, İndoneziyaya məxsus Xalmaxara və bəzi xırda adalarda yaşayan əhali danişir.

Polineziya və Mikroneziyada da yaşayan əhali arasında yayılmış melaneziya dilləri malay dil ailəsi ilə yaxındır.

Melaneziya adalarında say baxımından üstünlük təşkil edən xalqlar da papuaslar və melaneziyalılardır. Qonşu regionlarla müqayisədə burada Avropadan köçüb gələnlərin sayı çox azdır. Avropalıların işğallarına qədər papuaslar və melaneziyalılar metalla tanış deyildilər. Daş işləmə texnikası neolit mərhələsin-



də idi. Onlar daşları deşməyi və cilalamağı bacarırdılar. Dulusçuluğa bələd olan aborigenlər ox və yaydan istifadə edir, toxu əkinçiliyi ilə məşğul olurdular. Yeni Kaledoniya adasının əhalisi istisna olunmaqla, aborigenlər etlik it, donuz və toyuq saxlayırdılar. Papuaslar və melaneziyalılar nəslə icma quruluşunda yaşayırdılar.


Melaneziya əhalisinin əksəriyyəti melaneziya kiçik ırqınə aid olunurlar. Bu ırq daxilində **dörd antropoloji tip müəyyən** edilmişdir :

1. **Melaneziya tipi** (Solomon adasında yaşayan buinlər və s.)

2. **Negritos tipi** (Yeni Qvineya adasının mərkəzi hissəsindəki dağların cənub yamacında yaşayan tapiolar)

3. **Yeni Kaledon tipi** (Yeni Kaledoniya adasının aborigenləri)

4. **Papuas tipi** (Yeni Qvineyanın cənub sahilərində yaşayan meraukelər)



Melaneziya ırqının mənşəyi və yayılması etnik antropologmanın həll olunmamış məsələlərindən biridir. 1929-cu ildə Yeni Qvineyanın şimal-şərqindəki Aytape adlı yerdən pleystosen dövrünün sonuna aid, morfoloji quruluşuna görə, Avstraliya ırqının mənsub kəllə qutusu tapılmışdır. Melaneziya ırqının bir tərəfdən qara dərili, qırımsaçlı ırqi tiplə Avstraliya ırqının qarışmasından, digər tərəfdən elə Avstraliya ırqının özünün yerli şəraitə uyğunlaşması nəticəsində qırımsaçılığın yaranmasını ehtimal edən nəzəriyyələr də vardır. Hətta bəzi alımlar qırımsaçılığın yaranmasını avstraliyalılarla Afrikadan qədim dövrlərdə Melaneziyaya gəlmə əhalinin qarışmaları nəticəsində yarandığını yazırlar.

Polineziya

"Çoxlu adalar" mənasını verən Polineziyaya Pasxa, Havay və Yeni Zelandiya "Üçbucağı" arasında yerləşən adalar daxildir. Polineziyalıların mənşeyilə bağlı iki nəzəriyyə vardır:

1. P.Smit, H.Heldern və T.Xiroa tərəfindən irəli sürürlən nəzəriyyəyə görə, polineziyalıların əcdadları indiki Cənubi - Şərqi Asiyadan köçüb gəlmişlər.

2. Polineziyalıların mənşeyini Cənubi Amerika ilə bağlayan Thor Heyerdal öz nəzəriyyəsini təsdiq etmək üçün Pasxa adalarındaki daş heykəllərlə Cənubi Amerika hindularının yonduqları heykəllərin oxşarlığını, habelə, oxşar kənd təsərrüfatı bitkilərinin bacərilməsini göstərir.

Polineziyalıların əsas məşguliyyətləri toxu əkinçiliyi və balıqçılıq ididir. Onlar it, donuz və toyuq saxlayırdılar. Polineziyalıların əcdadları dulusçuluq, ox-kamanla tanış olsalar da, sonralar köçüb getdikləri adalarda gil ehtiyatlarının və ovçuluqla məşğul olmaq üçün heyvanat ələminin az olması ucbatından onları unutmuşdular.

Avropalıların işgallarına qədər Polineziyada hələ tam formalaşmamış sinifli cəmiyyət, Fici və Havay adalarında isə dövlət qurumları yaranmışdır. Yeni Zelandiyanın yerli əhalisi olan maorilər daha çox inkişaf etmişdilər. Avropa müstəmləkəcılərinin yerli əhali ilə amansız rəftarı nəticəsində onların sayıları bir neçə dəfə azalmışdır.

Polineziyalıların əksəriyyəti polineziya kecid irqinə, Fici adasının əhalisi isə qarışq melaneziya-polineziya irqinə aid olunur. Lakin Polineziya əhalisinin baş göstəriciləri arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, Pasxa adası sakinlərinin baş göstəricisi 70, maorilərin 77 olduğu halda, Havay adasının aborigenlərində bu göstərici 84-ə çatır.

F.Montaddon və A.Eykstedt polineziyalıları aq, A.Uolles isə qara irqin avstraliya qoluna aid etmişlər. Hazırda polineziyalılar, polineziya kecid irqinə aid olunurlar.

Mikroneziya

"Xırda adalar ölkəsi" mənasını verən Mikroneziyaya Sakit Okeanın qərbində yerləşən Gilbert, Marşall, Marian adaları və Pelau arxipelağı daxildir. Bölğənin şərqi hissəsində Polineziya, qərb hissəsində isə İndoneziya ilə mədəni yaxınlıq hiss olunur. Mikroneziyalılar malay - polineziya dil ailəsində danışırlar. Avropalıların yürüdükləri müstəmləkəçilik siyaseti nəticəsində XIX yüzilliyin sonlarına doğru Mikroneziyanın yerli əhalisinin sayı kəskin şəkildə azalmış, Marian adalarının yerli əhalisi olan çamorrolar isə tamamilə məhv edilmişlər.

Mikroneziya əhalisi antropoloji baxımdan yekcins deyildir. Gilbert adalarının əhalisi polineziya irqinə aid olunduqları halda, Karolin adalarının aborigenləri boy, burun göstəricilərinə, dərilərinin rənginə və saçlarının formasına görə, polineziya irqi ilə melaneziya irqi arasında keçid formasını təşkil edirlər. Truk və Mortlok adalarında yaşayan karolinlilər isə hər iki irqi təpdən başlarının uzunuqları ilə fərqlənirlər. Xüsusiylə, saçlarının formasına və dərilərinin rənginə görə, mikroneziyalılar bir-birlərindən çox kəskin şəkildə fərqlənirlər. Təkcə Pelau arxipelağında antropoloji araşdırılmalara cəlb olmuş 20 nəfərdən 4-nün saçları dalğavari, 7-nin buruq, 9-nunku isə spiralvari olmuşdur. Mikroneziyalıların dərilərinin rəngi də açıq şabalıdından tünd qəhvəyiə qədər dəyişir.

Ümumiyyətlə, mikroneziyalılar antropoloji baxımdan vəddoidlərlə oxşardırlar. Bu isə onların eyni mənşədən olmaları ilə bağlıdır.

AMERİKA

İndiki Amerika qitəsinin əhalisi mənşəcə bir neçə qrupa ayrılır:

1. Amerikanın ən qədim əhalisi olan hindular, eskimoslar və aleutlar;
2. Amerikaya müxtəlif dövrlərdə köcüb gəlmiş avropalıların nəsilləri;
3. Avropa müstəmləkəçiləri tərəfindən Amerikaya Afrikadan gətirilmiş zənci - kölələrin nəsilləri;
4. Avropalılarla hinduların (metislər), avropalılarla zəncilərin (mulatlar), hindularla zəncilərin (sambo) qarışmasından törəyənlər;
5. XIX-XX yüzilliklərdə Şərqi Asiya ölkələrindən - Çin və Yaponiyadan köcüb gələnlərin nəsilləri.

Avropalıların Amerikani "kəşf" etmələrinə qədər qitənin şimal sahilərindəki - Bering boğazından Qrenlandiya adasına qədər uzanan ensiz zolaqda eskimoslar, qalan hissəsində isə hindular məskunlaşmışdır. Hinduların əksər hissəsi və eskimoslar nəslini icma quruluşunda yaşayırdılar. Mərkəzi Amerikada mayyalılar və asteklər, And dağlarında isə inkilər yüksək mədəniyyət yaratmışdır. Avropalıların Ame-



rikanı işgal etmələrinə qədər yalnız And dağlarında yaşayan hindular maldarlıqla tanış idilər. Onlar yüksək daşınmasında lama, alpaka və viqan adlandırılan dəvələrdən istifadə edirdilər.

Əsasən dəniz heyvanlarını ovlamaqla məşğul olan eskimoslar və aleutlar bir-birinə yaxın olan dillərdə danışdılar. Şimali Amerikanın hinduları isə **bir neçə dil qrupuna** bölündürənlər:

1. Alqonkin qrupu. Bu qrupa daxil olan delavarlar, moğikanlar, naskaplar, ocibvelər, arapaxılər, ceyenlər və s. Şimali Amerikanın şərqində məskunlaşmışdılar.


2. Atapask qrupuna aid olunan tinnelər, navaxılər və apaçılər Şimali Amerikanın qərbində yaşayırdılar.

3. İrokez qrupuna mənsub olan hindular Eri və Ontario gölləri sahillərində məskunlaşmışdılar.

4. Xoka - siu qrupuna aid olunan hindular (assiniboinlər, kroular, dakotalar, omaxalar və s.) Missouri çayı ətrafında yaşayırdılar.

5. Keddo qrupuna mənsub hindular xoka - siu qrupuna aid olunan qəbilələrdən cənubda məskunlaşmışdılar.

6. Muskoq qrupuna aid edilən hindular (krikilər, seminollar, və s.) indiki ABŞ - in cənub - şərqi ştatlarında yurd salmışdılar.



7. Yuto - astek və ya sonor qrupuna mənsub hindular (asteklər, şoşonlar, komançılər və s.) Meksikada və ABŞ-in cənub - qərb hissəsində yaşayırdılar.

Avropalıların Şimali Amerika - yə soxulmaları, xüsusilə də ABŞ dövlətinin təşkili hindular üçün əsl faciə oldu. Onların əksəriyyəti müstəmləkəçilər tərəfindən məhv edildi, qalanlar isə rezervasiyalara qovuldu.

Mərkəzi Amerika hindularının bir qismi yuto - astek, digərləri isə **maya dil qrupuna** aid olunurlar. Bölgədə ən qədim mədəniyyətin qurucuları olan mayyalıların xələfləri hazırda Qvatemala və Hondurasda, asteklərin varisləri olan sapoteklər isə Meksikada yaşayırlar. Mərkəzi Amerikada həmçinin, karib və çibça dillərində danışan hindular yaşayırdılar.

Cənubi Amerika hinduları aşağıdakı dil qruplarına aid olunurlar:

1. Aravak qrupu. Avropalıların işgallarına qədər bu qrupa daxil olan xalqlar Cənubi Amerika materikinin şimalında və Antil adalarında məskunlaşmışdılar. Hazırda



aravak qrupuna mənsub xalqlar Şimalı və Mərkəzi Braziliyada və Perunun şərqində yaşayırlar.

2. Karib qrupu. Əvvəllər Cənubi Amerikanın şimal-şərqində geniş ərazilərdə məskunlaşmış karibdilli hindular (arekunalar, makuşilər, bakairilər) hazırda Braziliyada, Qvianada və Venesuelada yaşayırlar.

3. Je qrupuna daxil olan hindular (kayalolar, şerentelər, şavantlar) Braziliyada yaşayırlar.

4. Tupi - quarani qrupuna aid olunan hindular Braziliyada və onunla həmsərhəd olan Paraqvay, Uruqvay və Boliviyyada məskunlaşmışlar. Paraqvay əhalisinin əksəriyyətini onlar təşkil edirlər.

5. Əvvəllər quaykuri qrupunda danışan hindular indi öz dillerini unutmuş və ispanca danışırlar.

6. Çibça dilləri əvvəllər Sakit okean sahilərində Costa Rikaya qədər yayılmışdır.

7. Perunun ispanlar tərəfindən işğalına qədər inklərin dövlət dili olmuş **keçua dili** indi də geniş ərazilərdə yayılmışdır. Peru, Boliviya, Ekvador, Argentinanın bir hissəsi, - Çilinin şimalı və Cənubi Kolumbiya hinduları hazırda keçua dilində danışırlar.

8. Aymara dili Boliviya və Peruda yayılmışdır.

9. Peulçe və texuelçe dillərində danışan hinduların əksəriyyəti ispan müstəmləkəçiləri tərəfindən məhv edilmişdir. XX əsrin əvvəllerində onların sayı cəmi 100 nəfərə enmişdi.

10. Araukan və ya mapuce dilində danışan hindular Çilinin və Argentinanın cənubunda məskunlaşmışlar.

11. Odlu Torpaq adasında yaşayan hindular (yamalar, alakaluflar) Avropa müstəmləkəçiləri tərəfindən tamamilə məhv edilmişlər.

Antropoloji baxımdan Amerikanın yerli əhalisi iki tipə ayrılır:

1. Arktika irqi. Bu irqə eskimoslar və aleutlar aid olunurlar. Arktika irqi alyaska və qrenlandiya variantlarına ayrılır. Alyaska eskimosları qrenlandiyalılardan boylarının ucalığı və baş göstəricilərinin böyüklüyü ilə seçilirlər. Belə ki, Alyaska eskimoslarının boylarının hündürlüyü 166 sm, baş göstəriciləri 77 olduğu halda, Qrenlandiya eskimoslarında bu əlamətlər müvafiq olaraq, 162 sm və 71-dir.

2. Amerika irqi. Bu irqə Amerikanın hindu əhalisi aid olunur. İ.Deniker bu irqin özünü düz və ya qartal burunlu, ucaboylu, mezokefal baş quruluşlu Şimal, düz və ya qartal burunlu, qıسابoylu, braxikefal baş quruluşlu Orta, düz burunlu, ucaboylu, braxikefal baş quruluşlu, dördkünc sifətli, tünd bozumtul rəngli Pataqon və düz burunlu, qıسابoylu Cənubi Amerika tiplərinə ayırmışdır. Bu təs-



nifatda şimal tipinin özü ucaboylu atlantik və qıسابoylu, üçüncü saç örtüyü daha çox inkişaf etmiş mezokefal Sakit okean, cənubi Amerika tipi isə dolixokefal paleoamerika və mezokefal baş quruluşlu variantlara ayrılırlar.

Bütövlükdə antropoloqların əksəriyyəti amerika irqini bozumtul - sarı rəngli dərilerinə, cod saçlarına, üçüncü saç örtüyünün zəif inkişafına, almacıq sümüklərinin çıxıntısına, üst kəsici dişlərin "kürəkvarılılıyinə" görə, sarı (mongolid) irqə aid edirlər.

Lakin, qeyd etmək lazımdır ki, hindular sarı irqə mənsub asiyalılardan gözlerində epikantusun olmaması və kəskin çıxıntılı, düz burunları ilə fərqlənirlər. Bu əlamətlər onları aq (avropoid) irqə mənsub əhali ilə yaxınlaşdırır. Azi dişlərinin iri ölçüləri, burunlarının enliliyi, dodaqlarının qalınlığı və sıfətlərinin proqnat quruluşu hinduları qara (neqroid) irqə mənsub antropoloji tiplərlə yaxınlaşdırır. Bu əlamətlərə daha çox Kaliforniya və Arizonada yaşayan hindularda rast gəlinir. Məlum olmuşdur ki, yaki adlı hindu tayfasının 40 % - dən çoxunun dərilerinin rəngi qara, burunları enli, dodaqları isə qalındır. Rus - sovet antropoloqu Q. Debets bunu bölgəyə şimaldan protoayn elementlərinin nüfuz etməsilə izah edir.


Amerikada müstəmləkə işgallarının başlanması ilə Avropada hinduların mənşəyi ilə bağlı müxtəlif nəzəriyələr yarandı. Hələ XVI əsrдə onların Asiya mənşəli olmaları ilə yanaşı, hinduları "itkin düşmüş İsrail övladları"

və ya "Hindistandan köçmüş arilər" hesab edən "nəzəriyələr" uyduruldu. Coğrafi biliklərin zənginlaşması nəticəsində Amerikanın Asiyadan Sakit Okean vasitəsilə ayrıldığı məlum oldu. Bu isə hinduları kütləvi şəkildə məhv edən Avropa müstəmləkəcələrinin guya, Amerika aborigenlərinin "Adəmdən törəmədikləri" ilə bağlı "nəzəriyələr" uydurmalarına gətirib çıxartdı. M.Korrea isə Cənubi Amerika hindularının avstraliyalılardan və melaneziyalılardan törədiklərini iddia edirdi.


Məsələyə daha ciddi yanaşan N.Vitsenin Amsterdamda nəşr olunmuş "Şimali və Şərqi Tataristan" əsərində isə hinduların Asiyadan köçmələri antropoloji, etnoqrafik və linqvistik dəlillərlə sübut olunur, onların tatar (Türk) mənşəli olmaları qeyd edilirdi. Hinduların əcdadlarının Şərqi Asiyadan köçmələri ilə bağlı nəzəriyyə son dövrlərdə çex mənşəli ABŞ antropoloqu A.Qrdlıçka tərəfindən danılmaz faktlarla sübuta yetirilmişdir. Amerika qıtası ərazisindən (Alyaskadan, Ester çayı vadisindən, Şərqi Patagoniyadan) aşkar edilən paleoantropoloji tapıntıları tədqiq edən A.Qrdlıçka onların indiki hindularla antropoloji oxşarlığını müəyyənleşdirərək, onların Şərqi Asiya xalqları ilə bağlılığını yazmışdır.

AFRIKA

Avropalıların təsavüzlərinə qədər Afrika xalqları idimai inkişafın müxtəlif mərhələlərində idilər. Qiymət yüksək mədəniyyət yaratmış Misir, Şimali Afrika, Qərbi Sudan əhalisi ilə yanaşı, Mərkəzi Afrikanın tropik meşələrində hələ də ibtidai icma quruluşunda yaşayan qəbilələr yaşayırırdılar.



Avropalıların Afrikaya soxulmaları XX yüzilliyin ortalarına qədər yerli əhalinin amansız istismarı, mədəniyyətlərinin məhv, bəzi bölgələrin əhalisinin tamamilə qırılması kimi, vəhşiliklərə müşayiət olunmuşdur. Atlantik okeanın sahilərində yaşayan milyonlarla afrikali kölə qismində Amerikaya aparılmışdı.



Afrika əhalisi lingvistik baxımdan müxtəlif dil ailələrinə aid olunurlar. Şimali və Şimal - Şərqi Afrika əhalisi **semit** - **hamit** dil ailəsinə aid olunurlar. Bu dil ailəsi öz növbəsində semit (sam), bərbər, kuşit və hausa qruplarına bölünür. Albert və Viktoriya göllərindən şərqdə **nilot** dil ailəsinə mənsub olan xalqlar məskun-


laşmışlar. Mərkəzi və Cənubi Afrika əhalisinin xeyli hissəsi bantu dillərində danışır. Əvvəller bütün Cənubi və Şərqi Afrika ərazisində məskunlaşmış koysandilli xalqlar (buşmenlər, qottentotlar, dağ damarları) hazırda Kalaxari və Nami-biya səhralarına sığışdırılmışlar. Madaqaskar adasının əhalisi olan malqaşlar malay dilinə yaxın dildə danışırlar.

Afrikanın şimalında Hind - Aralıq dənizi, şərqində həbəş, Böyük Səhradan cənubda neqr, neqril və buşmen irqlərinə mənsub xalqlar məskunlaşmışlar.

Hind - Aralıq dənizi irqinə Misir, Əlcəzair, Tunis, Mərakeş, Liviya, habelə Böyük Səhranın ərəb və bərbər əhalisi aid olunur. Bərbərlər ərəblərdən sıfətlərinin dördkünclüyü, burunlarının düz olması, boylarının qısalılığı, və kəllə qutularının daha enli olmaları ilə fərqlənilirlər. Bərbərlərin, xüsusilə də, riflərin mavi gözlü olmalarını antropoloqlar onların "xalqların böyük köçü" vaxtı Şimali Afrikada məskunlaşmış vandallarla qarışmaları ilə izah edirlər. Lakin qeyd etmək lazımdır ki, Qədim Misir rəssamları da liviyalıları göygözü və sarı saçlı təsvir edirdilər.

Yayılma arealına və saylarına görə, Afrikada zənci irqinə mənsub əhali üstünlük təşkil edir. Buraya Qərbi Sudan, Qvineya körfəzi sahilləri, Mərkəzi Sudan, Nil çayının yuxarı axarında yaşayan **nilotdilli** və **bantudilli** xalqlar daxildir. Zənci irqinin xarakterik əlamətləri daha çox Qvineya sahillərində Qərbi Sudanda məskunlaşan xalqlarda müşahidə olunur. Nilotdilli xalqlar Qvineya sahillərində

Yaşayışan Zəncilərdən dərilərinin rənginin qaralığı və saçlarının qırvımlılığı ilə fərqlənməsələr də, onlara nisbətən dodaqları nazik, sıfətləri isə daha az proqnatdır. Yuxarı Nil əhalisi isə öz ucaboyluluqları ilə digər zənci irqinə mənsub əhalidən fərqlənirlər.



ropoloji xüsusiyyətlərinə görə, daha çox həbəşlərə bənzəyirlər.

Afrika piqmeyləri və ya neqrillər neqrılardən boyalarının qısalığı, üçüncü saç örtüyünün gur inkişafı, burunlarının daha enli olması, dodaqlarının nazikliyi və dərilərinin nisbətən daha açıq rəngliliyi ilə seçilirlər.

Buşmenlərin və qottentotların aid olunduqları buşmen irqi, ümumiyyətlə, zəncilərdən bozumtul - sarı rəngli dəriləri, nazik dodaqları, sarı irqə xas olan enli sıfətləri və gözlərdə epikantusun olması, habelə, sıfətin tez qırışması, steatopigiya ilə fərqlənir. Qottentotlar eyni irqi tipə aid olunduqları buşmenlərdən qəsüstü qövslərin qaba-

rıqlığı, ucaboyluluqları və kəllə qutularının daha böyük ölçüləri ilə seçilirlər. Əvvəllər buşmen irqinin yayılma arealı daha geniş olmuş, Cənubi Afrikadan Mərkəzi Tanqanikaya qədər uzanmışdır.

Həbəş irqinə mənsub əhalisi Efiopiya, Eritreyada və Somalidə yaşayırlar. Bu irqi tip hind - Aralıq dənizi irqindən zənci irqinə kecid hesab olunur.

Madaqaskar adasında həm Cənubi Asiya (merinalar), həm də qara irqə (baralar, sakalavlar) mənsub əhalisi yaşayır.

Paleoantropoloji materiallar üst paleolit dövründən etibarən Afrikada indiki irqi tiplərin mövcudluğunu sübut edir. Ağ irqə mənsub insan qalıqları Afalu - bu - Rum-meldən, zənci irqinə aid tapıntı Asselyardan, həbəş kecid irqinə mənsub qalıqlar isə Keniya və Tanzaniya ərazilərindən aşkar olunmuşdur. Cənubi Afrikanın qədim əhalisi isə "boskop" və "avstraloid" irqlərinə mənsub olmuşlar. Onlardan birincisi birbaşa buşmen irqinin sələfi hesab olunur. Qottentotları buşmenlərdən fərqləndirən əlamətlərin yaranması isə onların formallaşmasında məhz "avstraloid" irqi tipinin iştirakı ilə izah oluna bilər. Neqril irqinə aid paleoantropoloji materialların neolit dövründən qədimə getməməsi bu tipin nisbətən daha gec yaranmasını göstərir.

AVROPA

Avropada yaşayan xalqların əksəriyyəti Altay - Ural və Hind - Avropa dillərində danışırlar.

Altay - Ural dil ailəsinin türk qoluna tatarların (Rusiya Federasiyası, Ukrayna, Ruminiya, Polşa, Litva və s.), türklərin (Şimali Kipr, Türkiye Cumhuriyyətinin Rumeli bölgəsi, Yunanistanın Qərbi Trakya bölgəsi, Ruminiya, Bolqarıstan, Makedoniya və s.), başqırdıların (Rusiya Federasiyası), çuvavaşların (Rusiya Federasiyası), qaqauzların (Moldova, Ruminiya və s.), truxmenlərin (Rusiya Federasiyası) ; **monqol qoluna** kalmıkların (Rusiya Federasiyası), **fin qoluna** finlərin (Finlandiya, Rusiya Federasiyası), karellərin (Rusiya Federasiyası), loparların (Finlandiya, Rusiya Federasiyası, Norveç, İsveç), komilərin, marilərin, mordvalaların, udmurtların (Rusiya Federasiyası), **uqor qoluna** macarların (Macaristan, Rumınıyanın Transilvaniya bölgəsi, Horvatiya və s.) dilləri daxildir.



tan, Makedoniya və s.), başqırdıların (Rusiya Federasiyası), çuvavaşların (Rusiya Federasiyası), qaqauzların (Moldova, Ruminiya və s.), truxmenlərin (Rusiya Federasiyası) ; **monqol qoluna** kalmıkların (Rusiya Federasiyası), **fin qoluna** finlərin (Finlandiya, Rusiya Federasiyası), karellərin (Rusiya Federasiyası), loparların (Finlandiya, Rusiya Federasiyası, Norveç, İsveç), komilərin, marilərin, mordvalaların, udmurtların (Rusiya Federasiyası), **uqor qoluna** macarların (Macaristan, Rumınıyanın Transilvaniya bölgəsi, Horvatiya və s.) dilləri daxildir.


Hind - Avropa dil ailəsi Avropada **slavyan** (ruslar, ukraynalılar, beloruslar, polyaklar, çexlər, slovaklar, bolqarlar, serblər, xorvatlar, slovenlər və s.), **yunan**, **alban**, **kelt** (Fransanın şimal - qərbində yaşayan bretonlar, uelslilər, dağlı şotlandlar, irlandlar), **roman** (moldavanlar, rumın-

lər, ispanlar, portuqaliyalılar, italyanlar, vallonlar), alman (almanlar, avstriyalılar, flamandlar, hollandlar, frizlər, ingilislər, danimarkalılar, isveçlilər, norveçlilər, islandiyalılar) **qolları** ilə təmsil olunmuşdur.

Avropada yaşayan yəhudilərin dili semit - hamit dil ailəsinə aiddir. Qitənin ən qədim əhalisi sayılan baskların dili heç bir dil ailəsinə daxil edilmir. Avropanın müxtəlif ölkələrində məskunlaşmış qaraçıların dili Hind - Avropa dil ailəsinin hind qoluna aiddir.



Avropa Yer kürəsində ən kiçik qitə olsa da, burada yaşayan xalqlar antropoloji cəhətdən çox müxtəlidir. Şərqi Avropanın şimalında, şimalşərqində və şərqində yaşayan xalqlarda; habelə, Almaniyada, xüsusilə də, Bavariya almanlarının sarı (monqolid) irqə, İtaliyanın cənubunda məskunlaşmış əhalidə isə qara (neqroid) irqə mənsub əlamətlər müşahidə edilir.



Avropa əhalisinin irqi təsnifatını ilk dəfə Ripley aparmışdır. O, avropalıları **Üç irqə** ayırdı:

1. Tevton irqi. Qərbi Avropanın şimalında və şimal-qərbində yayılmış bu irqə mənsub əhali uca boylu, sarı saç-

lı, mavi gözlü və baş quruluşuna görə dolixokefaldırılar.

2. Alp irqi. Bu irqə aid edilən əhalinin Avropanın mərkəzində - dağlıq bölgelərdə məskunlaşmışdır. Onların boyları nisbətən qısa, saçlarının və gözlerinin rəngi qara, baş quruluşları braxikefalıdır.

3. Aralıq dənizi irqi. Ripley buraya əsasən Avropanın cənubunda yaşayan əhalini aid edirdi. Bu irqə mənsub əhalisi "tevtolular" kimi, dolixokefal baş quruluşuna malik olsalar da, onlardan boylarının qısalığı, saç və gözlerinin qaralığı ilə seçilirlər.

Ripleylə eyni dövrdə yaşamış İ.E.Deniker bu bölgünü daha da təkmilləşdirərək Avropa əhalisini altı əsas və dörd "ikinci dərəcəli" alt qrupa ayırmışdı:

1. Şimal irqi (boyları 173 sm, baş göstəriciləri 76-79). Bu irqin alt qrupuna mənsub, mezokefal baş quruluşlu, sarışın saçlı, azacıq əyri burunlu əhali İ.Denikerə görə, Şimali Almaniyada, Finlandiyada, Latviyada və Litvada yaşayır.

2. Şərqi irqi (boyları 163-164 sm, baş göstəriciləri 82-83, sarışın saçlı). Bu irqin "Vislaətrafi" adlanan alt qrupuna boyları qısa, baş quruluşları mezokefal, sarışın saçlı əhali aid edilirdi.

3. İberiya - adalar irqi. Bu irqə mənsub dolixokefal (baş göstəriciləri 73 - 76), qıسابolu (161 - 162 sm), qarasaçlı toplumlar Pireney yarımadasında, Cənubi İtaliyada, Korsika, Sardiniya və Siciliyada məskunlaşmışdır.

4. Qərb və ya Seven irqi (boyları 163 - 164 sm, baş göstəriciləri 85-87).

5. Aralıq dənizi irqi. İ.Denikerin fikrincə, bu irqə mənsub əhalisi Aralıq dənizi sahillərindən 200 - 250 km aralı, Cəbəlütürk boğazından Tibr çayının mənsəbinə qədər uzanan ərazilərdə və Atlantik okeanı sahillərində məskunlaşmışdır. Boyları 166 sm, baş göstəriciləri 79-80, saç və gözləri qaradır. Bu irqin alt qrupu sayılan, İrlandiyadan şimal-qərbində, Uelsdə və Şərqi Belçikada yaşayan toplumlar dolixokefal baş quruluşlu, ortabolu və şabalıdı saçlıdır.

6. Adriatik dənizinin şərqi sahilərində, Balkan yarımadasının şimalında yayılmış Adriatika və ya dinar irqinin nümayəndələri qarasaçlı, ortabolu (168 - 172 sm) və braxikefalılar. Bu irqin alt qrupuna aid olunan əhali Mərkəzi Avropanın cənub bölgelərində yaşayırlar. Onlar dinar irqindən boylarının qısalığı, saçlarının qismən açıq pigmentasiyalı olması və mezokefallıqları ilə fərqlənirler.



Sonrakı tədqiqatlar İ.Denikerin təsnifatının tam dəqiq olmadığını üzə çıxardı. Belə ki, dünya xalqları içerisinde irqlərin ən çox qarışması Avropada müşahidə olunmuşdur. Rusiya Federasiyasının şimal - qərbində yaşayan ruslar qonşuları litvalılar, latışlar kimi, Ağ dəniz - balt, Volqaboyu və Mərkəzi bölgelərdə məskunlaşmış ruslar

qonşuları türk xalqları (tatarlar, çuvaşlar) kimi Mərkəzi Avropanın irqinə aid olunurlar. Bütövlükdə ruslar dörd irqi tipə ayrırlar:

1. İlmen
2. Valdey
3. Ağ dəniz
4. Şərqi Baltik

Rusiya Federasiyasının şimal və şimal - şərqi bölgələrində yaşayan ruslar isə **Ural keçid irqinə** aid olunurlar.

Ukraynalılar ruslardan əsasən boyalarının ucalığı, göz və saçlarının daha tünd rəngli olması və baş göstəricilərinin böyük olmaları ilə seçilirlər. Antropoloji cəhətdən ukraynalılar **Üç irqi tipə** bölünürler:

1. Volin tipi. Boyları 168 sm, baş göstəriciləri 82 - dir.
2. Çerniqov və Sağsahil tipi. Bu irqi tipə aid edilən ukraynalıların boyları 169 sm, baş göstəriciləri 83 - 84 - dür. Göz və saçlarının rəngi qaradır.

3. Mərkəzi Ukrayna tipi. Boyları 170 - 171 sm, baş göstəriciləri 83 - dür.

Sonrakı tədqiqatlarda ukraynalıları **dörd antropoloji tipə** bölmüşlər:

1. Dnestr tipi. Boyları uca, baş göstəriciləri digər tiplərə nisbətən daha az, göz və saçlarının rəngi qaradır. Üçüncü saç örtüyü gur inkişaf etmişdir.

2. Karpat tipi. Ən qısa boylu, daha braxikefal baş quruluşlu, ensiz sfətli və ensiz burunludurlar. Üçüncü saç

örtüyü gur inkişaf etmişdir. Saçlarının və gözlerinin rəngi qaradır.

3. Polesye tipi. Sifətləri enlidir. Üçüncü saç örtüyü zəif inkişaf etmişdir.

4. Mərkəzi Ukrayna tipi. Boyalarının uzunluğu, baş göstəriciləri, saç və gözlerinin rəngi, üçüncü saç örtüyünün inkişafı, sifət quruluşuna və ölçülərinə görə digər tiplərlə müqayisədə **aralıq tipi** rolunu oynayır.

Beloruslar antropoloji cəhətdən zəif öyrənilmişdir. V.Bunak belorusları iki antropoloji tipə ayırmışdır:

1. Yuxarı Dnepr tipi. Baş göstəriciləri 80 - 82, boyalarının uzunluğu 168 sm - dir.

2. Polesye tipi. Baş göstəriciləri 82, boyalarının uzunluğu 166 sm - dir. Bu tip daha çox rusların Mərkəz irqi tipinə yaxındır. Göz və saçlarının rəngi Yuxarı Dnepr tipi ilə müqayisədə daha tünd rənglidir.

Balkan yarımadası xalqlarının əksəriyyəti **Balkan - Qafqaz irqinə** mənsubdurlar.

Rusiya Federasiyasının şimal - qərbində yaşayan fin xalqlarından karellər və vepslər **Şərqi Baltik**, saamlar (lopardlar) isə **Ural keçid irqinə** aid olunurlar. Latışların bir qismi, estonlar, irlandlar, şotlandlar, ingilislər, norveçlilər və danimarkalılar atlant - balt irqinin ensiz sifətli, **dolixokefal variantına**, hollandlar, habelə, Almanıyanın şimal - şərqi əhalisi isə enli sifətli **braxikefal variantına** aid olunurlar.

Şərqi Avropa düzənliyində məskunlaşmış ruslar, Şimali Ukrayna əhalisi, mordvalar, Volqaboyunun qədim türk əhalisinin bir qismi, habelə, Mərkəzi Avropa ölkələrinin əhalisi Denikerin təsnifatında "adriatik" irqin alt qrupu sayılan Mərkəzi Avropa irqinə aid olunurlar.

Şərqi Avropanın şimal-şərqində, Volqaboyu və Uralətrafi ərazidə məskunlaşmış qədim və yerli xalqlar (tatarlar, başqırdlar və çuvaşlar türk dil ailəsinə, marilər, mordvalılar, udmurtılar, komi-ziryanlar və komi-permlilər isə fin-uqor dil ailəsinə daxildirlər. Bölgəyə XVIII yüzillikdə yerləşdirilmiş kalmıklar isə Altay dil ailəsinin mongol qrupuna mənsub kalmıkk dilində danışırlar.

Tatarlar Volqaboyunun ən çoxsaylı xalqıdır. Özlərini bulqarlı, qazanlı və ya müsəlman adlandırmağı üstün tuturlar. Tatarların əksəriyyəti müsəlman olsalar da, XVI - XVII əsrlərdə əraziləri Rusiya tərəfindən işğal ediləndən sonra onların bir hissəsi zorla xristianlaşdırılmışdır. İndi xristian tatarlar **kryaşen** adlanırlar. Tatarların soykökündə hun, xəzər və bulqar türkləri iştirak etmişlər. Volqaboyu və Uralətrafi tatarlar iki böyük etnoqrafik qrupa: **qazanlılara** və **mışərlərə** ayrırlırlar. Mışərlər də öz növbəsində **serqaç** və **temniklər** adlı qruplara bölündürler. **Qasım** tatarları adlanan qrup isə qazanlılarla mışərlər arasında kecid etnoqrafik qrupu sayılır. Volqaboyu və Uralətrafi tatarların sayı 6 milyon 649 mindir (1989). Onun yarısı Rusiya Federasiyası Tatarstan Respublikasında, qalanı isə Başqırdıstan Res-

publikasında, Mari-El Respublikasında, Mordva Respublikasında, Udmurtiya Respublikasında, Çuvaş Respublikasında, habelə, Rusiya Federasiyasının Nijni-Novgorod, Penza, Həştərxan, Perm, Çelyabinsk, Ryazan, Yekaterinburg və Saratov vilayətlərində yaşayırlar. Antropoloji cəhətdən Volqaboyu və Uralətrafi tatarların əksəriyyəti aq (avropa) irqin **pont tipinə** aiddirlər. Kryaşen tatarları isə aq irqlə sari irq arasında kecid sayılan Ural antropoloji tipinə mənsubdurlar. **Sarı irqin Cənubi Sibir tipinə** Volqaboyu və Uralətrafi tatarların cəmi 15 faizi aid olunur.

Çuvaşlar Altay xalqları türk qrupunun bulqar-suvar qoluna mənsubdurlar. Özlərini **çavaş** adlandırırlar. Soyköklərində türk tayfaları olan suvar, bulqar və avarlar iştirak etmişlər. Çuvaşlar **viryallar**, **anatrilər** və **anatri (ençilər)** adlanan **etnoqrafik qruplara** bölündürler. Maddi mədəniyyətdə viryallar dağlı marilərlə, anatrilər isə tatarlarla ümumi cəhətlərə malikdirlər. Bulqarlardan törməş olan viryallar **sarı** (mongol), soyköklərində suvarlar dayanan anatrilər isə **aq** (avropa) irqə mənsubdurlar. Çuvaşların yaridan çoxu Rusiya Federasiyasının Çuvaş Respublikasında, qalanları isə Tatarstan Respublikasında, Başqırdıstan Respublikasında, habelə, Samara, Simbirsk, Kemerovo, Perm, Yekaterinburg, Tümen vilayətlərində yaşayırlar.

Volqaboyunun digər türk xalqı olan **başqırdıların** soyköklərində türk, qismən də fin-uqor tayfaları iştirak etmişlər. Antropoloji cəhətdən kecid irqi sayılan **Ural irqinə**

aiiddirlər. Əsasən Rusiya Federasiyası Başqırdıstan Respublikasında, qismən Çelyabinsk, Orenburq, Perm və Yekaterinburq vilayətlərində, habelə, Qazaxistan Respublikasında yaşayırlar.

Volqaboyunun ən çoxsaylı fin-uqor xalqı olan **mordvalılar** kompakt şəkildə Mokşa və Sur çaylarının hövzələrində yaşayırlar. Mordvalıların bəzi etnoqrafik qrupları Ural ətrafında, Orta Asiyada və Sibirdə məskunlaşmışdır. Onlar **erza**, **mokşa** və **şokşa** qruplarına ayrırlar. Bundan əlavə digər xalqlarla əlaqədə olmaq nəticəsində mordvalılarda **təryuxan** və **qaratayi** qrupları formalılmışdır. Antropoloji cəhətdən mordvalıların bir hissəsi Ural irqinin **subural tipinə**, bir hissəsi isə **atlant-baltik irqinə** mənsubdurlar.

Volqaboyunda digər fin - uqor qrupuna mənsub xalq **marilərdir**. Keçən əsrin əvvəllərinə qədər onlar "cəremis" adlandırılırdı. Marilər qarışq meşələr zonasında, Vyatka və Vefluqa çayları arasında və həmçinin, Başqırdıstanda yaşayırlar. Marilər iki əsas qrupa - dağlı və düzən marilərə bölünürler. Antropoloji cəhətdən marilər Ural irqinin **sublaponoid tipinə** mənsubdurlar.

XX əsrin əvvəllərinə kimi, "votyak" adlandırılan **udmurtlar** Kama və Vyatka çayları arasındaki ərazilərdə yaşayırlar. Onlar komilərlə birlikdə Ural dil ailəsinin fin-uqor qrupunun **Perm budağı** təşkil edirlər. Udmurtların etnoqrafik qrupu sayılan **besermyanlar** Volqa bulqarlarının

qədim nəsillərindən hesab olunur və mədəni cəhətdən daha çox tatarlara yaxındırlar. Antropoloji cəhətdən udmurtlar **Ural irqinin sublaponoid tipinə** mənsubdurlar.

Dilləri fin-uqor qrupunun Perm budağına aid olunan komilər **permlilər** və **ziryanlar** olmaqla iki böyük qrupa bölünürler. **Komi-permlilər** Uralın qərbində, Yuxarı Kama hövzəsində və Sibirin ayrı-ayrı ərazilərində məskunlaşmışlar. Antropoloji cəhətdən komi-permlilər **Ural irqinin sublaponoid tipinə** mənsubdurlar.

Komi-ziryanlar Şimal Buzlu okeanına tökülen çayların hövzələrində məskunlaşmışdır. Onların məskunlaşlığı əsas ərazi qolları Sısoloy və Vimyu olan Viçeqda çayı hövzəsidir. Bu xalqın ayrı-ayrı qrupları isə Qərbi Sibirdə yaşayırlar. Komi-ziryanların xüsusi qolunu isə özünə-məxsus təsərrüfatə və mədəniyyətə malik olan **komi-ijemlilər** təşkil edirlər. Onlar Orta Peçora və İjem çayı boyu, həmçinin, Yamal və Kolsk yarımadalarında məskunlaşmışlar. Komilərin bir hissəsi antropoloji cəhətdən **Ural irqinin sublaponoid tipinə**, bir hissəsi isə **belomor-balt irqinin şərqi baltik tipinə** mənsubdurlar.

Volqaboyu və Uralətrafi xalqların antropoloji cəhətdən öyrənilməsinə XIX yüzilliyin 70-80-ci illərində başlanılmışdır. Tədqiqatlar nəticəsində XIV- XV yüzilliklərdə Volqa bulqarları arasında aşağıdakı irqi tiplər müəyyənləşdirmişdi:

1. Dolixokran avropoid tipi

2. Braxikran avropoid tipi (pamir-fərqañə tipi)
3. Subbraxikran ensiz sıfətli monqoloid tipi
4. Braxikran, enli sıfətli, geniş burunlu monqoloid tipi
5. Cənubi Sibir tipi

Antropoloqlar bulqarları Ananyino mədəniyyətinin qurucuları hesab edir, paleoantropoloji materiallar əsasında bulqarların qədim türk xalqlarından olan usunlarla oxşar olmalarını və aq (avropoid) irqinə mənsub olmalarını yazırlar. Şərqi Qazaxıstan usunlarının və bulqarların kəllərinin hündürlüyü və enliliyi demək olar eynidir. Antropoloqların əksəriyyəti Volqa Bulqarıstanının varisi sayılan Qızıl Orda əhalisinin zahiri görünüşündə sarı (monqoloid) irqə məxsus morfoloji əlamətlərin az olmasını və onların aq irqə mənsub olmalarını qeyd edirlər. Hələ monqol yürüşlərinə qədər də bölgədə mövcud olan sarı (monqoloid) irqinə aid morfoloji komponentlər monqolların gəlişi ilə bir az da artmışdır.

Bölgənin fin-uqor əhalisinin mənşeyinə və antropoloji tipinə gəldikdə isə V. P. Alekseyev belə hesab edir ki, Volqaboyunun fin - uqor dilli xalqları monqoloid və avropoid qruplarının müxtəlif dövrlərdə bir-birlərlə intensiv qarışması nəticəsində formalasmışlar. O, Volqaboyunun bütün fin - uqor dilli xalqlarını subural tipinə aid edir. Kalmıklar isə sarı irqə mənsubdurlar.

Şərqi Avropanın mezolit və neolit dövrü düşərgələrindən (Murzak Oba, Fatma Oba) tapılan paleoantropoloji

materiallar bu dövr insanların ensiz sıfətli və dolixokran olmalarını söyləməyə imkan verir. Yuxarı və Orta Volqaboyunda mövcud olmuş Fatyanovo mədəniyyətinin qurucuları, "lopanoid" irqinə mənsub neolit dövrünə aid "quyu" mədəniyyətinin qurucularından özlerinin dolixokefalıqları ilə seçilmişlər. Çuvaş Respublikasının ərazisindəki Balanovo qəbristanlığından əldə edilən paleoantropoloji materiallar burada da qədimdən dolixokefal antropoloji tipə malik insanların yaşamalarını sübut edir. Antropoloqlar ensiz sıfətli, dolixokefal kəllə quruluşlu insanların Volqaboyuna m.əv. III - II minilliklərdə Cənubi Qafqazdan gəldiklərini qeyd edirlər. Erkən dəmir dövründə də Şərqi Avropa əhalisinin əksəriyyətini skiflər təşkil edirdilər. Paleoantropoloji materiallar skiflərin dolixokefal (uzunbaşlı) və ensiz sıfətli olduğunu göstərir.

Qərbi Avropadakı mezolit dövrü düşərgələrində yaşamış insanlar dolixokefal, uzun və ensiz sıfətli morfoloji quruluşa malik olmuşlar. Pritserberq gölü yaxınlığında tapılmış iki kəllədə Ural irqinə aid əlamətlər müəyyən edilmişdir. Mezolit dövründə Qərbi Avropanın cənub - qərbində qara (neqroid), şimalında isə Ural kecid irqinə mənsub insanlar yaşamışlar. Enli sıfətli və braxikefal kəllə quruluşlu "zinqirov şəkilli qablar" mədəniyyətinin qurucuları istisna olunmaqla, Qərbi Avropanın neolit dövrü əhalisinin əksəriyyəti dolixokefal, ensiz sıfətli və ensiz burunlu morfoloji quruluşa malik olmuşlar.

ASİYA

Asiya qitəsi coğrafi baxımdan Şimali (Sibir), Cənubi, Şərqi, Mərkəzi, Cənub - Şərqi və Cənub - Qərbi hissələrə ayrılır. Yer kürəsi əhalisinin əksəriyyəti də burada məskunlaşmışdır.

Şimali Asiya (Sibir)

XVI əsrin sonlarından etibarən Rusiya işgalinə məruz qalan Sibirin etnik tərkibi gəlmə rusların hesabına xeyli dəyişmişdir. Sibirin yerli əhalisi əsasən Altay - Ural dil ailəsinə mənsub xalqlardır.




Altay dil ailəsi Sibirdə türk (altaylılar, xakaslar, tuvalılar, şorlar, tofalar və ya qaraqaşlar, tatarlar, yakutlar), monqol (buryatlar) və mancur-tunqus (evenklər, evenlər, nanaylar, neqidallar, ulçlar, oroklar,oroçlar, udeqeylər) qrupları, Ural dil ailəsi uqor (xantılar, mansıllar), saamayed (nenlər, enlər, nqanasanlar, selküplər) qrupları ilə təmsil olunmuşdur. Sibirin digər yerli xalqlarından olan çukçalar, koryaklar, itelmenlər, yukagirlər paleoasiya dil ailəsinə daxildirlər. Kettlərin və nivxlərin dilləri isə heç bir dil ailəsinə daxil deyildir. Sibirdə, habelə, əksəriyyəti Amerika qitəsində yaşayan eskimoslar və aleutlar da məskunlaşmışlar.

Antropoloji cəhətdən Sibirin yerli əhalisinin morfolojiyasında sarı irqə mənsub əlamətlər üstünlük təşkil edir. Bu cür əlamətlər kompleksinin dahar çox müşahidə olunduğu Mərkəzi və Şərqi Sibir xalqları Şimali Asiya irqinə, Şimal - şərqi Sibirin lap ucqar hissələrində məskunlaşmış xalqlar isə Arktika irqinə aid olunurlar.

Yenisey çayından qərbdə yaşayan Sibir xalqlarında sarı irqə mənsub əlamətlər nisbətən daha az müşahidə olunur və onlar Ural keçid irqinə aid olunurlar. Bu irqi tip qədimdə ağ irqlə sarı irqin qarışması nəticəsində formalılmışdır. Şimali Asiya irqi Sibirdə Baykal və Mərkəzi Asiya tipləri ilə təmsil olunmuşdur.

Baykal tipinə aid olunan evenkləri, şimal evenkləri, yukagirlər daha çox dolixokefal, neqidallar və Saxalin orokları isə braxikefal baş quruluşuna malikdirlər. Ulçlar,oroçlar və nanaylar bu tipe aid olunsalar da, ayn tipinə mənsub nivxlər kimi, dərilərinin rəngi qaraşın, üçüncü saç örtüyünün inkişafı isə güclüdür. Bütövlükdə Baykal ti-



pi üçün düz və yumşaq saçlar, mavi gözlük, bəyaz dəri, üçüncü saç örtüyünün zəif inkişafı, epikantusun daha çox müşahidə olunması, zəif çıxıntılı burun, nazik dodaqlar, hündür, enli, çox yastı, ortoqnat sifət quruluşu, almacıq sümüklərinin güclü şəkildə çıxıntısı, kəllə qutusunun balacılığı xarakterikdir. Çukçalar, koryaklar və eskimolar bütövlükdə Arktika ırqınə aid olunsalar da onların məralçılıqla məşğul olan hissəsində Baykal ırqınə xas əlamətlər müşahidə edilir.

Mərkəzi Asiya ırqi tipinin nümayəndələri yakutlar, buryatlar, tuvalılar, Cənub altaylıları və Cənub evenkləridir. Mərkəzi Asiya tipi Baykal ırqi tipindən saçlarının codluğu, göz və saçlarının daha tünd rəngliliyi, epikantusun nisbətən az müşahidə olunması, dodaqlarının qalınlığı, almacıq sümüklərinin az çıxıntıllığı ilə fərqlənir.

Aşağı Amur hövzəsində və Saxalində məskunlaşmış əhalidə, xüsusən də nivxlərdə **Şimali Asiya ırqınə** aid morfoloji xüsusiyyətlər (epikantusun güclü inkişafı, enli, yastı və hündür sifət) üstünlük təşkil etsə də, saqqalın gur inkişafı, habelə, sifətin proqnat quruluşu onları ayn ırqi ilə yaxınlaşdırır.

Qərbi Sibir xalqları (mansilər, xantlar, selcuplar, Qərb nənləri, Sibir tatarları, şorlar, xakasların bir qismi, Şimali altaylıları) **Ural keçid ırqınə** aid olunurlar. Bu xalqlarda yumşaqsaçlılıq, göz və dərinin açıq rəngli olması, saqqalın nisbətən gur inkişafı, epikantusa az rast gəlinməsi, al-

macıq sümüklərinin və burnun az çıxıntılı olması, dodaqların nazikliliyi, nisbətən ensiz sifət quruluşu müşahidə olunur.

İvdel bölgəsi mansiləri, Şimali Yamal nənləri və ketlər "**Yenisey tipi**" nə aid olunurlar. Bu tip əslində morfoloji əlamətlər kompleksinə görə daha çox Amerika hindularına bənzəyir. Yenisey tipinə aid olunan toplumlar piqmentasiyalarının tünd rəngliliyi, burunlarının dik quruluşu, saqqallarının zəif inkişafı, alınlarının mäililiyi və qas üstü qövs sümüklərinin qabarlılığı ilə Sibirin digər yerli xalqlarından fərqlənirlər.

Sibirin cənub - qərbində yaşayan **türk mənşəli toplumlar** (altaylıların etnoqrafik qrupu olan telengitlər və xakaların etnoqrafik qrupu olan qaçılrlar) **Turan** (Cənubi Sibir ırqının klassik nümayəndələri hesab olunurlar.

Sibir əhalisinin antropoloji quruluşunun formalaşmasında hələ neolit dövründə başlayaraq, qərbdən və cənub - qərbdən bölgəyə yerləşən ağ ırq nümayəndələri ilə şərqdən və cənubdan gəlmə sarı ırqə mənsub əhalinin qarışması mühüm rol oynamışdır. Paleoantropoloji materiallar miladdan əvvəl III - II minilliklərə aid olunan Afanasyevo və Andronovo mədəniyyətlərinin qurucularının dolioxekfal (baş göstəriciləri 74 - 76), nisbətən enli sıfətli, kəskin çıxıntılı burun quruluşuna malik ağ ırqə mənsub olduqlarını sübut etdiyi halda, eyni dövrdə Baykal gölü ətrafında məskunlaşmış əhalidə sarı ırqə mənsub

əlamətlər üstünlük təşkil etmişdir. Antropoloqların əksəriyyəti indiki **Oğuz (Kaspı)** tipinin mənşəyini Afanasyevo və Andronovo mədəniyyətinin qurucuları ilə bağlayırlar. Bu cür morfoloji əlamətlər kompleksinə malik əhalinin eyni dövrdə Cənubi Qafqazda, ümumiyyətlə, Ön Asiyada üstünlük təşkil etməsi türklərin guya, erkən orta əsrlərdə Sibirdən qərbə doğru köçmələri haqqında uydurulan nəzəriyyələri qızılı-üst edir və bu cür "köçlərin" əslində, neolit dövründə qərbdən (Cənubi Qafqaz və Ön Asiyadan) şərqi (Sibirə) doğru olmasına sübut edir.

CƏNUBİ ASİYA

Cənubi Asiyaya Hindistan Respublikası, Pakistan İsləm Respublikası, Bangladeş Respublikası (XX əsrin 70-ci illərindən qədər Şərqi Pakistan adlanırdı) və Nepal krallığı daxildir.

Bölge əhalisi linqvistik baxımdan Hind (Urdu, İran, Dravid, Munda) və **Tibet-Bırma dil ailələrinə** daxildirlər. Hələ erkən orta əsrlərdən başlayaraq, Hindistan yarımadasının şimal və qərb hissələri Türk dövlətlərinin (Ağ hunlar, Qaznəvilərin, Dehli sultanlığının, Böyük Moğol imperiyasının) tərkibində olsalar da, indi bölgədə Türk dilində danışan etnos yoxdur.

Hind ve Urdu dillərində danişan xalqlar (benqallar, bı-harlılar, orılər, assamlılar, maratxlar, racastanlılar, pəncablılar, sindxlər, pakistanlılar, bhillər, singallar və s.) Hindistan Respublikasının şimalında, Pakistan İslam Respublikasında, Bangladeş Respublikasında, **dravid dilli xalqlar** (tamillər, teluqular, malayyalilər, kannaralar, todalar, qondlar, araonlar, braqilər və s.) Hindistan yarımadasının cənubunda, **munda dilli xalqlar** (santallar, xolar, korkular və s.) Mərkəzi Hindistanın şərqi hissəsində, **Tibet-Birma dil ailəsinə mənsub xalqlar** (baltilər, nepallılar, manipurilər, naqalar, bodolar, qarolar və s.) isə Çin və Myanma (Birma) ilə sərhəd bölgələrində məskunlaşmışlar. Əfqanistanda Pakistan İslam Respublikasının sərhəd bölgələrində irandilli bələuclar və puştunlar yaşayırlar. Hinduş dağlarında lingvistik baxımdan təcrid olunmuş **burişk dilli xalqlar**

lar məskunlaşmışlar. Hindistan yarımadasının ən qədim əhalisi **munda və dravid dilli xalqlar** hesab olunurlar.

Hindistan yarımadasının əhalisinin antropoloji tərkibini araşdıranda, bölgənin şimal və qərb hissəsinin min ildən çox müxtəlif Türk dövlətlərinin tərkibində olmasına xüsusi diqqət yetirmək lazımdır. Hazırda yarımadanın şimalında və qərbində yaşayan əhali dolixokefal baş quruluşlu, uca-boylu Aralıq dənizi irqinə, Mərkəzi və Şərqi Hindistan əhalisi **veddoid irqinə**, Cənubi Hindistanda məskunlaşmış əhalisi **dravid və ya Cənubi Hindistan irqinə** aid olunurlar. Qeyd etmək lazımdır ki, Hindistan əhalisinin linqvistik təsnifatı çox vaxt antrpoloji təsnifatla üst-üstə düşmür. Belə ki, şimal və şimal - qərbdə yaşayan hind - urdu xalqları Aralıq Dənizi irqinə aid olunsalar da, Mərkəzi və Cənubi Hindistanda məskunlaşan hind - urdu xalqları (biharlilar və singallar) dravid irqinə aid olunurlar. Biharliların bir qismində hətta veddoid irqinə mənsub əlamətlər müşahidə olunur.

Hindistan yarımadasının cənubundakı dravid dilli xalqlar (tamillər və teluqlular) dravid irqinə aid olunduqları halda, digər dravid dilli xalqlar (oraoonlar və qondlar) veddoid irqinə mənsubdurlar. Bəzi dravid dilli xalqlar (todalar və braqlar) isə Aralıq dənizi irqinə aiddirlər.

Munda dilli xalqların əksəriyyəti veddoid irqinə mənsubdurlar.

Paleoantropoloji materiallar da Şimali və Cənubi Hindistan əhalisi arasındaki antropoloji fərqliliyin lap qədim zamanlardan mövcud olduğunu sübut edir.

ŞƏRQİ ASİYA

Şərqi Asiyada Çin Xalq Respublikası, Tayvan, Mongoliyan, Cənubi Koreya Respublikası, Koreya Xalq Demokratik Respublikası və Yaponiya dövlətləri yerləşir.

Sayı 1 milyarddan çox olan Çin Xalq Respublikası əhalisinin əksəriyyətini çinlilər təşkil edir. **Çin-Tibet dil ailəsinə** daxil olan çin dili tai dilleri ilə birlikdə bu dil ailəsinin **Çin-Tai budağını** təşkil edirlər. Çinlilərdən başqa ölkə ərazisində Çin-Tibet dil ailəsinin digər qollarına mənsub (myao - yao, tibet - birma və tai), habelə, Altay dil ailəsinə daxil olan xalqlar yaşayırlar.

Myao-yao qoluna mənsub xalqlar Quyciou, Quandunun şimal-qərb, Xunanının cənub-qərb, Quansinin şimal-qərb bölgələrində yaşayırlar. **Tibet-birma qrupuna** aid edilən i, ili, itszu, nasi, boy, tusye, lisu və digər xalqlar Yunnan, Sıçuan əyalətlərində, habelə, Quansinin şimal-qərbində məskunlaşmışlar. Bəzi dilçilər isə myao-yao dilini avstroasiya dil ailəsinə aid edirlər.

Tai dilli xalqlar (çjuanlar və s.) Quyciou, Quansi, Yunnan, Quandun əyalətlərində və Xaynan adasında yaşayırlar.

Altay dil ailəsinə mənsub xalqlar (uyğurlar, qazaxlar, qırğızlar, monqollar, mancurlar və s.) Çin Xalq Respublikasının şimalında, şimal - şərqində və şimal - qərbində məskunlaşmışlar. **Altay dil ailəsinin Türk qoluna mənsub xalqlar** tarixi Şərqi Türkistan ərazisində yaşayırlar. Monqolların (barqa, baoan, dunsyun və s.) bir hissəsi də Şər-

qi Türkistanda, habelə, İç Monqolustan əyalətində yaşayırlar. Sisikara və Cunqar çayları hövzəsində yaşayan mancurlar istisna olunmaqla, qalan mancurlar çinlilər tərəfindən assimiliyasiya olunmuşlar.

Antropoloji baxımdan çinlilər **Uzaq Şərqi irqinə** aid olunurlar. Cənubda yaşayan çinlilər "şimallılardan" dərilərinin rənglerinin dana tünd olmaları, üçüncü saç örtüyünün daha gur inkişafı, burunlarının enliliyi, dodaqlarının qalınlığı, sıfətlərinin proqnat quruluşu və alçaq boylu olmaları ilə fərqlənirlər. Daha çox **Cənubi Asiya irqinə** xas olan əlamətlərin Cənubi Çin əhalisində üstünlük təşkil etməsi onların soykökündə Cənubi Asiya əhalisinin iştirak etməsilə bağlıdır. Tarixi mənbələr də Yantszi çayı hövzəsində daha qədimdən çinlilərin deyil, tai dilli xalqların məskunlaşdıqlarını qeyd edirlər. İndiki çinlilərinecdadları isə Xuanxé çayı hövzəsindən sonalar müxtəlif istiqamətlərdə yayılmışdır.

Tibet-bırma dil qrupuna aid olan xalqlar çinlilərdən ensiz sıfətləri və dolioxekfal baş quruluşuna görə fərqlənirlər. Bu qrupa daxil olan itszularda hətta ağ irqə mənsub əlamətlər (kəskin çıxıntılı burun, iri gözler, bəyaz dəri) müşahidə olunur. Eyni morfoloji əlamətlər İslam dinini qəbul etmiş çinlilərdə - dunqanlarda da qeydə alınmışdır. Çin Xalq Respublikasının Türk əhalisi də ağ (avropoid) irqə mənsubdurlar. Antropoloji quruluşlarına görə, onlar Mavərannəhr türklərindən fərqlənmirlər. Son linqvistik

təsnifatlarda **Altay dil ailəsinə** daxil olan koreyalılar və yaponlar antropoloji cəhətdən sarı irqin Uzaq Şərqi tipinə aid olunsalar da, bəzi əlamətlərinə görə (üçüncü saç örtüyünün inkişafına, burunlarının enliliyinə, dodaqlarının qalınlığına, dərilərinin rənginin bəyazlığını və s.) bu irqin klassik nümayəndələrindən fərqlənirlər. Məsələn, yaponlar özləri **iki irqi tipə** bölünürler:

1 - "**işikava**". Bu irqi tipə aid olunan yaponların boyları qısa, baş quruluşları mezokefal, almacıq sümükləri zəif çıxıntılı, sıfətləri isə kiçikdir.

2 - "**okoyama**". Bu irqi tipə mənsub olan yaponlar birincilərdən boylarının ucalığı, baş quruluşlarının braxikefallığı, almacıq sümüklərinin kəskin çıxıntılı olması və uzun sıfətləri ilə fərqlənirlər.

Koreyalılar müxtəlif təsnifatlarda **daur** və ya **mancur** tiplərinə də aid edilirlər. Əsas antropoloji xüsusiyyətləri aşağıdakılardır:

- saçlarının rəngi qara, forması düz və coddur;
- dərilərinin rəngi sarımtıldır;
- gözlərinin rəngi qaradır. Göz qapaqlarında güclü qırışlar və epikantus müşahidə olunur;
- baş göstəriciləri 82 - 84, burun göstəriciləri 73,4-dir;
- üçüncü saç örtüyü zəif inkişaf etmişdir;
- boylarının orta hündürlüyü 163 sm-ə bərabərdir.

Bölgənin əyni əhalisi həm koreyalılardan, həm də yaponlardan kəskin şəkildə seçilirlər. Qara irqdən sarı irqə

keçid sayılan ayn irqi tipi bəzi əlamətlərinə görə (cod saçlar, epikantus, yastı sıfət quruluşu), sarı, bəzi əlamətlərə görə (dalğavari saçlar, dərilərinin qaraşın rəngli olması, enli burun, qalın dodaqlar), qara irqin Avstraliya tipinə bənzəyirlər. Uocaboyluluq, bədəndə, xüsusiylə də sıfətdə üçüncü saç örtüyünün gur inkişafı ayn tipini aq (avropoid) irqə yaxınlaşdırır. Bəzi antropoloqlar aynları sarı (monqoloid) irqin nümayəndələri tərəfindən Sibirin aq irqə mənsub ən qədim əhalisinin Yaponiyaya səxşdirilmiş varisləri hesab edirlər.

MƏRKƏZİ ASİYA

Keçmiş SSRİ dövründə Orta Asiya adlandırılan Mərkəzi Asiyada hazırda Qazaxistan, Özbəkistan, Türkmenistən, Qırğızistan və Tacikistan dövlətləri vardır. XX yüzilliyin əvvəllərinə qədər Türküstən adlandırılan bölgə SSRİ-də aparılan "milli dövlət quruculuğu" nəticəsində milli tərkibləri nəzərə alınmadan 5 yerə parçalandı.

Türküstən xalqlarında şərqdən qərbə doğru getdikcə, **sarı** (monqoloid) irqə mənsub əlamətlərin azalması müşahidə olunur. Bölğənin şərqi hissəsində məskunlaşmış **qazaxlar** və **qırğızlar** sarı irqlə aq irq arasında keçid olan **Turan** (Cənubi Sibir) tipinə aid olunurlar. Sarı irqə mənsub topumlardan fərqli olaraq, qazaxlarda üçüncü saç örtüyü daha çox inkişaf etmiş, epikantus az müşahidə olunur və burunları kəskin çıxıntılidir. Geniş ərazilərdə məskunlaşmalarına baxmayaraq, qazaxlar arasında antropoloji fərqlilik qeydə alınmamışdır. Onların saçları düz, 50% - ində gözlərinin rəngi qarışıq və mavidir. Sifətləri hündür və enlidir.

Qazaxlarla müqayisədə qırğızlarda sarı irqə mənsub əlamətlər (epikantus, alçaq boyluluq və s.) daha çox müşahidə olunur. Eyni zamanda Fərqanə vadisində yaşayan qırğızlar Tyan - Şan dağlarında yaşayan soydaşlarından aq irqə mənsub əlamətləri ilə (ensiz və kiçik ölçülü sıfət quruluşu, saqqalın gur inkişafı və s.) seçilirlər.

Özbəklər sarı irqə xas əlamətlərin (epikantus, üçüncü saç örtüyünün zəif inkişafı və s.) daha çox müşahidə

olunduğu qıpçaq, manqıt, kurama kimi, etnoqrafik qruplar istisna olunmaqla, **ağ irqin "Pamir - Fərqañə"** tipinə aiddirlər. Morfoloji quruluşuna görə, bu tip Aralıq dənizi irqinin Azərbaycan türklərinin və türkmanların mənsub olduqları **Oğuz (Kaspi)** tipinə çox yaxındır.

Türkmanları Pamir - Fərqañə tipindən fərqləndirən əlamət onların nisbətən daha dolixokefal baş quruluşuna malik olmalarıdır. Türkmanların etnoqrafik qrupları arasında çodarlılar sari irqə mənsub ədəmətləri ilə (epikantus, üçüncü saç örtüyünün zəif inkişafı, enli sıfat quruluşu və s.) digər türkmanlardan fərqlənirlər.

Bölgənin yeganə irandilli etnosu olan **tacıklar** antropoloji cəhətdən yekcins deyillər. "**Dağ tacıkları**" adı altında birləşdirilən etnoslar (şuqnanlar, ruşanlar, bartanqlar, vahanlar, işkaşımlar, yazqulamlılar, yaqnoblar) Pamir - Fərqañə tipinə aid olunsalar da, "**düzənlik tacıkları**"nın morfoloji quruluşlarında **sarı irqə** mənsub əlamətlər üstünlük təşkil edir.


CƏNUB - ŞƏRQİ ASİYA

Cənub-Şərqi Asiyaya Hind-Çin yarımadasında yerləşən Vyetnam, Laos, Kampuçiya, Tailand, həmçinin, İndoneziya, Malayziya, Filippin və s. ölkələr daxildir. İndoneziyaya Büyük Zond adaları (Sumatra, Yava, Kalimantan və ya Borneo, Sulavesi və ya Selebes), Kiçik Zond adaları (Bali, Flores, Timor), habelə, Molukk adaları və digər xırda adalar daxildir. Əhalisinin sayı 160 milyona yaxındır. Avstroneziya dil ailəsinə daxil

olan İndoneziya əhalisinin üçdə ikisi Yava adasında məskunlaşmışdır. Sayları 62 milyondan çox olan yavalılarla yanaşı, adanın qərbində sundlar, şərqində madurlar, dağlıq bölgələrdə isə azsaylı baduyular yaşayırlar. Sumatra və ona qonşu adalarda yaşayan malaylıların dili İndoneziyanın dövlət dili statusu qazanmışdır. Sayları 45 milyona yaxın olan Filippin adaları sakinlərinin dilleri də **malay dil ailəsinə** daxildir. Andaman adalarının yerli əhalisi Avropa müstəmləkəçiləri tərəfindən tamamilə məhv edilmişdir.

Hind-Çin yarımadası xalqları **dörd dil ailəsinə** aid olunurlar:

1. **Avstroasiya dil ailəsi** (mon-kxmer, vyetnam, myao - yao)



2. Tay dil ailəsi

3. Avstroneziya dil ailəsi

4. Çin - Tibet dil ailəsi

I minilliyyin əvvəllərindən yarımadada böyük ərazilərlə əhatə etmiş dövlətlər quran mon - kxmer xalqları bölgənin ən qədim əhalisi hesab olunurlar. Hazırda mon - kxmer xalqlarına Kampuçiyada, Vyetnam və Laosun cənubundakı kxmerlər, Myanma (Birma) və Tailandın şimalındakı valar, palaunqlar, habelə, dağlıq bölgələrdə məskunlaşmış "dağ kxmerləri" və monlar aid olunurlar.

Hind-Çin yarımadasının ən çoxsayılı xalqı olan vyetnamlıların soyköklərində yerli mon-kxmer və malay xal-



ları ilə yanaşı, Cənub-Şərqi Çindən gəlmə tayfalar da iştirak etmişlər. Öz məşələrinə görə, daha çox Cənubi Çinlə bağlı olan **tai xalqlarına** Tailandın əsas əhalisi olan siamlılar, Laos əhalisinin əksəriyyətini təşkil edən laolar, Şərqi Myanmada və Tailandın qərbində yaşayan karenlər, Şimal-Şərqi Myanmada məskunlaşan şanlar aid olunurlar.

Bölgəyə gəlmə avropalılar, çinlilər, hindlilər və ərəblər istisna olunmaqtı, Cənub - Şərqi Asyanın yerli əhalisi **sarı** (monqoloid) **ırqın** Cənubi Asiya, **qara** (neqroid) **ırqın** Melaneziya və Veddoid tiplərinə aiddirlər.

Cənubi Asiya tipinə İndoneziyada məskunlaşmış məaylor, yavalılar, sundalar, habelə, daha kiçik sıfat quruluşlu və epikantusun daha az müşahidə olunduğu ifuqaolar, foqallar, dayakilər, Niasa adası sakinləri, Hind - Çin yarımadasında isə vyetnamlılar, siamlılar, myanmalılar aid olunurlar. **Mon qrupu xalqlarının** bəzilərində (sedanqlar, baanarlar) və palaunqlarda Çin - Tibet dil ailəsinə mənsub xalqlara nisbətən epikantusa daha az rast gəlinir.

Bölgənin qara (neqroid) irqə mənsub əhalisi **veddoid** və **melaneziya** tiplərinə aiddirlər. Bu tiplərin hansının daha qədim olması hələ də mübahisəlidir. Antropoloqların bəziləri hətta melaneziya tipinin formallaşmasını Şərqi Afrika-dan zənci əhalinin miqrasiyası ilə izah edirlər. İndoneziyanın Sulavesi adasındaki toallar, laynanqlar, Şərqi Sumatra-dakı oranqbatinlər, Kalimantan adasındaki malanqlar, kayanlar, uluayarlar, Hind - Çindəki senoelər qara ırqın veddoid tipinə aid olunurlar. Veddoid ırqi tipinə mənsub əlamətlər (dalğavari saçlar, qalın dodaqlar, enli burun, dərilərinin tünd rəngli olması) mon - kxmer xalqlarında, xüsusilə də kampuçyalılarda daha çox müşahidə olunur.

Bölgənin **qara** (neqroid) **ırqın melaneziya tipinə** aid olunan əhalisi bu tipin klassik nümayəndələrindən boylarının qısalığı ilə seçilirlər. İndoneziya adalarında bu ırqi tipə **andamanlılar** və **aetalar** aid olunurlar.

İndoneziyadan aşkar edilən paleoantropoloji materiallar bölgənin qədim əhalisinin daha çox indiki Avstrali-

ya aborigenlərinə bənzədiklərini, bu isə öz növbəsində Avstraliya aborigenlərinin əcdadlarının Asiyadan köçüb getdiklərini bir daha təsdiq edir.

Hind-Çində ən qədim insan qalıqları Laosda (Tamponq bölgəsi) aşkar edilən mezolit düşərgəsindən tapılmışdır. Tamponq kəlləsində həm **sarı** (monqoloid) irqə (enli və yastı sıfət, yastı burun, almacıq sümüklərin çıxıntılarının böyüklüyü, köpək dışındə çuxurun olmaması), həm də **qara** (neqroid) irqə mənsub əlamətlər (enli burun) vardır. Neolit dövrünə aid Danqtyuok və Lanqyiom kəllələri də antropoloji cəhətdən **qara** (neqroid) irqə aid olunurlar. Şimali Vyetnamdakı Febinjia və Laosdakı Tamxanqa düşərgələrindən tapılan kəllələrdə də həm sarı, həm də qara irqə məxsus əlamətlər qeydə alınmışdır.

CƏNUB-QƏRBİ (ÖN) ASİYA

Ön Asiyaya əsasən Asiya qitəsinin cənub - qərb hissəsi daxildir. Müasir coğrafi təsnifatlarda Qafqaz da bura-yı daxil edilir. Linquistik baxımdan bölge əhalisi **beş** dil qrupuna mənsubdurular :

1. Altay dil ailəsinin Türk qrupu (Qafqazda, İranda, İraqda, Suriyanın şimalında; Türkiyənin şərqi bölgələrində və Əfqanistanın Qəndəhar əyalətində yaşayan Azərbaycan türkləri, Anadolu türkləri, Əfqanistanın şimalında yaşayan turkmənlər və özbəklər);

2. Hind - Avropa dil ailəsinin İran qrupu (farslar, taciklər, puştunlar, bəluclar, lurlar, talışlar, tatlar, kürdlər, bəxtiyarilər, osetinlər, xəzəreylər və s.). Keçən əsrin əvvəllərində qədər bu qrupa bölgənin müxtəlif hissələrinə yayılmış ermənilərin (hayların) dilləri də daxil edilirdi;

3. Qafqaz dil ailəsi (kartalınlər, kaxetinlər, meqrellər, svanlar, mtiullar, xevsurlar, pşavlar, raçinlər, lazlar və s.; Samur, Axtı və Kürə ləzgiləri, maarulallar, andi və sez xalqları, rutullar, saxurlar, ləklər, darginlər, və s.; vaynaxılar; abxzazlar, adigeylər, çərkəzler, kabardinlər və s.);

4. Semit dil qrupu (ərəblər, yəhudilər və qysorular);

5. Dravid dil ailəsi (Bəlucistanın şərqi hissəsindəki dağlıq bölgələrdə məskunlaşmış braquılər).

Qafqaz istisna olunmaqla, Ön Asiya xalqları antropoloji cəhətdən zəif öyrənilmişdir. Bölgənin Türk əhalisi özlərinin dolixokefallıqları ilə fərqlənirlər. İrandilli xalqlar əs-

sən braxikefaldırılar. Bu dil qrupuna aid olunan Bəlucistən məkranişləri dərilərinin rənginə görə, qara, Əfqanistanda məskunlaşmış xəzəreylər isə sarı irqə mənsubdurlar. Ərəblər (dolxokefal yəmənlilər istisna olunmaqla), yəhudilər və aysorular da braxikefaldırılar.

Antropoloji cəhətdən daha yaxşı tədqiq olunmuş **Qaf-qaz xalqları dörd irqi tipə** aid olunurlar :

1. Xəzər dənizi (Kaspi) tipi
2. Assiroid tipi
3. Kavkasion tipi
4. Qara dəniz (Pont) tipi

XƏZƏR (KASPI) ANTROPOLOJİ TİPİ

Əsasən Azərbaycan türklərinin aid edildikleri Kaspi antropoloji tipinin ağ irq daxilində yeri ilə bağlı həm Qerb, həm də rus-sovet antropoloqları arasında müəyyən fikir ayrılığı vardır.

XX yüzilliyin ən görkəmli antropoloqlarından olan Fişer 1923-ci ildə **Azərbaycan türklərini və turkmənləri oriental (Şərq) irqə** daxil etmişdir. Sovet antropoloqları arasında isə bu məsələ ilə bağlı **4 nəzəriyyə** mövcud idi:

1. Yarxo, Roqinski, Levin və Abduşeliyevi Kaspi tipini Şimali Hindistan və Orta Asiya xalqlarının mənsub olduqları antropoloji tiplərlə yaxınlaşdırmağa səy göstərmişlər.


2. 1948-ci ildə Q.F.Debets Kaspi tipini Ön Asiya kiçik irqinə daxil etmişdir. Debetsə görə, "azərbaycanlıların və turkmənlərin fiziki tipləri onları Qazaxıstan və Altayın qədim əhalisindən daha sox Ön Asiya və Aralıq dənizi sahillərinin əhalisi ilə qohumlaşdırır". Onun fikrini müdafiə edən Oşanın Kaspi tipini Ön Asiya kiçik irqinin uzunbaş modifikasiyası kimi təqdim etmişdir.

3. Çeboksarovun irqi təsnifatında isə Kaspi tipi Aralıq dənizi - Balkan irqinə daxil edilmişdir.

4. Bu məsələ ilə bağlı daha ziddiyətli mövqə V.V.Bunaka məxsusdur. 1951-ci ildə görünür, daha çox baş göstəricilərini nəzərə alan alim, Kaspi tipini Pont tipi ilə birlikdə Aralıq dənizi kiçik irqinə aid etmişdi. Sonrakı araşdırılmalarında isə Bunak Kaspi tipini L.V. Oşanın tərəfindən

Mavərənnəhr, Yarxo tərəfindən isə Pamir - Fərqanə tipi adlandırılan antropoloji tiplərlə yaxınlaşdırılmışdır.

Bu müəlliflərin işlətdikləri terminlərin özlərində də müəyyən ziddiyət vardır. Belə ki, ayrı-ayrı təsnifatlarda işlənən "şərq", "şərqi Aralıq dənizi", "Xorasan" və "Kaspi" terminləri sovet antropologiya elmində çox vaxt sinonim kimi səslənirdi. V.V. Bunak və eləcə də digər antropoloqlar tərəfindən təklif edilmiş bu terminlər etnik deyil, daha çox coğrafi təsnifata əsaslanır. Eyni zamanda bu terminlər adı gedən antropoloji tipin müəyyən məkan daxilində yayılmasında göstərici rolunu oynayır. İstənilən halda bu terminlərin mühüm ümumiləşdirici cəhəti, adından asılı olmayaraq, həmin qrupun Xəzər dənizinin həm şərq, həm də qərb sahillərində yaşayan, eyni kökdən - Oğuzlardan töreyən Azərbaycan türklərini və turkmənləri özündə birləşdirməsidir.



Bir hissəsi inдиki İran İslam Respublikasının, bir hissəsi Əfqanistanın, az hissəsi isə Türkmenistan Respublikasının tərkibində olan tarixi - coğrafi Xorasan vilayətinin özü də bu xalqların ümumi əcdadı olan oğuzların Büyük Səlcuq imperatorluğunun özülünü qoyduqları bölgədir. Bunları nəzərə alaraq, eyni antropoloji irqi əlamətlər kompleksinə və etnik mənşəyə sahib olan xalqların mənsub olduqları irqi tipi **Oğuz tipi** adlandırmaq daha düzgündür. Orta əsr ərəb tarixçiləri öz müasirləri olan oğuzların Xilafətdə yaşayan digər xalqlardan öz uzunbaşlılıqları (dolixokranlılıqları) ilə seçildiklərini xüsusi olaraq, vurğulayırlar. X yüzillikdə də oğuzlar Mavərənnəhr və Farsistanın braxikefal əhalisindən başlarının uzunluğuna görə seçilirdilər.

ASSİROID ANTROPOLOJİ TİPİ

Müxtəlif antropoloji təsnifatlarda bu tip fərqli adlarla (assiroid, armenoid, pont-zaqros və s.) qeyd olunur. Qafqazda bu antropoloji tipə kolx, iber variantları ilə yanaşı, Rusiya işğalından sonra bölgəyə köçürülmüş aysorular və ermənilər aid olunurlar.



Q.Debets **Qafqaza yerləşdirilmiş ermənilərin** antropoloji cəhətdən müxtəlif olmalarını onların müxtəlif ölkələrdən köçürülmələri ilə əlaqələndirir. Ön Asiya tipinin **xarakterik xüsusiyyətləri** aşağıdakılardır:

- saçlarının rəngi qaradır;
- boyları qıсадır;
- sıfətləri ensiz və kiçikdir;
- burunları qismən iri, ensiz və əyridir;
- dodaqları orta qalınlıqdadır.

KAVKASİON ANTROPOLOJİ TİPİ

Gürcü antropoloqlarının bu irqi tipi Qafqazın ən qədim antropoloji tipi "elan etmələrinə" baxmayaraq, paleoantropoloji tapıntılarının heç birində bu fikir öz təsdiqini tapmır.



Q.Debets **kavkasion irqinin** mənşeyini Şərqi Avropa düzənlilikin və ondan şimaldakı bölgələrin sarışın, enli sıfət və digər göstəricilərə malik olmuş qədim əhalisi ilə bağlayır. Kavkasion irqinin **əsas əlamətləri** aşağıdakılardır:

- baş göstəriciləri 84,1-dir;
- boylarının uzunluğu 168,5 sm-dir;
- almacıq sümükler arasındaki məsafə 143,5 mm-dir;
- alt çənə sümüyünün diametri 109,9-dur;
- sıfətin fizionomik hündürlüyü 182,7 mm, morfoloji hündürlüyü 126,2 millimetrdır.

QARA DƏNİZ (PONT) ANTROPOLOJİ TİPİ

Şərqi Avropa xalqlarının antropoloji təsnifatına həsr olunmuş əsərində V.Ş. Levinə əsaslanan V.V. Bunak Şimali Qafqaz əhalisi tərkibində ayırdığı antropoloji tipə Pont adını vermişdir. Bolqarıstan antropoloqu K. Dronçilov oxşar əlamətlər kompleksinin bolqarlara da xas olduğunu qeyd etmişdir.

Pont tipi Aralıq dənizi irqinə aid edilir. Aralıq dənizi irqinə daxil edilən başqa qollardan Pont tipi daha açıq rəngli piqmentasiyası ilə seçilir. V.V. Bunak soyköklərində qədim bulqar tayfalarının iştirak etdikləri Volqa türklərini (tatarlar, çuvaşlar və s.) Pont tipinin şimal qoluna aid edir. T.I. Alekseeva tərəfindən tərtib edilmiş antropoloji xəritələr toplusundan aydın olur ki, Şimali Pont tipinin yayılma bölgəsi ilə, erkən orta əsrlərdən XIII yüzilliyyə qədər mövcud olmuş Volqa Bulqarıstanı dövlətinin ərazisi üst - üstə düşmüş və indiki Orta Volqa (İdil) boyu - Kama hövzəsinə əhatə edir. Həm Dunay, həm də Volqa bulqarlarının mənsub olduğu irqin elə "bulqar" tipi adlandırılmasının daha düzgündür.

V.V. Bunak Şimali Qafqaz xalqlarının mənsub olduğu antropoloji tiplərin, o cümlədən, Pont (bulqar) tipinin mənşəyi ilə bağlı yazılırdı: "Çox güman ki, hələ neoliit dövründə Ön Asiyadan Qara dəniz sahilərinə oradan da Şimali Qafqaza daxil olmuş qədim tayfalar Pont tipinə mənsub idilər".



Hazırda Qafqazdan kənarda yaşayan və Pont (bulqar) tipinə mənsub olan Ukrayna, Rumınıya, Bolqarıstan, Volqaboyu əhalisinin antropologiyası haqqında xeyli materiallar toplanmışdır. Pont tipinə mənsub əhalinin antropoloji görünüşü - həm kəllə göstəricisi, həm almacıq sümüklər arasında məsafə və s. əlamətlərə görə, Qafqazda mövcud olan qədim tarixə malik olmayan irqi tiplərdən - kavkasion, assiroidlərdən (armenoid) daha çox **Oğuz tipinə** uyğun gəlir. Bu antropoloji tiplərin iki qohum türk xalqlarına - Volqa bulqarları və Oğuzlara məxsusluğu, bir çox alimlərin bu xalqlar arasındaki qohumluğunu təkcə bu xalqların ecdadlarının türkləşdirilməsi nəticəsində türk dillərində danışmaları ilə deyil, həm də genetik

baxımdan bir kökdən törədiklərini söyləməyə imkan verir. Paleoantropoloji tapıntılarla yanaşı, yazılı qaynaqlar da qədim türkləri monqoloid "elan" edən alimlərin yanıldığıni da sübut edir. Dmanisi və Azix adamları istisna olunmaqla, Qafqazdan paleolit dövrünə aid tədqiqat üçün yararlı paleoantropoloji qalıq aşkar edilməmişdir. Qafqazdan Homo sapiensə aid ilk insan qalıqları Qobustandan aşkar edilmişdir. "Firuz" düşərgəsindən 11 adamın dəfn olunduğu dayaz çuxurdan tapılan sümüklər çox pis saxlanmışdır. Tapılmış kəllələrdən 7-si kişi, 3-ü qadın, 1-i isə uşaq kəlləsidir. Bu kəllələrdən yalnız ikisi ölçülmə üçün yararlı olmuşdur. Şərti olaraq, N 3 adlanan 1-ci kəllə öz quruluşuna görə, dolixokrandır. N 5 adı ilə tanınan 2-ci kəllə qutusu isə birincidən qismən fərqlidir. Tapıntıının ilk tədqiqatçısı R.Qasımovə Qafqazdan orta daş dövrünə aid başqa insan qalıqları aşkar edilmədiyindən, Qobustan tapıntılarını yalnız Mazandaran mədəniyyətinə aid edilən Xotu mağarasından tapılmış qadın kəllə qutusu ilə müqayisə etmiş və bu kəllənin dolixokran olduğunu bildirmişdir. Qobustan və Xotu kəllələrinin tədqiqi, habelə, müqayisəsi orta daş dövründə həm Şimali, həm də Cənubi Azərbaycan əhalisinin dolixokran olduğunu söyləməyə imkan verir.

Qafqazın yeni daş dövrü (neolit) əhalisinin fiziki quruluşu Qobustandakı "Kənizə" mağarasından, indiki Ermənistən ərazisindən və Gürcüstandan tapılan 4 kəllə

qutularının tədqiqi nəticəsində müəyyənləşdirilmişdir. Bu kəllələrdən 3-ü dolixkran, İmeretiyanın (Qərbi Gürcüstan) dağətəyi hissəsindən tapılan kəllə isə mezokrandır.

Qafqazın mis - daş (eneolit) dövrü əhalisinin morfoloji quruluşunun müəyyənləşdirilməsində Kültəpə (Azərbaycan), Samtavro (Gürcüstan), Şenqavit və Cararat (indiki Ermənistən), Çimkənd (indiki Dağıstan) kəllələri mühüm rol oynayır. Kültəpədən tapılan kəlləni özünün uzunbaşlılığı (dolixokran) və ensizsifətliliyi ilə Oğuz (Kaspı) tipinin qədim forması hesab etmək olar. Oxşar quruluşlu paleoantropoloji tapıntılara Tell - Ubeyd (İraq) və Sialk (Cənubi Azərbaycan) mədəniyyətlərində rast gəlinmişdir. Bu cür morfoloji quruluşa malik insan qalıqlarına indiki Ermənistən Respublikası ərazisində Şenqavit və Göyçə gölünün cənub-qərbindəki Cararat düşərgələrində rast gəlinmişdir. Şenqaviddən tapılmış 5 kəllə qutusundan 4-ü kişi, 1-i isə qadın kəlləsidir. Şenqavit kəllələrinin baş göstəricisi 72,5, Cararat kəllələrinin baş göstəricisi 78,5-dır. Bu dövredə aid edilən Samtavro kəllələrini tədqiq etmiş M.Q.Abduşəlişvili onlardan 2 - sinin morfoloji cəhətdən ensiz sifətli, uzunbaşlı (dolixokran), 1-nin isə enlisifətli, girdəbaşlı (mezokran) olması qənaətinə gəlir.

Tunc dövrünə aid edilən paleoantropoloji materiallar seriyası (Azərbaycan Respublikasının Xaçbulaq adlı yaşayış məskənidən, Gürcüstan Respublikasının Qori rayonunun Tkviavi kəndi yaxınlığından, Göyçə gölünün cə-

nub-qərbindəki Lçaşendən, Nalçik kurqanından, Manış çayı hövzəsindən tapılan kəllələr) erkən tunc dövründə başlayaraq daha qədim olan Kaspi tipinin transformasiyası nəticəsində Ön Asiya tipinin formallaşması prosesinin başlanmasından xəbər verir. Lçaşendən 3 km aralı, miladdan əvvəl II minilliyin ortalarına aid edilən kəllələr sifətlərinin enliliyinə görə, Lçaşen kəllələrini geridə qoysalar da, baş göstəricisinə görə, dolixokrandırlar (uzunbaşlıdır). Enlisifətlilik amilinə həddən artıq önem verən V.P.Alekseev onları ermənilərin "əcdadi" saymaq istəsə də, sonradan bu əlaməti, yəni enlisifətliliyi Qafqazdaxili köçlərlə əlaqələndirməyə məcbur olur. Öz elmi fəaliyyətində ermənilərin qədimləşdirilməsinə xüsusi yer ayıran V.P.Alekseev hələ əhalisinə aid qədim sümük qalıqlarının tapılmadığı, Qafqazın xeyli hissəsini və Cənubi Azərbaycan ərazisini əhatə etmiş, erkən tunc dövrünə aid edilən Kür-Araz mədəniyyətinin qurucularını, dövrü dəqiq müəyyənləşdirilməmiş Berkaber kəllələr seriyasına əsaslanaraq, ermənilərin əcdadi hesab edir. Lakin Berkaberin dolixokran qədim əhalisinin morfoloji quruluşu ilə indiki ermənilərin antropoloji quruluşu arasında heç bir bağlılıq yoxdur. Digər tərəfdən V.P.Alekseev Gürcüstanın cənubundan tapılan kəllələri öz ölçülərinə görə, daha çox Kaspi (Oğuz) tipinə uyğun gələn uzunbaşlı, ensiz üzüklü kəllələri Kür-Araz mədəniyyəti əhalisinin antropoloji tipinin məhəlli variantı hesab edir.

Erkən dəmir dövrünə aid paleoantropoloji materiallar Mingəçevirdən (Azərbaycan Respublikası), Samakaberd və Noradüzdən (indiki Ermənistən Respublikası ərazisi) aşkar edilmişdir. Mingəçevir qəbirlərində ölürlər qatlanılmış (miladdan əvvəl X-VIII əsrlər) və uzadılmış (miladdan əvvəl VII-V əsrlər) şəkildə iki cür dəfn olunmuşlar. Kəllələr uzunbaşlı və naziksifətlidirlər. Samakaberd və Noradüz kəllələri öz uzunbaşlılıqları, orta hündürlülüklü ölçüləri ilə Kaspi tipinə uyğun gəlirlər. R.M.Qasimova bu seriyani Cənubi Azərbaycandakı Sialkdən (miladdan əvvəl IV minillik) Mingəçevirdəki (miladdan əvvəl VII-V əsrlər) kəllələr arasında keçid forması, V.P.Alekseev isə Lçaşen və "Sevan" (Göyçə) kəllələrinin varisləri olduğunu qeyd etmişlər. Indiki Ermənistən ərazisindən tapılan erkən dəmir dövrlərinə aid kəllələr, habelə Kuban ərazisindən aşkar edilən paleoantropoloji materiallar da öz göstərilirinə görə, Kaspi (Oğuz) tipinin oxşarlıqları hesab edilə bilər.

Bələəliklə, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistən, habelə, indiki Şərqi Gürçüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi (Oğuz) tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür. Cənubi Qafqazın miladdan əvvəl II minilliyin sonu - I minilliye aid edilən kurqan qəbirlərində də maraqlı qanuna uyğunluq müş-

hidə olunur. Belə ki, üzərində kurqan ucaldılan, yəni əsas mərhum, baş quruluşuna görə, uzunbaş (dolixokran), onunla birlikdə basdırılan qul-qaravaş isə braxikrandırılar. XIX yüzilliyin əvvəllerində Gəncəçay hövzəsindəki kurqan qəbirləri tədqiq edən E.Resler 7 sayılı kurqan qəbrin cənub hissəsində arxası üstə uzanmış vəziyyətdə dəfn edilmiş əsas mərhumun uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyini, şimal hissədə oturmuş vəziyyətdə dəfn edilən 3 fərdə aid kəllə qutularının isə braxikran olduğunu qeyd edir. Bu cür qanunauyğunluq Qarabağ kurqanlarında da müşahidə olunur. V.V.Bunak indiki Qafqaz əhalisinin antropoloji tiplərinin üç qədim element əsasında formalşaması qənəətinə gəlmişdir. Onlardan ikisi dolixokran (uzunbaş), biri isə braxikrandır. V.V.Bunak dolixokran elementlərdən birinin Şimali Qafqazda hələ yeni daş (neolit) dövründən yayıldığını və Pont tipinə aid olduğunu, digərinin isə Kaspi (Oğuz) tipi ilə bağlı olduğunu bildirir. V.V.Bunaka görə, braxikran element isə daha çox Avrasiya çöllərinin qədim əhalisi ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, indiki Ermənistən və Gürcüstan Respublikaları ərazisindən əldə edilmiş paleoantropoloji materiallar öz göstəricilərinə görə, indiki erməni və gürcülərdən kəskin şəkildə fərqlənirlər.

Soyadı, adı	Anadan olduğu yer	Milliyyəti	Təvəlliidi
Atasının adı			
Anasının adı			

UZUNLUQ ÖLÇÜLƏRİ

1. boy
2. baş
3. sıfat(fizionomik)
4. sıfat(morfoloji)
5. dodaqların qalınlığı
6. üst dodağın uzunluğu
7. burunun uzunluğu

ENLİLİK ÖLÇÜLƏRİ

1. baş
2. sıfat
3. dodaq
4. burun

GÖSTƏRICİLƏR

1. baş
2. sıfat
3. dodaq
4. burun
5. əl
6. ayaq

FORMA

1. saçlar
2. sıfat
3. dodaqlar

RƏNG

1. dəri
2. saçlar
3. gözlər

QUAQDA MƏMƏCİK

(var) (yoxdur)

GÖZDƏ EPİKANTUSUN DƏRƏCƏSİ

(1) (2) (3) (4) (yoxdur)

III TÜK ÖRTÜYÜNÜN İNKİŞAF DƏRƏCƏSİ

(1) (2) (3) (4) (5)

A= L= W=

DELTA İNDEKSİ

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Məmmədov K.H. Kaspi (oğuz) antropoloji tipinin xüsusiyyətləri haqqında. "Tarix və onun problemləri" jurnalı, 2003, № 2.
2. Məmmədov K. H. Qafqaz xalqlarının antropoloji tərkibi. "Tarix və onun problemləri" jurnalı, 2003, №4.
3. Məmmədov K.H. Qafqazın paleoantropologiyası. Bakı Universiteti xəbərləri" jurnalı, 2003, № 2.
4. Məmmədov K.H. Azərbaycanlıların etnik antropologiyası. "Azərbaycan arxeologiyası" jurnalı, 2005, № 1- 4.
5. Abdushelišvili M. G. "Черепа из поздних погребений Самтаврского могильника" ТИЭМ Грузинской ССР. Т.8.Тбилиси, 1960.
6. Алексеев В.П. "Происхождение народов Кавказа". М.,1974
7. Алексеев В.П. Дебец Г.Ф. Краниометрия. М., 1964.
8. Антропология. Хрестоматия. М., 1997.
9. Бунак В.В. Антропометрия. М., 1941.
10. Бунак В.В. Человеческие расы и пути их образования. Журнал "Советская этнография" 1956 № 15
11. Гинзбург В. Расовые типы Средней Азии и их формирование в процессе этногенеза. Проблемы этнической антропологии Средней Азии. Ташкент,1964
12. Гумбатов К.Н. "Забытые курганы". Баку, 1998.
13. Дебец Г.Ф. Палеоантропология СССР // Труды института этнографии АН СССР. Т. IV., 1948.
14. Дебец Г.Ф. О принципах классификации человеческих рас.Журнал "Советская этнография" №4, 1956
15. Зубов А.А. Этническая одонтология. М., 1973
16. Касимова Р.М., Первые палеоантропологические находки в Кобыстане. Журнал "Вопросы антропологии", выпуск 46.Москва,1974.
17. Мамедов К.А. О палеоантропологии народов Кавказа. Археология, этнология, фольклористика Кавказа. Баку, 2005
18. Мамедов К.А. К этногенезу азербайджанцев (по данным антропологии). Журнал "История и ее проблемы" № 1, Баку 2006
19. Ошанин Л.В. Этногенез народов Средней Азии в свете данных антропологии. Журнал "Советская этнография" № 6-7,1947
20. Одонтология народов СССР. Москва, 1979
21. Рогинский Я.Я. Левин М.Г., Антропология. Москва, 1978.
22. Тот Т.А. Фирштейн Б.В., Антропологические данные о великом переселении народов. Москва. 1970
23. Чебоксаров Н.Н. Основные принципы антропологических классификаций. "Происхождение человека и древнее расселение человечества". ТИЭ АН СССР, новая серия, т.16, Москва, 1951

24. Хрисанфова Е.Н. Перевозчиков И.В. Антропология. М., 1999.
25. Шевченко А.В. Антропологическая характеристика средневекового населения низовий Волги. Исследования по палеоантропологии и краниологии СССР. Ленинград, 1980
26. K.Mamedov. The Oghuz Race and its habitat. Miras Journal. Ashgabat, 2006. № 2

MÜNDƏRİCAT

Giriş	3
MORFOLOJİ ƏLAMƏTLƏRİN TƏSİNİFATI	
Boy	16
Bədənin mütənasibliyi	20
Baş və bədənin digər nisbi göstəriciləri	21
FASİLƏSİZ DƏYİŞƏN ƏLAMƏTLƏR	
Dəri örtüyü	24
Tük örtüyü	27
Dəri, tük və gözlərin rəngi	30
Dərinin rəngi	31
Tüklərin rəngi	34
Gözlərin rəngi	35
Baş və sıfətdəki irqi əlamətlər	37
Qan qrupları	42
<i>Antropogenez</i>	47
<i>Arxantroplar (ən qədim insanlar)</i>	50

Neandertallar (Qədim insanlar)	55
Neantroplar (mütasir tipli insanlar)	59
 ETNİK ANTROPOLOGİYA	
Giriş	62
Irqların yaranmasına təsir edən amillər	68
İnsan irqlarının təsnifikasi	78
Yübüklər	88
Ağ irq	90
Lopanoid irqi	90
Atlant - Balt irqi	92
Ağ dəniz - Balt irqi	93
Mərkəzi Avropa irqi	94
Aralıq dəniz irqi	95
Pamir - Fərqañə irqi	96
Balkan - Qafqaz irqi	97
Assiroid irqi	98
Sarı irq	99
Şimali Asiya irqi	99
Arktika irqi	100
Uzaq şərqi irqi	101
Cənubi Asiya irqi	102
Amerika irqi	103
Qara irq	104
Avstraliya irqi	104

Veddoid irqi	105
Melaneziya irqi	106
Nəqr irqi	107
Neqril (Piqmey) irqi	108
Buşmen irqi	110
Keçid irqlər	112
Ayn irqi	112
Dravid (Cənubi Hindistan) irqi	113
Turan (Cənubi Sibir) irqi	114
Ural irqi	115
Polineziya irqi	116
Həbəş irqi	117

DÜNYA XALQLARININ ANTROPOLOJİ TƏRKİBİ

AVSTRALİYA VƏ OKEANIYA

Avstraliya	118
------------------	-----

OKEANIYA

Melaneziya	123
Polineziya	126
Mikroneziya	128
Amerika	129
Afrika	136
Avropa	140

Ümumda Kərim Atəm oğlu
1965-22 fevral Çürəkstanın Dne-
ası (Başkeçəd) rayonunun Axaçayca
Gesliyani şəhərində anadan olmuşdur.
1990-ee ilədən Leningrad (Sankt-Peterburg)
Dövlət Universitetində Tariqə fakultətində
şəhərdən antropologiya və etnogra-
fiya ixtisası üzrə fərdiləşdirip
lənvi ilə bətinmişdir.

1998-ee ilədə "İslançay ostoski Əkmə-
baycanda dini inanclar" mövzusunda
dərmanlaşdırılmış dokторat işləyicili-
dənafis etmişdir. Hal-hərarda Bakı
Dövlət Universiteti arxeologiya və etno-
grafiya kafedrasında qələşir. Gərgin
və Türk xalqlarının mənası, antropolo-
giyan, dini inancları ilə bağlı 50-dən
çox elmi nüqsələrin, ali və əzəzə nü-
fələri üçün 10-a yaxın dərs səsən-
truri müddəyi idarəetdir.

Asiya	
Şimali Asiya (Sibir)	152
Cənubi Asiya	157
Şərqi Asiya	159
Mərkəzi Asiya	163
Cənub-Şərqi Asiya	165
Cənub-Qərbi (Ön) Asiya	169
Xəzər (Kaspil) antropoloji tipi	171
Assiroid antropoloji tipi	174
Kavkasion antropoloji tipi	175
Qara dəniz (Pont) antropoloji tipi	176
İstifadə olunmuş ədəbiyyat	184

QANUN NƏŞRİYYATI

Bakı, AZ 1033,
Ağa Nemətulla küçəsi 44.
Tel: 567-79-56; Faks: 567-88-87
E-mail: ms@azdata.net
Web: qanun-az.com

